

Əvəz Qurbanlı

# Canlı dirəklər

(Hərbi-vətənpərvərlik romanı)

Bakı - 2012

Redaktor: ***Qorxmaç Əlilicanzadə,***  
***sənətşünaslıq üzrə fəlsəfə doktoru***

***Əvəz Qurbanlı***  
***“Canlı dirəklər” (roman)***

Bakı, “***UniPrint***”, 2012, 136 səh.

“Canlı dirəklər” şair-ssenarist Əvəz Qurbanlinin ilk romanıdır. Hərbi vətənpərvərlik mövzusunda yazılmış əsərdə Sərhəd Qoşunlarımızın yaxın tarixində baş vermiş hadisələrdən bəhs olunur, sərhədçilərimizin göstərdiyi fədakarlıq nümunələrinindən söhbət açılır. Müəllifin qələmə aldığı bu əsər Sərhəd Qoşunlarının yaxın tarixi ilə bağlı yazılmış ilk romandır.

*Sərhəd Qoşunlarımızın yaranmasının  
93 -cü ildöniümünə həsr olunur*

## Proloq

**A**zərbaycanın şimalında, ölkə xəritəsində ərazisinə görə o qədər də diqqəti cəlb etməyən yaşayış məntəqələrindən birində sərhədçilərə məxsus "N" sayılı hərbi hissə yerləşir. Ölkənin şimal sərhədlərinin keçdiyi düzənlik və dağlıq ərazilərin müəyyən hissəsini əhatə edən sərhəd zastavaları, sahə-sərhəd komendaturaları, nəzarət-buraxılış məntəqələri bu hərbi hissəyə - Sərhəd Dəstəsinə tabedir. Belə demək mümkünsə, adlarını çəkdiyimiz kiçik hərbi məntəqələr bu hərbi hissənin "hissəcikləri"di.

Hərbi xidmətə yenicə başlamış sərhədçilər əvvəlcə buraya gətirilir, bir müddət təlim keçdikdən sonra xidmət etmək üçün sərhəd xəttinin müəyyən nöqtələrinə göndərilir.

Sərhəd deyəndə, hər şeydən əvvəl adamın gözləri qarşısına tikanlı məftillər, bu məftillərin paralel və çarpez şəkildə bərkidildiyi dirəklər canlanır. Ancaq sərhəd zolaqlarının hamısı heç də tikanlı məftillərlə qorunmur. Bəzən sərhəd zolaqlarını təbii ayrıclar, məsələn, iki ölkə sərhədlərinin kəsişmə xətti ilə üstüştə düşən çay dərəsi və s. kimi şərti sərhədlər müəyyənləşdirir. Belə sərhəd zolaqları şəffaf sərhəd

## *Əvəz Qurbanlı*

---

zolağı adlanır.

Şəffaf sərhədin yalnız canlı dirəkləri var - o da sərhədçilərdi....

Haqqında danışdığını "N" sayılı Sərhəd Dəstəsinin qoruduğu sərhəd xətti də başdan-başa şəffaf sərhəd zolaqlarından ibarətdi.

Rus hərbçilərinin belə bir deyimi var: "Soldat spit, vremya idiot" - yəni, "Əsgər yatır, vaxt gedir". Lakin bu deyimin sərhədçi yə heç bir aidiyatı yoxdu. Sərhəd - nöqsanların bağışlanılmadığı yerdidir. Sərhədçi yatarsa, təkcə öz həyatı deyil, həm də onun şərəflə qoruyacağına and içdiyi Vətəninin taleyi təhlükə ilə üz-üzə qalar.

Bir sözlə, sərhədçinin çox müqəddəs, müqəddəs olduğu qədər də məsuliyyətli bir vəzifəsi var - Vətən sərhədlərini göz bəbəyi kimi qorumaq! Sərhəd müqəddəsdir, çünki Vətən buradan başlanır...

## **Yanvar, 1998-ci il.**

"N" sayılı Sərhəd Dəstəsi bu gün çox qasqabaqlı görünürdü. Kazarma həyətində ora-bura qaçısan sərhədçilər, kazarma ilə qərargahın arasındaki təlim meydanında nizamla addımlayan böyükənlər, arabir eşidilən komanda səsləri hərbi hissə üçün adı günlərdən birinin yaşandığını iddia etsə də, ümumi ab-hava, sanki bir gərginlikdən xəbər verirdi.

Beşmərtəbəli qərargahın ikinci mərtəbəsindəki otağının pəncərəsi qarşısında ayaqüstü dayanmış Dəstə rəisi bütün bunları diqqətlə müşahidə edirdi. Təxminən 30 yaşlarında, ortaboylu, qartal baxışlı komandirin ciyindəki paqonlardan onun polkovnik-leytenant rütbəli zabit olduğu bəlli idi. Əynindəki səliqəli sərhədçi forması ona çox yaraşırdı.

Lakin gənc komandir bütün bunların fərqində deyildi. O, bu gün olduqca fikirli və həyəcanlı görünürdü; gah qeyri-iradi olaraq əllərini yumruq kimi sıxır, gah da çənəsini ovuşdururdu.

Sadə, ancaq kifayət qədər rəsmi otağı vardı komandirin. Bu otağı kiçik hərbi qərargah da saymaq olardı: qapı ilə üzbeüz divarda sərhəd xidmətinə aid müxtəlif şəkillər, Azərbaycan Respublikasının xəritəsi və divar qəzetini xatırladan təlimat kağızları....

Qapının girişindən 4-5 addım sağda yerləşən iş stolunun üstündə Azərbaycan Respublikasının bayrağı, xeyli iş dəftəri, üst-üstə yiğilmiş kitablar, qələmdana keçirilmiş 5-6 ədəd qələm, iş telefonu və mobil telefon görünürdü.

## ***Əvvəz Qurbanlı***

---

Nəhayət, Dəstə rəisi pəncərənin pərdəsini çəkərək geri döndü və gəlib iş stolunda əyləşdi. Bu zaman qapının zəngi çalındı. Dəstə rəisinin köməkçisi əsgər Qocayev icazə alaraq otağa daxil oldu.

**Əsgər Qocayev:**

- Cənab polkovnik-leytenant, məxfi hissənin rəisi gizir Tağıyev sizlə görüşmək istəyir.

**Dəstə rəisi:**

- Qoy gəlsin!

Gizir Tağıyev nisbətən hündürboylu, enlisifəthli hərbçi idi. Uzun müddət nöqsansız, nümunəvi xidmətinə görə komandırın etimadını qazanmış, buna görə də məxfi hissənin rəisi kimi önəmlı vəzifə ona tapşırılmışdı. Və indi də onun komandirlə görüşmək istəyinə, çox güman, önəmlı bir səbəb vardı.

Gizir Tağıyev otağa daxil olanda, Dəstə rəisi onun məruzəsini gözləmədən səbirsizliklə soruşdu:

- Tağıyev, sözlü adama oxşayırsan, yeni məlumat var?

**Gizir Tağıyev:**

- Cənab polkovnik-leytenant, yenicə əldə etdiyimiz məlumata görə, 9-cu Sərhəd zastavasının 23-cü nəzarət sahəsində, sərhədçilərlə sərhəd pozucuları arasında bu gecə baş vermiş atışma zamanı qaçıb aradan çıxmış pozucuların bir neçəsi rus sərhədçiləri tərəfindən saxlanılıb. Onlardan biri... Azərbaycan vətəndaşıdı.

**Dəstə rəisi təəssüflə başını yellədi:**

- Azərbaycan vətəndaşımı?

Gizir Tağıyev:

- Bəli, cənab polkovnik-leytenant!

Dəstə rəisi ciddi səslə:

- Yox, cənab gizir! O, Azərbaycan vətəndaşı deyil, o, Azərbaycan vətəndaşı ola bilməz! Azərbaycan vətəndaşı, öz yurduna, öz dövlətinə, öz xalqına xəyanət etməz!

Gizir Tağıyev yenə də Dəstə rəisinin sözünü təsdiqləmək istəyəndə, stolun üstündəki iş telefonu zəng çaldı. Komandir dəstəyi qaldırdı:

- Salam! Çox sağ olun, cənab polkovnik, siz necəsiz?

Telefonda danışan şəxsin səsi eşidilməsə də, Dəstə rəisinin davranışından onun özündən rütbəcə böyük şəxslə danışlığı hiss olunurdu. Zəng edən şəxs, Dəstə rəisini yeni rütbə - polkovnik-leytenant rütbəsi alması münasibətilə təbrik edirdi.

Dəstə rəisi telefona:

- Təşəkkür edirəm, cənab polkovnik! Aldığım yeni rütbə, işimə verilən yüksək qiymət olaraq bir insan kimi məni çox sevindirir, eyni zamanda bir zabit kimi mənim üzərimə çox böyük məsuliyyət qoyur. Çalışacağam ki, mənə dövlətimiz tərəfindən göstərilmiş etimadı bundan sonra da layiqincə doğruldam.

Telefon danışığının uzun çəkmədi. Dəstə rəisi saqlaşaraq telefonun dəstəyini asdı. Sonra yenə üzünü məxfi hissənin rəisinə tutub, bayaqqı söhbətə qayıtdı:

- Bəs pozuculardan ələ keçirilən silah-sursat necə, dəqiqləşdirilibmi?

Gizir Tağıyev:

- Bəli, cənab polkovnik-leytenant! 1 ədəd uzaq-dan idarə olunan partlayıcı qurğu, 26 ədəd əl qumbası, 8 ədəd "AK-74" tipli "Kalaşnikov" avtomat silahı, 30 ədəd patron darağı, 3220 ədəd "5-45" kalibrli avtomat gülləsi, 20 dəst isti geyim ləvazimati, 20 cüt hərbi batinka və 1 iri qutu siqaret...

Dəstə rəisi bir az təəccüb, bir az da ironiya ilə:

- Kim imiş bu hərbi baza yaratmaq istəyənlər...

Gizir Tağıyev:

- Cənab polkovnik-leytenant, ələ keçirilən silah-sursat, çox güman ki, hansısa təxribatçı qrupu və ya quldur dəstəsini silahlandırmaq məqsədilə göndərilmiş...

Dəstə rəisi:

- Buna heç bir şübhə yoxdu. Ancaq hansı dəstəni? Hansı qrupu? Cox təəssüf ki, hələlik bu suallar bizə qaranlıqdı. Heç bir ip ucu da yoxdu. Yeganə ümid, ələ keçirilən Azərbaycan vətəndaşınadı. Lakin o da hələ bizim əlimizdə deyil...

Gizir Tağıyev Dəstə rəisinin dediklərini təsdiqlədi:

- Elədir ki var, cənab polkovnik-leytenant...

Dəstə rəisi:

- Tağıyev, mən bu məsələlərlə bağlı komandanlığıga raport vermək üçün Bakıya yola düşməliyəm. Lakin bundan əvvəl 9-cu zastavaya, hadisə yerinə baxış keçirmək niyyətindəyəm. Eyni zamanda buradan 9-cu zastavaya qədər olan bütün zastavalaların sərhəd

naryadlarını yoxlamaq istəyirəm. Ancaq bu barədə heç kəs, heç nə bilməməlidir. Aydınlırmı?

Gizir Tağıyev:

- Oldu, cənab polkovnik-leytenant!

Sonra Dəstə rəisi stolun sağ tərəfindəki, görünməyən düyməni basdı. Zəng çalındı. Komandir köməkçisi əsgər Qocayev həmin an otağa daxil oldu.

Əsgər:

- Cənab polkovnik-leytenant, əsgər Qocayev sizin əmrinizlə gəlmışdır!

Komandir:

- Əsgər, sürücüyə de, maşını çıxışa hazırlasın!

Əsgər:

- Oldu cənab polkovnik-leytenant! - deyib, cəld qapıdan çıxdı.

\*\*\*

"N" sayılı Sərhəd Dəstəsinin 9-cu Sərhəd zastavası şimal sərhədlərimizin düzənlik ərazilərindən keçən hissəsində yerləşir. Sərhəd xəttinin düzənlikdən keçməsinə baxmayaraq, buralar dağətəyi zona sayılır. Dağla düzənliyin qovuşmasından yaranan mənzərə bu yerlərə fərqli gözəllik verir. Sərhəd boyunca uzanıb gedən alma bağlarının, indi çılpaq görünən də, yaz və payız aylarında - çiçək və meyvə vaxtı necə ecazkar görüntü yaratmasını indidən təsəvvür etmək çətin deyil. Yaxınlıqdakı kəndlərdən əsl kənd qoxusu gəlir: evlərin sobalarından çıxan tüstü dağla-

## ***Əvvəz Qurbanlı***

---

rın çəninə qarışaraq havaya qəribə, xoş ətir yayır. Qoyun-quzu mələşməsi, itlərin hürüşməsi də öz yerində...

9-cu Sərhəd zastavası belə bir məkanda yerləşir.

Zastavanın qulağının dibindən kiçik dağ çayı keçir. Elə qonşu ölkə ilə sərhəd xətti kimi də bu çay şərti olaraq nəzərdə tutulub. Zastavanın həyətində birmərtəbəli, bir az uzunsov bina görünür. Bu, sərhədçilərin kazarmasıdır.

Kazarmanın arxa tərəfində hündür müşahidə qülləsi var. Müşahidə qülləsi zastava gözətçisi xidməti aparan sərhədçilərin uzaq məsafləri nəzarətdə saxlaması üçündür. Burada daim bir əsgərin durbinlə harasa baxdığını görə bilərsiz. Kazarmanın sol tərəfindəki kiçik təpədə isə əhənglə rənglənmiş çay daşları ilə "Vətən sərhəddən başlanır" sözləri yazılıb. Zastavaya gələn yol bu təpənin yanından keçir. Zastavanın girişində şlaqbaum qoyulub. Sutkanın istənilən saatında bu şlaqbaumu boş görmək mümkün deyil - bir gözətçi əsgər daim şlaqbaumun qarşısında gəzişir...

Səhəri yenicə açmış zastavanın şəxsi heyəti kazarma qarşısında səhər yoxlanışına düzülmüşdü. Yaxasında "ZN" - zastava növbətçisi - yazılan lövhəcik asılmış kiçik çavuş Novruzov cərgənin qarşısında dayanaraq sərhədçilərin səhər hazırlığını yoxlayırdı.

Bu zaman kazarmanın qapısı açıldı, zastava rəisi baş leytenant Qocayev kazarmadan çıxaraq cərgənin qarşısına gəldi. Bunu görən zastava növbətçisi ko-

manda verdi:

- Dözlən! Fərəqət!

Zastava növbətçisi zastava rəisinə məruzə etdikdən sonra, rəis "Azad!" komandası verdi. Sonra şəxsi heyəti salamladı:

- Salam sərhədçilər!

Şəxsi heyət bir ağızdan:

- Salam, cənab baş leytenant!

Zastava rəisinin üzündəki ifadədən əhval-ruhiyyəsinin yüksək olduğu hiss edilirdi.

Zastava rəisi:

- Əziz sərhədçilər! Dünənki fədakarlığınıza və qəhrəmanlığınıza görə sizə eşq olsun deyirəm! Siz, cənab sərhədçilər, dünənki cəsarətinizlə müstəqil Azərbaycan Respublikasının sərhədlərinin etibarlı əllərdə olduğunu bir daha sübut etdiniz! Yurdumuza göz dikən xainlər qoy bilsinlər ki, onlar heç vaxt cəzasız qalmayacaqlar. Məhz sizlərin fədakarlığınız sayəsində! Əziz sərhədçilər! İndi artıq bütün Sərhəd Dəstəsində 9-cu zastavanın qəhrəman sərhədçilərin-dən, onların göstərdiyi igidlikdən danışırlar. Başımız həmişə belə uca olsun!

Sonra zastava rəisi sərhədçilərin adlarını bir-bir çağırmağa başladı:

- Kiçik çavuş Sofiyev!

- Mən!

- İki addım irəli!

- Oldu!

- Əsgər Kazimov!

## *Əvəz Qurbanlı*

---

- Mən!
- İki addım irəli!
- Oldu!
- Əsgər Qurbanov!
- Mən!
- İki addım irəli!
- Oldu!

Zastava rəisi:

- Sizin hər üçünüzə zastava rəisi adından xüsusi təşəkkür elan edirəm!

Sərhədçilərin hər üçü bir ağızdan:

- Azərbaycan Respublikasına xidmət edirəm!

Sonra zastava rəisi komanda verdi:

- Geriyə dön! Yerinizə addımla marş!

Komanda icra olundu. Zastava rəisi sözünə davam etdi:

- Əziz sərhədçilər! Əslində bu təşəkkür sizin hamınıza aiddir. İnanıram ki, sizin hər biriniz lazımı anda kiçik çavuş Sofiyevin, əsgər Kazimovun və əsgər Qurbanovun göstərdiyi qəhrəmanlığı təkrar etməyə qadir sərhədçilərsiniz!

Zastava rəisi bir neçə saniyə ara verdikdən sonra yenə də danışmağa başladı:

- Yeri gəlmışkən, nəzərinizə çatdırırm ki, Dəstə rəisi özü bu günlərdə hadisənin baş verdiyi sahəyə baxış keçirmək üçün zastavamızda olmalıdır. Hər ehtimala qarşı, xəbərdarlıq etməyi özümə borc bilirəm: çalışın, həmişə olduğu kimi ciddi, nizam-intizamlı xidmət aparın, kiçik qüsurlara belə yol verməyin!

Aydındırımı?

Şəxsi heyət bir ağızdan:

- Oldu, cənab baş leytenant!

Zastava rəisi sağollaşıb getdikdən sonra zastava növbətçisi şəxsi heyətə "Dağlı!" komandası verdi. Şəxsi heyət dağılışdı - kimi istirahət etməyə, kimi sərhəd naryadına hazırlaşmağa, kimi də başqa işlərinin dalınca getdi.

Sərhəd naryadı müxtəlif olur. Bunlardan biri də sərhəd gözətçisi xidmətidi. Sərhəd gözətçisi xidməti adətən gündüz iki nəfərdən, gecə isə üç nəfərdən ibarət olur. Əgər sərhəddə gücləndirilmiş rejim tətbiq olunubsa, onda xidmətə çıxan sərhədçilərin sayı da artırılır. Sərhəd gözətçiləri sutkanın istənilən vaxtında sərhəd xəttini boş qoymurlar. Naryad vaxtı bittən sərhədçiləri yeni naryad əvəz edir.

Sərhədçinin doğrudan da yuxusu olmurmuş. Əgər bir sərhədçi desə ki, iki sutka ardıcıl olaraq eyni saatlarda yatmışam, inandırıcı görünməz. Sərhədçilərin "Döyüş bölümü" adlanan sutkalıq naryad programına görə, hər bir əsgər növbəti sutkada müxtəlif saatlarda naryada çıxır.

Şəxsi heyət dağılışdıqdan sonra istirahət etməyə gedənlər də gecə naryadına çıxan əsgərlər idi. Onların içində bir az əvvəl zastava rəisi tərəfindən təşəkkür alan əsgərlər - Qurbanov və Kazımov da var idi.

Qurbanovla Kazımov, təkcə əsgər yoldaşı deyil, həm də yaxın dost idilər. Asudə vaxtlarda onları həmişə birgə görmək olardı. Keçmiş günlərinin açılı-

## ***Əvəz Qurbanlı***

---

şirinli xatırələrini bölüşər, gələcək haqqında şirin-şirin xəyallar qurardılar. Necə deyərlər, "söhbətləri tuturdu".

İndi də onlar söhbət edə-edə kazarmaya tərəf gedirdilər.

Kazimov:

- Axşamkı hadisə mənə yuxu kimi gəlir ee... Adam fikirləşəndə ki o güllə yağışının altından salamat çıxıb, heç gözlərinə inanmır.

Qurbanov fikirli idi:

- Heç olmasa, birini ələ keçirə bilsəydik...

Kazimov:

- Yaxşı ki, hələ "Həyəcan" qrupu gələnədək onlarla bacara bildik, yoxsa... biz 3, onlar isə 8-10 nəfər.

Qurbanov:

- Belə döyüşlərdə say nisbəti rol oynamır axı. Biz öz torpaqlarımızı şərəflə qoruyacağımıza and içmiş sərhədçi, onlarsa özgə torpaqlarına soxulmaq istəyən quḍurlar. Mənəvi üstünlük bizim tərəfimizdə olmalıdı da...

Bu zaman arxadan onlara yaxınlaşan kiçik çavuş Novruzovun səsi dostların söhbətini yarımcıq qoydu:

- Yenə nə baş-başa vermisiz? Guya bir-birinizdən başqa, zastavada söhbətləşməli adam yoxdu da!

Zastava növbətçisinin səsindəki zarafat tonu əsgərlərin üzündə təbəssüm yaratdı.

- Neyniyək, iki qardaşıq, ikimiz də beləyik - Qurbanov da zarafata zarafatla cavab verdi.

Zastava növbətçisi güldü. Sonra ciddi səslə dedi:

- Sizə indicə aldığım vacib məlumatı çatdırımlıyam. Döyüş bölümündə dəyişiklik edilib. Bu gündən etibarən sərhəddə gücləndirilmiş xidmət rejimi elan edilib, bilirsiz. Ona görə də gündüz olmasına baxma-yaraq, sərhəd naryadının tərkibi 2 deyil, 3 nəfərdən ibarət olacaq. Yarım saatdan sonra ikiniz də sərhəd naryadısız. Zastavaya yeni gəlmış əsgər Abbasov da sizlə birlikdə sağ qol istiqamətində xidmət aparacaq.

Əsgərlər bir ağızdan:

- Oldu, cənab çavuş!

Zastava növbətçisi onlardan aralanıb getmək istəyərkən, yadına nəsə düşdü, geri dönərək:

- Qurbanov!

- Bəli, cənab çavuş!

- Yeni gəlmış əsgər ilk dəfədir sərhəd naryadına çıxır, ona sərhəd haqqında, sərhəd xidməti haqqında geniş məlumat verin, bilmədiklərini başa salın.

Qurbanov:

- Oldu, cənab çavuş!

## **Sərhəddə yoxlanış**

"13-01 SQ" nömrə nişanlı, ağ rəngli "Niva" markalı maşın "N" sayılı Sərhəd Dəstəsinin Qərargah binası qarşısında dövrə vuraraq dayandı. Dəstə rəisi binadan çıxaraq gəlib maşına əyləşdi. "Niva" Sərhəd Dəstəsinin giriş-çıxış qapısına doğru istiqamət aldı. Qapı açıldı, komandirin maşını Sərhəd Dəstəsinin ərazisini tərk edərək yola buruldu.

## ***Əvəz Qurbanlı***

---

Dəstə rəisinin sürücüsü Əzizov köhnə əsgərlərdən idi. Çox vaxt komandırın üzünün ifadəsindən vəziyyəti anlayardı. Ona görə də Dəstə rəisinə əlavə suallar verməyi xoşlamazdı. Əslində komandır də yol gedərkən artıq danışmağı sevməzdı. Yalnız sürücüyə aidiyiyatı olan vacib məsələlər barədə aradabır sükütu pozardı.

Budəfəki yolçuluqda da komandır ilk dəfə sükutu pozdu:

- Əzizov, 2 saata Bakıya çata bilərikmi?

Sürücü:

- Bunun üçün çox sürətlə hərəkət etməliyik, cənab polkovnik-leytenant...

Dəstə rəisi:

- Ehtiyac yoxdu...

Sürücü:

- Oldu, cənab polkovnik-leytenant!

Yenə ortaya sükut çökdü. Maşın əvvəlki sürətlə yoluna davam edirdi.

Lakin çox keçmədən sükut yenə pozuldu - Dəstə rəisi gözlənilmədən sürücüyə əmr etdi:

- Əzizov, qabaqdakı yol ayricından sağa dön! Fermaya sür!

- Oldu, cənab polkovnik-leytenant! - sürücü dil-ləndi.

Əzizov heç nə olmayıbmış kimi, maşını baş yoldan ikinci dərəcəli yola döndərdi.

O, komandırın gözlənilməz qərarlarına çoxdan öyrəşdiyindən, bunu da adı hal kimi qəbul etdi. Dəs-

tə rəisinin sərhəd naryadını yoxlamaq məqsədilə at-dığı istənilən addımı barədə heç kəs xəbər tutmurdu. Gənc komandır sərhədçilərinə çox güvənirdi, ancaq bununla belə, onları daim gözlənilməz gəlişi ilə yoxlayardı. Əlbəttə, bu da sərhədçiləri ikiqat məsuliyyətli olmağa vadar edirdi. "N" sayılı Sərhəd Dəstəsinin bütün əsgərləri komandırın bu xüsusiyətinə bələd idilər və təbii ki, onların içində Dəstə rəisini da-ha yaxından tanıyan, sürücü Əzizov idi.

\*\*\*

"N" sayılı Sərhəd Dəstəsinə məxsus ferma mənzərəli bir yerdə yerləşirdi. Fermada Sərhəd Dəstəsinə aid olan atlar və ətlik mal-qara saxlanılırdı. Komandır bura da tez-tez baş çəkərdi.

Fermaya nəzarət edən sərhədçilər ağ "Niva"nın gəlişini uzaqdan görmüşdülər. Odur ki, komandırın xidməti maşını hələ fermaya çatmağa xeyli qalmış, bir gizir və 2 əsgər onu qarşılamağa hazır dayanmış-dilar.

"Niva" fermanın həyətinə girib dayandı, əvvəl komandır, sonra isə sürücü maşından düşdülər. Növbətçi gizir tez Dəstə rəisinə doğru addımlayaraq məruzə etdi.

Dəstə rəisi ondan soruşdu:

- Cənab gizir, hər şey qaydasındadı? Çatışmayan nəsə var?

Gizir:

## *Əvəz Qurbanlı*

---

- Hələ ki, heç bir problem yoxdu, cənab polkovnik-leytenant. Ancaq 10 gündən sonra quru ot ehtiyatımız azalacaq. Bir də ki, sərhəd atlarından biri xəstələnmişdi...

Dəstə rəisi:

- İndi necə, sağalıb?

Gizir:

- Bəli, cənab polkovnik-leytenant, indi-indi özünə gəlir.

Dəstə rəisi:

- Atları göz-bəbəyimiz kimi qorunmalıyıq, atlar sərhədçinin ən etibarlı dostlarındandı, - deyib, fermadan bir az aralıda, çəmənlikdə otlayan atlara baxdı. Sonra yenə üzünü gizirə tutdu:

- Cənab gizir, atların ən yaxşalarından ikisini yəhərləyin, səfərimiz var. Hərəmizə də bir silah verin. Maşın isə hələ ki, burada qalacaq. Çalışın, bizim burra gəlməyimizi sizdən başqa heç kəs bilməsin.

Gizir:

- Oldu, cənab polkovnik-leytenant! - dedi.

Dəstə rəisi sürücüyə:

- Əzizov, maşını görünməyən bir yerdə saxla!

Sürəcü "oldu" deyib maşına tərəf getdi. Gizir də öz növbəsində əsgərlərə tapşırıqlarını verdi:

- Qarayev, sürücüyə lazımı yeri göstər, sonra növbətçiyyə de, silah otağından iki avtomat və dörd gülə darağı versin... Rəsulov, sən isə Yelayaqla Xalxalı yəhərləyib gətir.

Əsgərlər "oldu" deyib getdilər. Atlar hazır olana

qədər Dəstə rəisi fermaya və burada qulluq edən əsgərlərin kazarmasına baş çəkdi. O, kazarmadan çıxanda bayaqkı əsgərlərdən biri iki yəhərlənmiş atın yüyənindən tutub hazır saxlamışdı. Dəstə rəisi və sürücü fermadakı sərhədçilərlə sağollaşıb, atlara minərək yola düşdülər.

\*\*\*

9-cu Sərhəd zastavasının müşahidə qülləsindəki gözətçinin "Növbətçi çıxışa!" komandası zastavada kı sakitliyi pozdu. "Növbətçi çıxışa!" komandası adı hallarda verilmirdi. Ona görə də zastava növbətçisi kiçik çavuş Novruzov gözətçinin səsini eşidən kimi tez kazarmadan çıxdı.

Zastava növbətçisi:

- Nə baş verib, gözətçi?

Gözətçi:

- Cənab çavuş, bir hərbi maşın yol ilə zastavaya tərəf gəlir, deyəsən Sərhəd Dəstəsinin maşınıdı.

Zastava növbətçisi şlaqbauma tərəf getdi. "QAZ-66" markalı hərbi maşın yaxınlaşanda zastava növbətçisi şlaqbaum gözətçisinə şlaqbaumu açmaq barədə göstəriş verdi. Maşın zastavanın həyətinə daxil olub kazarmanın qarşısında dayandı. Kapitan rütbəli, 45-50 yaşlarında bir zabit maşından düşdü. Qonağı qarşılıamağa çıxan zastava rəisi kapitan Zeynalovu tanıdı, o, "N" sayılı Sərhəd Dəstəsinin 2 sayılı Sərhəd Nəzarət Buraxılış Məntəqəsindən - NBM-dən gəl-

mişdi.

Zastava rəisi səmimi səsle:

- Xoş gəlmisiz, cənab kapitan! Siz hara, bura hara?

Kapitan Zeynalov zarafatla:

- Yolumuzu azıb gəlmişik.

Zastava rəisi güldü:

- Özü də siz?

Kapitan mənali-mənali gülümsədi.

Zastava rəisi qonağı o qədər də böyük olmayan iş otağına dəvət etdi. Otağın o başında iş stolu, stolun arxasındakı divarda kitab rəfi vardi.

Zastava rəisi ilə kapitan Zeynalov xeyli söhbət etdilər. Qonaq zastavadakı ümumi vəziyyətlə maraqlanırdı. Ancaq zastava rəisi hiss edirdi ki, söhbət hələ mətləbdən kənar gedir. Kapitanın gəlişinə isə, sözsüz ki, ciddi bir səbəb vardi, lakin o, məqsədini açıqlamağa tələsmirdi:

- Az qala yadımdan çıxacaqdı, dünənki uğurunuza görə sizi təbrik edirəm, cənab baş leytenant! Doğrudan da böyük qəhrəmanlıq göstərib sərhədçilərimiz... - Zeynalov dedi.

Zastava rəisi razılığını bildirdi:

- Çox sağ olun, cənab kapitan, sərhədi ayıq-sayıq qorumaq hamımızın borcudu...

Kapitan Zeynalov başını yırğalayaraq onun dediklərini təsdiqlədi:

- Bəli, əlbəttə, hamımızın borcudu...

Zastava rəisi bu cansızıcı söhbətin sonuna gəlmək

istəyirdi, ona görə də "kəşfiyyatçı suallar" verməyə başladı:

- Cənab kapitan, NBM-də nə yenilik var?

Kapitan Zeynalov:

- Cox sağ olun, hər şey qaydasındadır. Elə bura gəlməkdə məqsədimiz də... NBM-də yenilik eləməkdi.

Zastava rəisi təəccüblə:

- Başa düşmədim, cənab kapitan?!?

Kapitan yenə gülümsədi. Sonra ehtiyatla danışmağa başladı:

- Cənab baş leytenant, NBM-də sənəd yoxlanışı xidməti üçün ali təhsilli əsgərlər çatışdır. Bu barədə Dəstə rəisinə müraciət etmişik. Onun göstərişinə əsasən, Sərhəd Dəstəmizin zastavalalarından savadlı, bacarıqlı əsgərləri NBM-ə toplayırıq. Sizin zastavınızdan da bir nəfər aparmalıyıq.

Zastava rəisi sınaycı nəzərlərlə kapitanı süzəsüzə:

- Heç bir problem yoxdu, cənab kapitan. İndi şəxsi heyəti toplayarıq, özünüz istədiyiniz əsgəri seçərsiz.

Kapitan Zeynalov:

- Biz artıq seçimimizi etmişik, cənab baş leytenant...

Zastava rəisi maraq dolu həyəcanla:

- Kimi seçməsiz, cənab kapitan?

- Hesab edirik ki, əsgər Qurbanov NBM üçün çox fayda verəcək bir sərhədçidi, - kapitan dedi...

## ***Əvvəz Qurbanlı***

---

Qonağın gözlənilməz açıqlaması zastava rəisini çasdırıldı:

- Nə danışırsız, cənab kapitan? Qurbanov? Cənab kapitan...

Zeynalov onun sözünü kəsərək:

- Dəstə rəisinin göstərişidi, cənab baş leytenant! - deyə arxayıncasına dilləndi.

Zastava rəisi çıxılmaz vəziyyətdə qalmışdı, nə deyəcəyini bilmirdi.

Əslində, belə yerdəyişmələr hər zaman aparılırdı və sərhəd xidməti üçün adı hal idi. Ancaq zastava rəisi NBM kapitanının məhz əsgər Qurbanovun üzərində dayanması ilə barışa bilmirdi. Zastavada kifayət qədər təcrübəli sərhədçilərin olmasına baxmaya-raq, zastava rəisinin nəzərində əsgər Qurbanov əvəzedilməz idi. Ali təhsilli və təcrübəli olmasıyla yanasi, onun fövqəladə sərhədçi instinkti vardı. Bu xüsuslu üstünlüyü, əsgər Qurbanovu xidmətdə dəfələrlə fərqləndirmişdi. O, sərhədçilər arasında həm də möhkəm iradə sahibi kimi tanınırdı.

Bütün bu keyfiyyətlərinə görə, zastava rəisinin əsgər Qurbanovun getməsiylə barışmaq istəməməsi tam başadüşülən idi.

Kapitan Zeynalovla onun arasındaki psixoloji mübarizəni şahmat oyununa bənzətsək, zastava rəisiindi ən azı, vəzirini itirmiş duruma düşmüştü.

Məhz bu gərgin durumu, onun kapitana belə bir bəsit bəhanə gətirməsinə səbəb oldu:

- Cənab kapitan, əsgər Qurbanov hazırda sərhəd

naryadındadı...

Kapitan gülümsəyərək:

- Vaxtımız var, cənab baş leytenant, narahat olmayıñ. Gələnə qədər gözləyərik.

Zastava rəisinin deməyə sözü, gətirməyə bəhanəsi qalmamışdı...

## **Növbəti zastava 9-cudur**

Dəstə rəisi və sürücü Əzizov fasılələrlə bir neçə saat sərhəd xətti boyunca atla yol getmişdilər. Onların yolları gah çay dərəsindən, gah meşəlikdən, gah da düzənlikdən keçirdi. Dəstə rəisi bu müddət ərzində bir neçə zastavanın nəzarətində olan sərhəd sahələrində xidmət aparan sərhədçiləri gözlənilməz gəlişi ilə yoxlamışdı. Lakin hər dəfə sərhəd naryadlarının nizam-intizamlı xidmətinin şahidi olmuşdu.

Qarşidakı 8-ci zastavanın 3 nəfərlik sərhəd naryadı da komandırı görünçə, tez yaxınlaşış məruzə etdi-lər.

Baş naryad:

- Cənab polkovnik-leytenant, xidmətdə olduğum zaman heç bir hadisə baş verməmişdir. Məruzə etdi: baş naryad, kiçik çavuş Mirzəyev!

Kiçik naryadlar da gəlib özlərini təqdim etdilər. Dəstə rəisi "Azad!" komandası verdikdən sonra xidmətlə bağlı naryada bir-iki sual verdi. Daha sonra soruşdu:

- Naryadınızın vaxtına nə qədər qalıb?

## *Əvvəz Qurbanlı*

---

Baş naryad:

- Hələ yarım saat var, cənab polkovnik-leytenant!

Dəstə rəisi sərhədçinin belinə bağladığı su qabına işarə edərək gülümsədi:

- Hə, onda sizin suyunuzdan içmək olar.

Sərhədçilər tez su qablarını çıxararaq komandırə və sürücü Əzizova uzatdılar. Onlar sudan içib qabları qaytardıqdan sonra təşəkkür edərək yollarına davam etdilər.

Dəstə rəisi sürücündən soruşdu:

- Əzizov, yorulmamışan?

Sürücü tez dilləndi:

- Xeyr, cənab polkovnik-leytenant!

Dəstə rəisi atlara işarə edərək bu dəfə zarafatla:

- Sənin o "Niva"ndan yüzü ola, bu Yelayaqla Xalxala dəyişmərəm.

Sürücü gülümsəyərək komandirin sözlərini təsdiqlədi.

Sonra Dəstə rəisi uzaqda lap kiçik görünən müşahidə qülləsini göstərib dedi:

- Növbəti zastava 9-cudur.

\*\*\*

Günortadan bir az keçmişdi. Sərhəd naryadları əsgər Kazimov, əsgər Qurbanov və yeni xidmətə başlamış əsgər Abbasov 9-cu Sərhəd zastavasının 23-cü nəzarət sahəsində gücləndirilmiş rejimdə xidmət aparırdılar. Sərhədçilər qısa ara məsafəsi ilə sağa-so-

la baxa-baxa hərəkət edirdilər. Sərhəddə xidmət aparmaq kiçik naryad Abbasovu çox maraqlandırırdı. Baş naryad Kazimov və Qurbanov ona sərhəd xidməti haqqında suallar verirdilər.

Kazimov:

- Sərhəd deyəndə nə başa düşürsən, Abbasov?

Nədi sərhəd?

Əsgər Abbasov sərhədin tərifini əzbərdən dedi:

- Azərbaycan Respublikasının Dövlət Sərhədi, Azərbaycan Respublikasının quru və su ərazisini, yer təkini, dəniz və hava fəzasını qonşu dövlətlərdən ayıran xətt və bu xətdən keçən şaquli səthdir.

Kazimov Qurbanova göz vuraraq Abbasovdan soruştudu:

- Elə bu?

Abbasov çəşqin-çəşqin baxdı:

- Mən elə bunu bilmir...

Qurbanov Kazimova:

- Yaxşı, bəsdi, çəşdirma uşağı... - sonra üzünü Abbasova tutaraq - Kazimov demək istəyir ki, sərhəd sözü təkcə hüquqi termin deyil, həm də müqəddəs anlayışdı. Bax, hərbi xidmətdə ən çox eşitdiyin bir deviz var: "Vətən sərhəddən başlanır". Bunu başqa cür də demək olar: "Vətən, doğulduğun yerdən başlayıb, sərhəddə bitir". Sərhədçinin xoşbəxtliyi bilirsən nədədi? Vətən torpaqlarının hüdudlarında, yad torpaqlardan iki addım geridə xidmət aparır. Sərhədçinin gəzdiyi yerlərə yalnız onun öz ayağı dəyir. Bu yerlərə başqaları yaxın düşə bilmir...

## ***Əvvəz Qurbanlı***

---

Abbasov:

- Açığrı, mən əvvəllər heç vaxt tikanlı məftilləri olmayan sərhəd haqda heç nə eşitməmişdim.

Qurbanov:

- Elədir, Abbasov. Yəqin eşitmisən, bizim Sərhəd Dəstəsinin, ümumilikdə respublikamızın şimal hüdudlarının qorunduğu sərhəd zolağı şəffaf sərhəddi. Şəffaf sərhəd, o deməkdi ki, burda tikanlı məftillər yoxdu, sərhəd xətti şərti ölçülərlə müəyyənləşir. Məsələn, bax burda sərhəd xətti bu gördüğün kiçik kanaldı. Bu kanalın o tərəfi artıq qonşu dövlətin ərazisi idi. Ancaq onu da deyim ki, şəffaf sərhədin qorunması daha çox məsuliyyət və diqqət tələb eliyir. Axı şəffaf sərhəddə sərhədçiye kömək edən tikanlı məftillər, siqnalizasiya şəbəkəsi və başqa vasitələr yoxdu...

Abbasov:

- Bəs arabir rast gəldiyimiz kiçik lövhəciklərdə olan o rəqəmlər nəyi göstərir?

Kazimov:

- Hə, o rəqəmlər, sərhəd xəttinin müəyyən olunmuş nəzarət sahələridi. Biz hazırda 23-cü sahədə xidmət aparırıq. Orta məktəbdə coğrafiyanı necə oxumusan; "coğrafi koordinatlar" mövzusu yadındadı?

Abbasov:

- Əlbəttə. Coğrafi koordinatlar Yer üzərində hər hansı bir nöqtənin yerini müəyyənləşdirmək üçündü. Qlobus üzərində gördüyüümüz şaquli və üfiqi xətlər -

meridianlar və paralellər dərəcə toru yaradır. Dərəcə torunun köməyi ilə qlobusda və xəritədə istənilən ölkəni və ya coğrafi nöqtəni asanlıqla müəyyən etmək olur.

Qurbanov:

- Azərbaycanın coğrafi koordinatlarını bilirsən?

Abbasov:

- Azərbaycan Respublikası şimal yarımkürəsində, 39-42-ci paralellər...

Kazımov onun sözünü kəsdi:

- Bax, bu lövhəciklərdə gördüğün rəqəmlər də sərhədçilərə sərhəd xəttinin hansısa nöqtəsini müəyyənləşdirmək üçün lazımdı...

Bu zaman Qurbanov həyəcanlı səslə dedi:

- Gələn var!

Kazımov və Abbasov tez çevrilərək Qurbanovun göstərdiyi səmtə baxmağa başladılar. Uzaqdan sərhəd xətti ilə iki atlı onlara tərəf gəlirdi. Kazımov durbini qabından çıxararaq gözünə yaxınlaşdırıldı.

- Gələnlər hərbi geyimdədi, yəqin sərhəd naryadını yoxlayan komissiyadı - o, dedi.

Qurbanov:

- Kazımov, bu Dəstə rəisi olmasın ki?

Abbasov təəccüblə:

- Dəstə rəisi? Dəstə rəisi buralara da gəlir? Özü də atla...

Qurbanov Abbasova baxaraq:

- Sən hələ komandiri tanımirsan... O, sərhəd xəttinin hər qarışına bələddi. Gecə, ya gündüz - fərqi

## *Əvəz Qurbanlı*

---

yoxdu, komandir hər an, gözlənilməz vaxtda, sərhəd zolağının istənilən yerində görünə bilər. O, həmişə sərhədçilərin yanındadı. Ona görə də Sərhəd Qoşunları içində bizim Sərhəd Dəstəmiz həmişə fərqlənib...

Atlılar yavaş-yavaş yaxınlaşırıldı. Kazımov artıq durbindən istifadə etmədən Dəstə rəisini tanıdı.

Kazımov həyəcanla:

- Özüdü ki var! Dəstə rəisidi!

Sərhəd naryadı atlılara tərəf addımlamağa başladı. Atlılar gəlib çatdı. Dəstə rəisi və sürücü Əzizov atdan düşdülər.

Baş naryad əsgər Kazımov irəli yeriyib məruzə etdi:

- Cənab polkovnik-leytenant, xidmətdə olduğunu zaman heç bir hadisə baş vermemişdir. Məruzə etdi: baş naryad, əsgər Kazımov!

Qurbanov və Abbasov da gəlib məruzə etdilər:

- Əsgər Qurbanov!

- Əsgər Abbasov!

Dəstə rəisi gülümsədi, əsgərlərin əllərini sıxdı:

- Kazımov və Qurbanov... dünənki hadisənin qəhrəmanları... Eşq olsun!

Sonra Dəstə rəisi üzünü təzə əsgərə tutdu:

- Necəsən Abbasov?

Abbasov özünü itirmiş halda:

- Çox sağ olun, cənab polkovnik-leytenant! - dedi.

Dəstə rəisi:

- Hə, sərhəd xoşuna gəlir, yoxsa yox?

Abbasov:

- Burada xidmət aparmaq çox maraqlıdır, cənab polkovnik-leytenant!

Dəstə rəisi gözlərini uzaq nöqtəyə dikib fikirli-fikirli danışmağa başladı:

- Ölkəmiz müstəqilliyini yenicə əldə etmişdi. Sərhədlərimizin gücləndirilməsinə çox ehtiyac vardı. Şimal sərhədlərimiz hələ formalaşmamışdı. Bax, belə bir zamanda biz heç bir çətinliyə və məhrumiyyətə baxmayaraq, qollarımızı çırmayıb işə başladıq. Bu zastavalalar, müşahidə qüllələri, bir sözlə, sərhəd zolağında gözlə gördüğün nə varsa, hamısı sərhədçilərimizin gərgin əməyi nəticəsində başa gəlib... Abbasov, bizim sərhədçilərimizin işi çox ağırdı, ancaq ağır olduğu qədər də şərəfli və məsuliyyətlidi. Qapalı sərhəd zolaqlarında, tikanlı məftillərin, siqnali-zasiya şəbəkələrinin köməyi ilə sərhədi qorumaq o qədər də çətin deyil. Ancaq bizim sərhədçilərimiz bütün bu texniki vasitələr olmadan sərhədimizi qoruyurlar. Onlar sərhədçi deyillər, Abbasov, sərhəd dırəkləridir! Canlı dırəklər!

Sonra Dəstə rəisi baş naryaddan soruşdu:

- Kazimov, hadisə harada baş verib?

Kazimov gecə baş vermiş hadisəni Dəstə rəisinə izah etməyə başladı:

- Cənab polkovnik-leytenant, gecə saat 12:00-01:00 radələrində o təpənin yaxınlığında - əli ilə göstərdi - araba təkərlərinin səsinə bənzər cirilti eşildi. Baş naryad kiçik çavuş Sofiyevin göstərişi ilə

üzbucaq pusqu təşkil etdik. Cırıltı səsi sürətlə bizə tərəf yaxınlaşırıldı. Cox keçmədi ki, ata qoşulmuş bir araba və dövrəsində bir dəstə adam bu kanaldan - əli ilə göstərdi - keçib sərhədi pozdular. Onlar bizə çatmağa bir az qalmış, baş naryad "Dayan!" komandası verib parol istədi. Lakin gələnlər əmrə tabe olmayıb biz tərəfə atəş açmağa başladılar. Hava qaranlıq olduğundan pozucuları yaxşı görə bilmirdik. Atışma bir müddət çekdi. Bu zaman Qurbanov bizə "gizlənin!" deyərək xəbərdarlıq fişəngi atdı. Hər tərəf işıqlandı. Elə həmin an Qurbanovun açdığı atəşdən sonra pozuculardan biri yaralanaraq qışqırmağa başladı. Pozular arabanı buraxıb geriyə çəkildilər. Bu zaman sərhədin o tərəfində rus əsgərləri fişəng atdırılar. Fişəngin işığında pozucuların qaçdığını, bir nəfərinin isə süründüyünü görə bildik. Həmin vaxt zastavamızın "Həyəcan" qrupu özünü çatdırmışdı...

Kazimov hadisə baş verən yerləri gəzə-gəzə olanları komandırə izah edirdi. Dəstə rəisi diqqətlə dinlədikdən sonra:

- Aydındı, əsgər, sağ ol. Bundan sonrası məlumu, - dedi. Sonra sürücüyü üz tutdu: - Əzizov, yolcu yolda gərək. Şam yeməyinə 9-cu zastavanın qonağı olub, sonra Sərhəd dəstəsinə qayıdarıq.

Bu zaman 9-cu zastavanın yeni sərhəd naryadı da gəlib çıxdı. Onlar xidməti təhvıl alaraq, köhnə naryadı əvəz edəcəkdilər. Yeni naryad Dəstə rəisinə məruzə etdikdən sonra naryad dəyişildi. Dəstə rəisi və sürücü Əzizov atlara minərək köhnə naryadla bir-

likdə zastavaya doğru hərəkət etməyə başladılar.

\*\*\*

9-cu Sərhəd zastavasının müşahidə qülləsindəki gözətçi əsgərin həyəcanlı səslə verdiyi "Növbətçi çıxışa!" komandası şəxsi heyətin çəşçinliginə səbəb oldu. Kazarmanın qarşısında dayanmış zastava növbətçisi kiçik çavuş Novruzov tez gözətçiyyə tərəf baxdı.

Gözətçi həyəcanla:

- Cənab çavuş, komandır!..

Zastava növbətçisi təəccübələ gözətçinin göstərdiyi istiqamətə baxdı. Dəstə rəisinin at belində, naryadla birgə zastava ərazisinə daxil olduğunu görən zastava növbətçisi tələsik komanda verdi:

- Zastava, fərəqət!

Dəstə rəisi "Azad!" komandası verdi. Zastava növbətçisi də öz növbəsində bu komandanı təkrar etdi. Otaqda söhbət edən zastava rəisi və NBM-dən gəlmiş kapitan Zeynalov "Fərəqət!" komandasını eşidən kimi tez ayağa qalxdılar. Pəncərədən bayırə baxan zastava rəisi "komandır!" deyib qapıya qaçıdı. Kapitan da onun arxasınca qapıdan çıxdı. Zastava rəisi, artıq atdan düşən Dəstə rəisinə məruzə etdikdən sonra onunla görüşdü. Kapitan Zeynalov da Dəstə rəisi ilə salamladı.

Dəstə rəisi gülərək kapitana dedi:

- Zeynalov, olmaya əsgər Qurbanovu aparmağa gəlmisən?

## *Əvvəz Qurbanlı*

---

Kapitan Zeynalov:

- Elədir ki, var, cənab polkovnik-leytenant!

Məsələdən xəbərsiz olan əsgər Qurbanov gah Dəstə rəisinə, gah da kapitana baxır, nə baş verdiyi ni anlamağa çalışırdı. Dəstə rəisi Qurbanovu əli ilə kapitana göstərərək zarafatla dedi:

- Day nə istəyirsən, öz əlimlə gətirmişəm, - sonra əlavə etdi - daha doğrusu, öz ayağı ilə gəlib.

Kapitan Zeynalov əsgər Qurbanova baxaraq razılıqla dedi:

- Cox sağ olun, yoldaş komandir!

Dəstə rəisi zastava rəisinə baxdı:

- Hə, Qocayev, sən nə deyirsən?

Zastava rəisi könülsüz dilləndi:

- Siz bilən məsləhətdir, cənab polkovnik-leytenant! Ancaq bir şairimizvardı, onu da əlimizdən alırlar...

Kapitan:

- Cənab baş leytenant, bizə şair yox, savadlı əsgər lazımdı!

Zastava rəisi incik halda:

- Bizə hər ikisi lazımdı, -dedi.

Dəstə rəisinin müdaxiləsi, mübahisəyə son qoyma du:

- Bizim Sərhəd Dəstəsinin hər bir məntəqəsinə hərtərəfli, peşəkar sərhədçilər lazımdı! Mən əminəm ki, bu zastavada Qurbanovdan geri qalmayan sərhədçilər yenə də var!

Zastava rəisi qonaqları kazarmaya dəvət etdi. La-

kin kapitan Zeynalov dəvəti qəbul etmədi:

- Çox sağ olun, cənab baş leytenant, NBM-də bizi gözləyirlər. Xahiş edirəm, siz göstəriş verin, Qurbanovun silahını təhvil alınlar, hazırlaşsın...

Əsgər Qurbanov silahını təhvil verərək hazırlaşmağa başladı. Ancaq üzünün ifadəsindən kövrəldiyi hiss olunurdu. Axı uzun müddətdi xidmət elədiyi zastavanın mühitinə alışmışdı, şəxsi heyətə üzü-gözü öyrəşmişdi. İndi onları tərk edib getmək Qurbanova çox ağır gəlirdi. Yeni xidmət yerində onu tam başqa bir mühit gözləyirdi. NBM-də sənəd yoxlanışı xidmətinə çıxacaqdı Qurbanov. Bir daha ciynində avtomat silah, uzun-uzadı sərhəd xəttini gəzib-dolaşma-yacaq, sərhəd pozucularına qarşı pusqlar qurmaya-caqdı. Kim bilir, bəlkə yeni xidmət yerində heç yaradıcılıqla məşğul olmağa da vaxt tapmayacaqdı...

Bütün bu fikirlər əsgər Qurbanovun beyninə həkim kəsilmişdi. Onun yaxın dostu və əsgər yoldaşı Kazımov isə özünü saxlaya bilmirdi, göz yaşlarını gizlətmək üçün kənara çəkilmişdi. Zastavanın bütün şəxsi heyəti gözlənilməz xəbərdən təsirlənmişdi: Qurbanov gedirdi. Zastavada əsl vida mərasiminin ab-havası vardi. Əlbəttə, bu anları yaşamayanlar əsgərlərin hislərini başa düşməzdilər.

Nəhayət, Qurbanov özünə aid əşyaları götürərək kazarmadan çıxdı. Əvvəlcə komandirlə, zastava rəisi ilə, sonra isə şəxsi heyətlə görüşdü.

Kazımovun həddindən artıq kövrəldiyini görən Qurbanov əlini dostunun ciyininə qoyaraq dedi:

## *Əvvəz Qurbanlı*

---

- Kazimov, uşaq deyilsən...

- Niyə belə oldu, Qurbanov? - Kazimovun səsinin titrədiyi açıq-aşkar hiss olunurdu.

Qurbanov:

- Hərbi xidmətin qaydası budu, Kazimov. Bu gün burda, sabah başqa yerdə... Həyatda da belədi əslində. Adam gərək hər şeyə hazır ola...

Kazimovdan səs çıxmırıldı.

Qurbanov əli ilə şəxsi heyəti göstərərək, dostuna təskinlik vermək istədi:

- Görürsən, bunların hamısı qızıl kimi uşaqlardı, onların yanında darıxmazsan. Nə fərqi var ki...

Kazimov yenə də susurdu.

Kapitan Zeynalovun səsi Kazimovun onsuz da acı ovqatına sanki soğan doğradı:

- Qulamov, maşını işə sal! - kapitan öz sürücüsünü səsləndi.

Sürücü "oldu" deyib rul arxasına keçdi. Qurbanov dostundan ayrılaraq maşına mindi. Kapitan Zeynalov da getmək üçün Dəstə rəisindən icazə alıb maşına əyləşdi.

"QAZ-66" nərildəyərək yerindən tərpəndi. Zastava rəisi maşının arxasınca uca səslə çağırıldı:

- Qurbanov, biz heç vaxt səni unutmayacaqıq, sən də bizi yaddan çıxartma!

Qurbanov da maşının pəncərəsindən başını çıxarıraq:

- Sağ olun, cənab baş leytenant! Burada yaşanılan anlar ömür boyu unudulmaz!..

- Özündən muğayat ol, Allah amanında! - rəis cavab verdi.

Maşın zastava ərazisini tərk edib, yola çıxdı. Gözətçi şlaqbaumu bağladı. Zastava rəisi baş leytenant Qocayev, Dəstə rəisini kazarmaya dəvət etdi. Bir azdan şam yeməyi üçün komanda veriləcəkdi.

Əsgər yoldaşları isə hələ də Qurbanovun arxasında baxırdılar...

## **Səhlənkarlığın cəzası**

Dəstə rəisi və sürücü Əzizov Sərhəd Dəstəsinə gecə saat 2-də çatmışdılar. Sərhəd Dəstəsi yuxu saatlarında idi. At belində keçən uzun səfərin yorğunluğuna baxmayaraq, komandir maşını öz evinə deyil, birbaşa Sərhəd Dəstəsinə sürdürümdü. Buna görə də Əzizov əmin idi ki, komandir hərbi hissəni mütləq yoxlayacaq.

Sürücü yanılmamışdı - Dəstə rəisinin növbəti əmri də bunu təsdiqlədi:

- Əzizov, maşını kənarda saxla, qoy bizim gəlişməzdən heç kəs xəbər tutmasın.

Sürücü "oldu" deyib, "Niva"nı hərbi hissənin giriş qapısından xeyli kənarda saxladı. Dəstə rəisi maşın-dan düşərək hasarın kənarı ilə hərbi hissənin arxa tərəfinə keçdi. Bir az ora-bura göz gəzdirdikdən sonra əlverişli yer tapıb hasarı səssizcə aşdı. Aşağı əyilib, diqqətlə o tərəf-bu tərəfə baxmağa başladı. Ona yaxın marşrutda patrul naryadı gözə dəymirdi. Dəstə

rəisi yavaş-yavaş patrul naryadının hərəkət marşrutu - hərbi hissənin hasarının içəri tərəfi ilə irəliləməyə başladı. Bu zaman o, hasarın küncünə söykənib mür-güləyən patrul naryadını gördü. Komandir əsəbləşmişdi, ancaq səsini çıxarmadı. Sakitcə patrula yaxınlaşaraq, avtomatının gullə darağını çıxardı. Bunu elə ehtiyatla etdi ki, mürgüləmiş əsgərin xəbəri olmadı. Sonra komandir bir az da irəli getdi, digər patrulun gəzişərək xidmət apardığını görüb geri döndü və yenidən hasarı aşaraq maşının yanına qaytdı. Sürücü Əzizov onun əlindəki gullə darağınna baxıb başını aşağı saldı.

Dəstə rəisi əsəbi halda:

- Əzizov, sür giriş qapısına!

Sürücü "oldu" deyib motoru işə saldı. "Niva" hərbi hissənin giriş qapısına çatanda qapılar açıldı, maşın Sərhəd Dəstəsinin ərazisinə daxil olaraq qərargahın qarşısında dayandı. Dəstə rəisi maşından düşən kimi hissə növbətçisi ona tərəf qaçaraq məruzə etdi:

- Cənab polkovnik-leytenant, xidmətdə olduğum zaman heç bir hadisə baş verməmişdir. Məruzə etdi: hissə növbətçisi kapitan Abdullayev.

Dəstə rəisi onu kinayə ilə süzüb, yenidən "Niva"-ya doğru getdi, qapını açıb oturacağıın üstündən gullə darağını götürdü, hissə növbətçisinə göstərərək qəzəblə dedi:

- Daha bundan artıq nə baş verməli idi, cənab hissə növbətçisi?!

Hissə növbətçisi gullə darağınə görünçə çəşib

qaldı.

Dəstə rəisi hissə növbətçisinə:

- Bütün patrul naryadını yanına çağır!

Hissə növbətçisi "oldu" deyib tez kənara çəkildi və möhkəm səslə qışqırdı:

- Patrul!

Bir neçə yerdən cavab gəldi:

- Mən!

Hissə növbətçisi:

- Cəld yanına!

Patrullar və patrul rəisi kiçik çavuş Əlicanov "oldu" deyib, qaçaraq gəldilər, xidmət barədə məruzə etdilər. Dəstə rəisi patrulların avtomatına göz gəzdirdi. Mürgüləyən əsgəri tanıdı. Üzünü ona tutaraq soruşturdu:

- Əsgər, soyadın nədir?

Patrul:

- Əsgər Həmidov, cənab polkovnik-leytenant!

Dəstə rəisi:

- Patrul naryadı! Patrul rəisindən və əsgər Həmidovdan başqa, xidmət yerinə qaçaraq marş!

Patrullar "oldu" deyərək yenidən öz postlarına doğru qaçırlar.

Dəstə rəisi yenə də əsgər Həmidovdan soruşturdu:

- Patrul, güllə darağın hanı?

Əsgər tez avtomatına baxdı və işin nə yerdə olduğunu yalnız indi başa düşdü. Hərbi xidmətdə yeni olduğu hiss edilən əsgər Həmidov çıxılmaz vəziyyətə düşmüştü. Günahkar olduğunu, böyük məsuliyyət-

## *Əvəz Qurbanlı*

---

sizliyə yol verdiyini bilirdi, ancaq güllə darağını ki-min və necə çıxardığını, komandirin bundan necə xəbər tutduğunu bilmirdi.

Dəstə rəisi əli ilə arxa tərəfdə tutduğu güllə darağını çıxarıb patrula göstərdi, sonra yavaş-yavaş, ancaq çox ciddi səslə danışmağa başladı:

- Əsgər! Sən hasar küncündə mürgüləyəndə, sənin komandirin at belində dağlı-dərəli sərhəd xətti ilə 50 kilometr yol gəlib!

Əsgər çox üzülmüş halda başını aşağı dikmişdi.

Komandir hissə növbətçisinə üzünü tutaraq:

- Belə hərəkətlər bizim üçün rüsvayçılığa bərabərdi, cənab kapitan! Bizim Sərhəd Dəstəmiz Respublikada, özü də təkcə Sərhəd Qoşunları arasında deyil, həm də bütün silahlı qüvvələrimiz arasında nümunə kimi göstərilir...

Bu dəfə hissə növbətçisi başını aşağı saldı.

Dəstə rəisi:

- Amma bu, bir o qədər vacib deyil, cənab sərhədçilər! Ən əsası, xidməti borcuna biganə olmaqdı, Vətən, dövlət və xalq qarşısında nə qədər böyük məsuliyyət daşıdığını anlamamaqdı, sərhədçi kimi şərəflə bir peşənin daşıyıcısı olduğunu dərk etməməkdi!

Yenə araya sükut çökdü. Bir neçə saniyə sonra yenə də komandirin səsi sükutu pozdu:

- Əsgər, niyə yatmışdır?

Patrulun səsi elə bil quyunun dibindən gəlirdi:

- Özümdən asılı deyil, cənab polkovnik-leytenant...

Dəstə rəisi kinayə ilə:

- Tamamilə doğrudur! Bu, səndən asılı deyil, hissə növbətçisindən və patrul rəisindən asılıdır!

Hissə növbətçisi və patrul rəisi pərt halda susudular.

Dəstə rəisi patrula:

- Əsgər, neçə vaxtdı hərbi xidmətdəsən?

Patrul:

- Doxsan beş gündü, cənab polkovnik-leytenant!

Komandirin üzündə qəribə ifadə yarandı. Sanki gününü sayan əsgəri həm qınayır, həm də onun halına acıyordu.

Dəstə rəisi:

- Əsgər, bu doxsan beş günün içində normal yuxu vaxtını yatmadığın gün olubmu?

Patrul:

- Olmayıb, cənab polkovnik-leytenant. Sutkanın ayrı-ayrı vaxtlarında naryada çıxmağıma baxmaya-raq, həmişə sutka ərzində 8 saat yuxu normasını yatmışam.

Dəstə rəisi sağ əlinin dörd barmağını birləşdirərək öz sinəsinə vura-vura, səsini yavaş-yavaş ucalda-ucalda, bir az da tənbehədici səslə dedi:

- Ancaq yatanda yuxunuza da girməz ki, sizin bu komandiriniz yeddi ildi, yatmir! Yuxu nə demək olduğunu bilmir! Yeddi ildi ki, gecəsi-gündüzü yoxdu!

Əsgərdən səs çıxmırıldı, sanki donmuşdu. Dəstə rəisi bu dəfə sakit halda aramla danışmağa başladı, lakin səsində əsəbilik və narahatlıq hiss olunurdu:

- Sərhədçi yatmaz! Sərhədçi yatmamalıdı, başa düşürsüz? Yat-ma-ma-li-dı! Bu boyda dövləti qorumaq bizə tapşırılıb! Bu boyda ölkə, bizə arxayındı, anlayırsızmı? Bu boyda xalqın gözü bizdədi! Övladları olduğumuz xalq ona görə rahat yatır ki, biz oyağıq! Əgər sərhədçinin yatdığını duysa, taleyi bizə tapşırılmış bu məmləkət bir an belə yatmaz! Dəstə rəisi bir az da səsini ucaltdı - Başa düşürsüz? Yat-maaazzz!

Komandirin qəzəbli səsi qış gecəsinin sakitliyini ildirim kimi vurmuşdu. Patrul naryadı əsgər Həmidov, hissə növbətçisi və bayaqdan səsini çıxarmamış patrul rəisi kiçik çavuş Əlicanov facieli bir səhnənin sonunu gözləyirmiş kimi dayanmışdır.

Dəstə rəisi sözünü bitirmişdi, ancaq məzəmmətli baxışların müşaiyəti ilə psixoloji ittiham hələ də davam edirdi. "Məhkəmə" bitmək üzrə idi, "hakim"in qərarı nə olacaqdı, bəlli deyildi.

Dəstə rəisi yalnız indi "işi" yekunlaşdırmaq niyyətində idi. Əlindəki güllə darağını patrula qaytardı. Sonra hissə növbətçisinə səsləndi:

- Abdullayev!

Hissə növbətçisi:

- Bəli, cənab polkovnik-leytenant! - deyə tez cavab verdi.

Dəstə rəisi:

- Bu əsgəri naryaddan azad et, sonra apar təhvıl ver!

Hissə növbətçisi:

- Hauptvaxta, cənab polkovnik-leytenant?

Komandir:

- Yox, Abdullayev, təzə əsgərin hauptvaxtda nə işi var? Qoy bu dəfə şans verək, özünü nümunəvi xidməti ilə təsdiqləsin. Müvəqqəti saxlama bölüyünə apar onu! Qısa zamanda 9-cu zastavaya göndərsinlər, orada bir əsgərin yeri boşdu...

Hissə növbətçisi "oldu!" deyib, əsgərlə bərabər kazarmaya doğru getdi.

Patrul rəisi kiçik çavuş Əlicanov isə hələ də narahatlıqla komandirin onun haqqında verəcəyi qərarı gözləyirdi.

Dəstə rəisi onu da çox gözlətmədi:

- Kiçik çavuş Əlicanov!

Patrul rəisi:

- Mən!

Dəstə rəisi:

- Yanıma!

Kiçik çavuş Əlicanov "oldu!" deyərək, gəlib düz komandirin qarşısında dayandı.

Dəstə rəisi kiçik çavuşun paqonlarını sökdü və dedi:

- Əsgər Əlicanov!

Patrul rəisi baş verənlərdən şoka düşmüşdü, lakin özünü ələ alaraq "Mən!" deyə bildi.

Dəstə rəisi:

- Əlicanov, pis çavuş olmaqdansa, yaxşı əsgər olmaq daha şərəflidi, elə deyilmə? İndi isə xidmət başına! - deyərək, artıq kiçik çavuşluqdan məhrum ol-

muş Əlicanova xidmət marşrutunu göstərdi.

Patrul rəisi hələ də şok içində idi:

- Oldu, cənab polkovnik-leytenant!

## **Postda hadisə**

"N" sayılı Sərhəd Dəstəsinin 2 sayılı NBM-nin sərhəd keçid postunda gecə naryadı xidmət aparırdı. Post ərazisindəki seyrək işığın yaratdığı yarımqaranlıq, posta qəribə görkəm vermişdi.

Sol tərəfdə ölkəyə giriş və çıxış şlaqbaumları arasında sərhədçilərin sənəd yoxlanış məntəqəsinin binası yerləşirdi. Üzbəüz tərəfdə gömrük məntəqəsi, naloq xidməti, asayiş polisi və sanitar-karantin xidmətinə məxsus binalar vardı. Çıxış şlaqbaumunun o tərəfində - neytral zonada uca dirəkdən asılmış elektrik fənərinin işığı altında çoxlu avtomobilər və piyadalar görünürdü. Onlar ölkəyə daxil olmaq üçün növbəyə dayanmışdılar.

Əks tərəfdəki şlaqbaumda isə ölkədən çıxan avtomobilər və piyadalar növbə gözləyirdilər.

Gecə rejimində xidmət aparan NBM naryadının növbə rəisi baş leytenant Cümşüdov şlaqbaum gözətçisinə təlimatlar verirdi.

Ölkəyə giriş şlaqbaumunda 2 avtomatlı sərhədçi dayanmışdı. Bu zaman neytral zona tərəfdən bir mülki şəxs əlində iri bir sumka yavaş-yavaş onlara yaxınlaşdı. Yekəpər, 40-45 yaşlarında olan bu şəxs - bundan sonra onu Yekəpər adlandıracağıq - şlaqbau-ma çatıb dayandı, əsgərləri salamladı:

- Axşamınız xeyir, əsgərlər, necəsiz?

Əsgərlər salamı aldılar. Yekəpər yenə dedi:

- Hə, xidmət gedir?

Naməlum şəxsin xidmət haqda sual verməsi gözətçilərin xoşuna gəlmədi. Onlardan biri:

- Artıq danışmağa icazəmiz yoxdu, nə istəyirsiz?

- deyə soruşdu.

Yekəpər incik səslə:

- Nə istəyəcəm ki? Postu keçib evimizə getmək istəyirəm də.

O biri əsgər:

- Keçmək istəyirsən, çox yaxşı, gözlə, növbən çatanda keçərsən.

Yekəpər, əsgərə bir az da yaxınlaşaraq yavaşca dedi:

- Əsgər, mən növbəsiz keçmək istəyirəm, gözləməyə vaxtım yoxdu, tələsirəm.

Gözətçi əsgər diqqətlə ona baxaraq:

- Pasportunu ver görüm, - dedi.

Yekəpər bir az da yavaş səslə:

- Əshi, pasportu neynirsən, nə qədər istəyirsən hörmətini eliyim də.

Gözətçi əsgər:

- Yaxşı, onda bir az gözlə, uşaqlara deyim, kömək eləsinlər sənə. Mən xidmət yerimi tərk edə bilmərəm.

Yekəpər hər ehtimala qarşı xəbərdarlıq etdi:

- Əsgər, bax ha, işləri korlamayasan, nə qədər istəsəz, pul verəcəm.

## *Əvəz Qurbanlı*

---

Gözətçi əsgər:

- Narahat olma əşİ, axmaq-zadıq bəyəm? - deyib, geriyə döndü və çağırmağa başladı:
  - "49"!

Gözətçi əsgər bir neçə dəfə təkrar çağırıldıqdan sonra sərhədçilərə məxsus sənədyoxlama məntəqəsinin binasından bir əsgər çıxaraq gəlməyə başladı. Bu, əsgər Qurbanov idi.

Sərhədçilər xidmət zamanı ad və soyadları ilə deyil, məxfi nömrələri ilə çağırılırdılar. Əsgər Qurbanovun da məxfi nömrəsi, indi bizə məlum olduğu kimi "49" idi.

- Nə olub, gözətçi? - artıq onların yanına çatan Qurbanov soruşdu.

Gözətçi əsgər Qurbanova göz vuraraq, bir az yavaş səslə:

- Vətəndaşa kömək lazımdı.

Qurbanov:

- Vətəndaşlara kömək etmək bizim borcumuzdu.

Nə məsələdi?

Əsgər yaxınlaşaraq Qurbanovun qulağına nəsə dedi.

Qurbanov:

- Əşİ, düzələn işdi. Bəs pasportu niyə yoxdu?

Yekəpər:

- Pasportu itirmişəm də, yoxdu, yox! İndi mən neyləməliyəm?

Qurbanov:

- Day neyləmək olar? Olsayıdı, daha yaxşı olardı...

Sənə kömək edərəm, gəl gedək.

Yekəpər post ərazisinə keçdi, sakitcə Qurbanovun arxasında düşüb, sərhədçilərin sənədyoxlama məntəqəsinin binasına tərəf getməyə başladı. Qurbanov sənədyoxlama məntəqəsinin qapısından içəri girəndə, Yekəpər ayaq saxlayıb dedi:

- Hara gedirik? Ora lazım deyil.

Qurbanov onu sakitləşdirdi:

- Narahat olma, vəşlərini yoxlayaqla, yola salacağıq.

Yekəpər bir az fikirləşəndən sonra razılaşdı:

- Amma tez olsun.

Qurbanov:

- Cəmi 5 dəqiqə çəkəcək.

Yekəpər Qurbanovun ardınca binaya daxil oldu. Kiçik dəhlizlə bir az getdikdən sonra soldakı qapıdan içəri girdilər.

Bura sənədyoxlama otağından fərqli olaraq, daha kiçik idi. Hiss olunurdu ki, bu otqdan çox istifadə olunmur. Otaqda bir kiçik stol, iki stul var idi.

Qurbanov "qonağa" oturmağa yer göstərdi. Bu zaman növbə rəisi baş leytenant Cümşüdovla bir bir əsgər də içəri girdilər.

Cümşüdov:

- Nə məsələdir, cənab "49"?

Qurbanov, Yekəpərin görməyəcəyi şəkildə növbə rəisinə goz vuraraq:

- Heç, cənab baş leytenant, vətəndaşın vəşlərini yoxlayıb yola salacağıq.

## *Əvəz Qurbanlı*

---

Cümşüdov getdi. Əsgərlər Yekəpərin veşlərini yoxlamağa başladılar. Axtarış bir nəticə vermədikdə, Qurbanov Yekəpərə dedi:

- İcazə verin, hər ehtimala qarşı üst-başınızı da yoxlayaq.

Yekəpər etiraz etdi:

- Yox, day bu olmadı ki! Biz belə danışmamışdıq!

Qurbanov:

- Vətəndaş, buranın qaydası belədi, yoxlamasaq olmaz.

Yekəpər:

- Yoxlayın. Onsuz da üstümdə puldan başqa heç nə yoxdu.

Doğrudan da Yekəpərin ciblərindən puldan başqa heç nə tapılmadı. Qurbanov onun pencəyinin astarını yoxlayanda əlinə nəsə dəydi.

Qurbanov:

- Bu nədi? Çıxar görüm.

Yekəpər narazılıqla pencəyinin astarını eşələdi, oradan bir pasport çıxarıb sərhədçiyyə uzatdı.

Qurbanov təəccübələ soruşdu:

- Bəs deyirdin pasportun yoxdu?

Yekəpər:

- Bunun vaxtı keçib, ona görə göstərmək istəmir-dim.

Qurbanov:

- Vaxtı keçəndə nə olar ki? Sənəddi də.

Sonra Qurbanov yanındakı əsgərə:

- Sən vətəndaşın yanında gözlə, mən pasportu

qeydiyyata salıb gəlirəm, - deyib otaqdan çıxdı.

Əlverişli fürsət yarandığını hesab edən Yekəpər, pulların arasından 4-5 yüzlük dollar ayırib, əsgərə uzatdı:

- Əsgər, məni tez burdan apar!

Əsgər:

- Yox, bunu edə bilmərəm.

Yekəpər narazıcاسına pulları qaytarıb cibinə qoydu. Peşman-peşman divara söykəndi. O, deyəsən hər şeyin artıq sona çatdığını düşünürdü.

Lakin əsgərin bir anlıq başını əks tərəfə çevirməsi Yekəpəri hərəkətə gətirdi: o, qəfildən əsgəri möhkəm itələyib, qapıya tərəf yüyürdü, dəhlizə çıxıb əsas qapıya doğru qaçıb. Onu təqib edən əsgər həyəcanlı səslə qışqırdı:

- Naryad!

Komanda gözləyən silahlı sərhədçilər, aradan çıxməq istəyən Yekəpəri bir an içində yaxaladılar. Yekəpər müqavimət göstərməyin yersiz olduğunu başa düşüb, təslim oldu. Bu zaman Qurbanov və növbə rəisi Cümşüdov da gəlib çıxdılar.

Qurbanov Yekəpərin gözlərinin içində baxa-baxa dedi:

- Nahaq belə elədin, bundan sonrası artıq mənlik deyil...

Yekəpər də tərs-tərs onu süzdü.

Növbə rəisi əsgər Qurbanovdan soruşdu:

- Cənab "49", hadisə barədə NBM qərargahına məruzə etmisiz?

## *Əvvəz Qurbanlı*

---

Qurbanov:

- Bəli, cənab baş leytenant! Elə siz deyən kimi müraciət etdik. Dedilər bir azdan maşın göndərəcəyik.

Sonra Qurbanov yavaş səslə növbə rəisinin qulağına piçıldı:

- Cənab baş leytenant, pozucunun adı Əməliyyat-axtarış kitabında var!

Növbə rəisinin gözlərinə işıq gəldi:

- Doğrudan? Bax, əsl sürpriz belə olar! Əhsən!

NBM qərargahından göndərilən maşın sərhədçi-ləri çox gözlətmədi. "UAZ" markalı avtomobil post ərazisinə daxil olaraq, sərhədçilərə məxsus binanın qarşısında dayandı. NBM rəisi mayor Rüstəmov və daha iki zabit maşından düşdü. Növbə rəisi Cümşüdov NBM rəisinə yaxınlaşaraq məruzə etdi. NBM rəisinin kefi kök idi:

- Təbrik edirəm, Cümşüdov! Rəhbərlik etdiyiniz naryad yüksək sərhədçi peşəkarlığı göstərib! - sonra NBM rəisi əlavə etdi:

- Naryadı topla, Cümşüdov!

Növbə rəisi sərhəd naryadına "Düzül!" komandası verdi. Sərhəd naryadı, iki şlaqbaum gözətçisi istisna olmaqla, sənədyoxlama məntəqəsinin yanında düzüldü.

NBM rəisi cərgənin qarşısına gələrək danışmağa başladı:

- Mən, NBM rəisi olaraq, əldə etdiyiniz uğura görə sizin hamınıza çox sağ olun deyirəm. Bu gün siz-

lərin yüksək xidmətiniz nəticəsində Azərbaycan dövlətinin hüquq-mühafizə orqanları və eyni zaman- da İnterpol tərəfindən axtarışda olan bir qatı cinayət- kar ələ keçib. Siz bu göstəricinizlə, həqiqətən də yüksək tərifə layiq olan bir peşənin daşıyıcıları oldu- ğunuzu sübut etdiniz. Nə qədər belə göstəricilərimiz çox olsa, bir o qədər başımız uca olar! Sizin bu xid- mətiniz dövlətimiz tərəfindən yüksək qiymətləndiri- ləcək!

Sərhəd naryadı bir ağızdan dedi:

- Azərbaycan Respublikasına xidmət edirəm!

Sonra NBM rəisi geri döndü, onunla maşında gə- lən iki zabitə əli ilə işarə verdi. Zabitlər Yekəpərin qoluna qandal vuraraq "UAZ"- a mindirdilər. Maşın gəldiyi istiqamətdə geri döndü. Artıq öz növbəsini başa vuran post naryadı isə, yeni gəlmış naryad ilə təhvil-təslim edərək NBM qərargahına qayıtdı.

## **Yekəpər necə aradan çıxdı?**

2 sayılı NBM-in qərargahı sərhəd keçid postundan təxminən 3 km kənarda idi. Burada sərhəd keçid postunda xidmət edən əsgər və zabitlərin kazarması yerləşirdi.

NBM yuxu saatlarında idi. Həyətdə qapı gözətçi- lərindən və NBM növbətçisindən başqa heç kəs gö- zə dəymirdi.

Bu zaman rütbəsi baş leytenant olan NBM növ- bətçisinin səsi gəldi:

## *Əvvəz Qurbanlı*

---

- Gözətçi!

Yerbəyerdən cavab gəldi:

- Mən!

- Mən!

- Mən...

NBM növbətçisi:

- Vəziyyət sabitdir?

Gözətçilər:

- Vəziyyət sabitdir!

- Vəziyyət sabitdir!

- Vəziyyət sabitdir...

NBM növbətçisi naryadı yoxladıqdan sonra geri qayıdır ib binaya daxil oldu. Girişdən sol tərəfdə yerləşən "Rabitə otağı" otağına yaxınlaşaraq qapını döydü. Rabitəçi kiçik çavuş Ağayev qapını açdı.

NBM növbətçisi:

- Ağayev, Sərhəd Dəstəsindən nə xəbər var?

Rabitəçi:

- Cənab baş leytenant, indicə aldığımız məlumatə görə, sərhəd pozucusunu aparmaq üçün maşın şübhə tezdən burda olmalıdır.

NBM növbətçisi rabitəçinin yanından çıxb, sərhəd pozucunun saxlanıldığı otağa baş çəkməyə getdi. Otağın qarşısında "gün növbətçisi" xidmətini aparan bir əsgər süngü bıçaqla keşik çökirdi.

NBM növbətçisi əsgərə:

- Vəziyyət necədir?

Əsgər:

- Hər şey qaydasındadır, cənab baş leytenant!

NBM növbətçisi:

- Çalışmaq lazımdı, axıradək hər şey qaydasında olsun, - sonra başı ilə otağı işarə edərək soruşdu - necə aparır özünü?

Əsgər:

- Cənab baş leytenant, məni su gətizdirməkdən bezdirib...

NBM növbətçisi qapını açaraq Yekəpəri gözdən keçirdi. Sərhəd pozucusunun sağ əli otaqda olan dəmir çarpayıya qandalla bənd edilmişdi. NBM növbətçisi yenidən qapını örtərək gün növbətçisinə dedi:

- Diqqətli ol, əsgər! Bunun tez-tez su içməsindən mənim gözüm su içmir!

Əsgər:

- Oldu, cənab baş leytenant! - deyə cavab verdi.

NBM növbətçisi narahat olmağa başlamışdı; həyətə çıxıb siqaret yandırdı. NBM-nin giriş qapısında kı gözətçilərin yanına gedərək, onlara bir daha ayıq-sayıq olmaları barədə xəbərdarlıq etdikdən sonra geri qayıtdı, şəxsi heyətin yatdığı kazarmaya gəldi. Kazarmanın girişində onu gün növbətçisi xidmətini aparan digər bir əsgər və tağım növbətçisi olan kiçik çavuş Bədirov qarşılıdı. Tağım növbətçisi NBM növbətçisini görən kimi irəli yeriyərək məruzə etdi. NBM növbətçisi sakit tərzdə reaksiya verdikdən sonra kazarmaya daxil oldu.

Kazarmada 2 sıradan ibarət ikimərtəbəli əsgər çarpayıları vardı. Onlardan bəzisi boş idi - bu, nar-

## ***Əvəz Qurbanlı***

---

yaddakı əsgərlərin çarpayıları idi - qalanlarında isə yatmış əsgərlər görünürdü.

NBM növbətçisi tağım növbətçisindən soruşdu:

- Bədirov, NBM gözətçiləri naryadı nə vaxt dəyişəcək?

Tağım növbətçisi:

- Saat 2:00-da, cənab baş leytenant! Hələ yarım saat var...

NBM növbətçisi saatına baxaraq yenə soruşdu:

- Bədirov, yeni naryad kimlərdi?

Tağım növbətçisi:

- Cənab baş leytenant, əsgər Məmmədovla əsgər Sultanovdu, niyə soruştuz ki?

NBM növbətçisi:

- Bədirov, naryadın birini dəyişmək lazımdı.

Tağım növbətçisi təəccüblə:

- Cənab baş leytenant, kimi dəyişək? Nəyə görə?

NBM növbətçisi:

- Fərqi yoxdu, hansını istəyirsən, dəyiş. Ancaq əsgər Qurbanov yeni naryadın tərkibində olsun.

Tağım növbətçisi:

- Cənab baş leytenant, axı Qurbanov 1 saat öncə NBM postu naryadından qayıdır, yorğundu, istirahət edir...

Bu zaman çarpayıların biri cırıldadı və əsgər Qurbanovun səsi gəldi:

- Yorğun deyiləm, yeni naryada hazırlam.

NBM növbətçisi məmnun halda gülümsəyərək:

- Qurbanov, niyə yatmamışan? Yuxun gəlmir?

Əsgər Qurbanov zarafatla:

- Sərhədçi yatmaz, cənab baş leytenant!

NBM növbətçisi yenə də razılıqla gülümsədi.

Sonra tağım növbətçisi əsgər Qurbanova:

- Qurbanov, 10 dəqiqədən sonra silah otağının qarşısında məni gözlə.

Qurbanov:

- Oldu! - deyib, geyinməyə başladı.

NBM növbətçisi və kiçik çavuş Bədirov kazarma-dan çıxdılar. Dəhlizdə NBM növbətçisi ayaq saxlayıb, tağım növbətçisinə dedi:

- Bədirov, bilirsən ki, saxladığımız sərhəd pozucusu təhlükəli cinayətkardı. Ona görə də bacardıqca diqqətli və ehtiyatlı olmaq lazımdı. Hələ bilmək olmaz ki, Yekəpər təkdi yoxsa yox. Bəlkə hansısa ci-nayətkar qrupun üzvüdü və yoldaşları onu xilas etməyə cəhd edəcəklər? Hər halda, beynəlxalq axtarıشا olan şəxs sıradan bir pozucu deyil.

Bədirov:

- Məsuliyyətimizi dərk edirik, cənab baş leytenant! Xidmət qaydasında gedir...

NBM növbətçisi:

- Əlbəttə, mən bütün sərhədçilərimizə güvəni-rəm,ancaq hər ehtimala qarşı naryadin bir az da gücləndirilməsinə ehtiyac duyuram. Əsgər Qurbanovu da bu məqsədlə gözətçi naryadının tərkibinə daxil etdim. Qurbanov, yüksək peşəkarlıq bacarığını dəfə-lərlə sübut etmiş əsgərdi. Mən ona daha çox güvəni-rəm, Bədirov!

Kiçik çavuş:

- Dediklərinizlə raziyam, cənab baş leytenant! Ancaq biz də çalışacaq ki, xidmətimiz zamanı hər hansı hadisə baş verməsin.

NBM növbətçisi diqqətlə Bədirova baxaraq:

- Sizə xidmətdə uğurlar arzulayıram, cənab çavuş! - deyib getdi.

Bədirov:

- Sizə də, cənab baş leytenant! - deyə cavab verdi.

NBM növbətçisinin dedikləri kiçik çavuş Bədirovu da narahat etməyə başlamışdı. O, fikirli-fikirli addımlayaraq sərhəd pozucusunun saxlanıldığı otağın qapısına yaxınlaşdı. Gün növbətçisi əsgər Rzayev əvvəlki kimi qapının qarşısında dayanmışdı.

Tağım növbətçisi əsgərə:

- Rzayev, xidmət necə gedir?

Əsgər:

- Hər şey qaydasındadır, cənab çavuş!

Tağım növbətçisi:

- Rzayev, o yenə də tez-tez su istəyir?

Əsgər:

- Yox, cənab çavuş, deyəsən indilərdə yatıb.

Tağım növbətçisi otağın qapısını açıb baxdı. Yekəpər yatmışdı. Bədirov qapını örtərək xəbərdaredici səslə:

- O, deyəsən yatıb. Ancaq bax ha, əsgər, sən yatmayasan!

Əsgər:

- Narahat olmayıñ, cənab çavuş.

Bədirov əsgəri diqqətlə süzdü:

- Mən narahat deyiləm, Rzayev... - deyərək, kazarmaya qayıtdı. Çarpayılardan birinə yaxınlaşdı, əlini yatmış əsgərin ciyninə vuraraq çağırıldı:

- Məmmədov, qalx, naryadsan!

Əsgər tez yerindən qalxıb, geyinməyə başladı.

Tağım növbətçisi:

- Məmmədov, cəld ol, naryad yoldaşın silah otağının qarşısında bizi gözləyir.

Əsgər təəccüblə qonşu çarpayıda yatan Sultanovu göstərərək:

- Cənab çavuş, bəs...

Bədirov onun sözünü ağızında qoydu:

- Naryadın tərkibi dəyişib, Məmmədov, səninlə NBM gözətçisi naryadına əsgər Qurbanov çıxacaq.

Tağım növbətçisi bunu deyib, kazarmadan çıxdı. Əsgər Qurbanov silah otağının qarşısında onu gözləyirdi. Bir azdan əsgər Məmmədov da geyinib gəldi. Tağım növbətçisi silah otağının qapısını açdı, yeni naryada süngü-bıçaq verdi. Naryad silahlara qol çəkdikdən sonra tağım növbətçisi otağın qapısını bağlayıb möhürlədi. Sonra əsgərlərə "ardımcı!" deyərək binanın həyətinə çıxdı. Həyətdə yeni naryada xidmət haqqında təlimat verdi.

- Hər şey aydındır? - tağım növbətçisi soruşdu.

Yeni naryad - əsgər Qurbanovla əsgər Məmmədov bir ağızdan dedilər:

- Elədir ki var!

Tağım növbətçisi yeni naryada:

- Sağa dön! Xidmət yerinə addımla marş!

Yeni naryad tağım növbətçisi ilə birgə NBM-nin həyətinin çıxış qapısına doğru addımlamağa başladı. Naryadların təhvil-təslimindən sonra tağım növbətçisi köhnə naryadla birgə kazarmaya qayıtdı.

\*\*\*

Sərhəd pozucusunun saxlanıldığı otaq daha çox kameraya bənzəyirdi. Girişdən solda bir dəmir çarpayı vardi. Yekəpər bu çarpayıda uzanmışdı, qolu qandalla çarpayıya bənd edilmişdi. O qədər də böyük olmayan otağın kiçik nəfəsliyindən başqa pəncərəsi yox idi.

Yekəpər başını bir az qaldıraraq diqqətlə ətrafa göz gəzdirdi, sanki qaçmaq üçün yollar axtarırdı. Sonra qolundakı qandala, bir də dar nəfəsliyə baxaraq ümidsizcəsinə yenidən başını çarpayıya qoydu.

Elə bu dəmdə qapı açıldı, tağım növbətçisi kiçik çavuş Bədirov qapıda göründü. Yekəpər tez gözlərinə yumaraq özünü yatmış kimi göstərdi. Bədirov pozuncunun yatdığını zənn edərək qapını örtdü. Yekəpər yenidən gözlərini açdı, diqqətlə qapının o tərəfində zəif eşidilən səslərə qulaq kəsildi.

Birinci səs:

- Ancaq bax ha, əsgər, sən yatmayasan!

İkinci səs:

- Narahat olmayın, cənab çavuş.

Birinci səs:

- Mən narahat deyiləm, Rzayev...

Yekəpərin üzünə qəribə təbəssüm qondu. Sonra sifəti ciddiləşdi. Qandalda olmayan əli ilə başını qaşdı. Qalxıb çarpayıda oturdu, qapıya baxdı.

Qapı arxasında əsgərdən başqa kimsənin olmadığını yəqin etdikdən sonra asta səslə çağırmağa başladı:

- Əsgər!

Cavab gəlmədi. Yekəpər bir az da səsini ucaldı:

- Əsgər!

Qapının arxa tərəfində keşik çəkən gün növbətçisi əsgər Rzayev otaqdan gələn səsə diqqət kəsildi. Tez qapını açdı, Yekəpərin çarpayıda oturduğunu görəndə təəccübləndi:

- Bəs sən yatmamışdin? - əsgər Rzayev soruşdu.

Yekəpər ikibaşlı atmaca atdı:

- Elə bilirsiz yatmayan təkcə sərhədçilərdi?

Bu söz gün növbətçisinin xoşuna gəlməsə də, özünü o yerə qoymadı. Yekəpərdən soruşdu:

- Hə, nədi, yenə də su?

Yekəpər:

- Yox, su istəmirəm.

Gün növbətçisi:

- İndi nə istəyirsən bəs?

Yekəpər:

- Ayaqyolu istəyirəm...

Əsgər Rzayev duruxdu:

- Yox, bunu edə bilməyəcəm, gərək bağışlayasan.

Yekəpərin qaşları çatıldı:

- Bu nə deməkdi? Elə də şey olar? Bəs mən neyniyim?

Əsgər:

- Bilmirəm, mənə tapşırılıb ki, səni otaqdan bayıra çıxmaga qoymayım.

Yekəpərin səsində yalvarış hiss olunurdu:

- Ay bala, guya mən ayaqyoluna gedəndə nə olacaq? Sizin əlinizdən qaçmaq olar? Axı heç mənim qaçmağa halim da yoxdu.

Gün növbətçisi:

- Dedim ki, olmaz.

Yekəpər bir az ittihamədici səslə:

- Necə yəni olmaz? Səhərdən mənə su daşıyırsan, indi də deyirsən ki, ayaqyoluna getmək olmaz! Necə su gətirmisənsə, eləcə də zəhmət çək, apar ayaqyoluna! Yoxsa bax elə bura...

Çıxılmaz vəziyyətdə qalan Rzayev tağım növbətçisini çağırmağa başladı:

- Cənab çavuş!

Tağım növbətçisindən cavab gəlmədi. Rzayev 2-3 dəfə təkrar çağrırdı. Yenə də cavab yox idi. Yekəpər yaranmış vəziyyətdən istifadə edərək bir az da israrla deyirdi:

- Qurban olum, dözə bilmirəm, çavuş gələnəcən iş-işdən keçər. Apar məni ayaqyoluna!

Gün növbətçisi 5-6 addım qabağa gedərək silah otağı tərəfə baxdı. Tağım növbətçisi Bədirov orada görünmürdü. Rzayev yenidən öz yerinə qayıtdı.

Yekəpər onu görən kimi yenə yalvarmağa başladı:

- Vallah, əbəs yerə narahat olursan, mən heç razi olarammı sən pis vəziyyətdə qalasan? Həm də axı

məni qolubaqlı aparıb-gətirəcəksən...

Gün növbətçisi Rzayev tərəddüd edirdi. Yekəpər bunu hiss edərək əsgərin zəif damarını yoxlamaq istədi:

- Bura bax, bəlkə qorxursan? - deyə kinayəli səslə qımışdı, - əgər belədirsin, onda heç... mənə maraqlıdı, belə ağciyərliklə sən vətəni necə qoruya bilərsən? Mənim əlim-qolum bağlıdı, sənin isə belində ştiq-noj var. Ancaq yenə də qorxursan...

Əsgər Rzayev:

- Mən heç nədən qorxmuram!

Yekəpər istehza ilə:

- Qorxursan, qorxursan!

Əsgər:

- Dədim ki, qorxmuram!

Yekəpərin hiyləsi deyəsən baş tuturdu, odur ki, psixoloji basqını bir az da gücləndirdi:

- Əgər doğrudan da qorxmursansa, aç məni buradan, apar ayaqyoluna. İstəyirsən qandalın bir tərəfini də bağla öz qoluna...

Əsgər Rzayev dinmədi, yenə gedib silah otağı tərəfə baxdı. Bədirovu yenə də görə bilmədi. O, sürətli addımlarla Yekəpərin saxlanıldığı otağa gəldi. Qandalın acharını cibindən çıxarıb, Yekəpərin çarpayıyla bənd edilmiş qolunu açdı. Sonra da qandalın bir tərəfini öz qoluna bərkitdi. Yekəpər sakitcə dayanmışdı.

Gün növbətçisi qabaqda, Yekəpər arxada, binanın həyətinə çıxaraq sola döndülər, daş hasarla binanın arasındakı kiçik dalanla binanın arxa tərəfinə keçilər.

Bu anlarda kiçik çavuş Bədirov NBM-nin naryadını dəyişirdi; ona görə də Yekəpərlə gün növbətçisinin binanın arxa tərəfinə keçmələri gözetçilərin gözündən yayındı.

Binadan çox da uzaqda olmayan ayaqyolunun qarşısına çatanda əsgər Rzayev ayaq saxlayıb dedi:

- Buyur, bu da ayaqyolu.

Yekəpər dişlərini ağartdı:

- Bəs əlimi açmayacaqsan? Bəlkə mənimlə ayaqyoluna girmək istəyirsən?

Əsgər əsəbi halda:

- Danışığına fikir ver! Açıram indi əlini.

Lakin hiss olunurdu ki, Rzayev tərəddüd edir. Sanki Yekəpərin əlini burada açacağıni əvvəldən nəzərə almamışdı. Bir an fikirləşdikdən sonra süngü-bıçağı qızından çıxardı, açarla Yekəpərin əlini açdı. Ayaqyoluna tərəf gedən Yekəpər yenə də sakit görünürdü. Rzayev onu gözdən qoymurdu, arxasınca düz ayaqyolunun qapısına qədər gəldi. Yekəpər ayaqyoluna girdi. Rzayev də qapıda gözləməyə başladı.

Birdən tualetin qapısı açıldı; Yekəpər əsgəri möhkəm itələdi, Rzayev müvazinətini itirərək yerə yixildi. Yekəpər pişik cəldliyi ilə onun üstünə atıldı. Əsgərlə cinayətkar arasında gərgin mübarizə başlandı. Gün növbətçisi, Yekəpərin süngü-bıçağı ələ keçirmək istədiyini başa düşmüştü. Ona görə də hər vəchlə buna imkan vermirdi. Bununla belə, fiziki cəhətdən xeyli üstün olan Yekəpər, əsgəri tualetdən iki addım kənardakı "siqaret çəkmək üçün yer"in dəmir

dirəyinə tərəf çəkə bildi; sonra qandalın boş tərəfini dirəyə keçirərək kilidlədi.

Qəfil hadisədən özünü itirmiş əsgər sanki indi ayıldı və var gücü ilə qışqırdı:

- Növbətçi çıxışa!

Yekəpər vəziyyətin gərginləşəcəyini hiss edib aradan çıxməq istəyirdi, lakin ani olaraq nə düşündüsə, tez geri qayıdır koməksiz vəziyyətdə olan əsgərin alına möhkəm yumruq zərbəsi endirdi. Əsgər huşunu itirib yıxıldı. Yekəpər cəld hasara tərəf qaçıdı, asanlıqla hasarı aşaraq qaranlıqda yox oldu.

Bütün bunlar, NBM gözətçisi naryadının dəyişdiyi anda baş vermişdi.

## **Tağım, həyəcan!**

Əsgər Qurbanov və əsgər Məmmədov yeni NBM gözətçisi naryadını təhvil alaraq xidmət aparmağa başlamışdılar. Tağım növbətçisi kiçik çavuş Bədirov isə silah otağının qarşısında köhnə naryadın silahlarını təhvil alındı. Köhnə naryadın əsgərləri silahı təhvil verəndən sonra istirahət etmək üçün kazarmaya getdilər. Bədirov isə süngü-bıçaqları səliqə ilə yeri-nə qoydu, sonra silah otağının ümumi səliqəsinə diqqət yetirməyə başladı. Öz-özünə "hər şey qaydasındadır" - deyərkən, birdən yadına nəsə düşdü. Tez silah otağının qapısını bağlayaraq, sürətlə sərhəd pozucusunun saxlanıldığı otağa tərəf getdi. Gün növbətçisi otağın qarşısında yox idi.

Narahat olmağa başlayan kiçik çavuş gün növbət-

çisini səslədi. Lakin cavab gəlmədi. Tağım növbətçisinin narahatlığı bir az da artdı. Bu dəfə daha möhkəm səslə:

- Rzayev! - deyə çağırıldı. Gün növbətçisindən səssəmir yox idi.

İkinci mərtəbədən - zabit-gizir heyətinin kazarmasından NBM növbətçisinin səsi gəldi:

- Nə baş verib, Bədirov?

Tağım növbətçisi:

- Heç, cənab baş leytenant, gün növbətçisini çağırıram, - deyib, kazarmaya qaçıdı. Rzayev kazarmada da yox idi. Özünü itirmiş tağım növbətçisi sanki birdən ayıldı və Yekəpərin saxlanıldığı otağa tərəf qaçıdı. Qapını açanda onu sanki tok vurdu: otaq bomboş idi. Tağım növbətçisi özünü həyətə ataraq bağırıldı:

- Gözətçi!

- Mən! - deyə gözətçi Məmmədov səsləndi.

Tağım növbətçisi:

- Cəld yanına!

Gözətçi:

- Cənab çavuş, gəlsəm postu boş qoymuş olaram.

Az qala şoka düşən tağım növbətçisi çıxış qapısına tərəf qaça-qaça qışkırdı:

- Necə yəni boş qoyursan, bəs "49" hardadı?

Gözətçi Məmmədov, artıq gəlib çatmış tağım növbətçisinə vəziyyəti izah etməyə başladı:

- Cənab çavuş, siz köhnə naryadla binaya daxil olandan sonra uzaqdan bir səs eşitdik, nə deyildiyini başa düşmədik, ancaq hiss etdik ki, səs təxminən bi-

nanın arxa tərəfindən gəlir. "49" mənə dedi ki, sən burada qal, mən bu dəqiqə əraziyə baxım, gəlirəm...

Kiçik çavuş Bədirov gözətçinin sözünü ağızında qoyub, var gücü ilə binanın arxasına qaçıdı. Tağım növbətçisi bir anda geri qayıtdı və var gücü ilə bağırdı:

- Tağım, həyəcan! Tağım, həyəcan!

Gözətçi də verilən komandanı cəld təkrarlamamağa başladı.

Anı olaraq kazarmaların işıqları yandı. NBM qərargahı bir-birinə dəydi. İlk olaraq binadan çıxanlar isə NBM növbətçisi və rabitəçi Ağayev oldu. Artıq 1 dəqiqə sonra zabitlər də başda olmaqla, bütün şəxsi heyət binanın həyətində döyüşə hazır vəziyyətdə düzülmüşdü.

"Həyəcan!" komandasına qalxmış tağım, bu komandanın tələblərinə uyğun olaraq bir neçə qrupa bölündü:

"Həyəcan" qrupu NBM rəisi mayor Rüstəmovun rəhbərliyi altında əsas marşrutla - hadisənin baş verdiyi istiqamətdən yaxınlıqdakı meşəyə doğru, "1-ci pərdələyici dəstə" döyüş hazırlığı üzrə rəisin köməkçisi kapitan Əliyevin rəhbərliyi ilə sağ cinahdan, "2-ci pərdələyici dəstə" isə tağım komandiri, baş leytenant Həsənovun başçılığı ilə sol cinahdan sürətli hərəkətə keçdi...

## **Axtarış davam edir**

Axtarış bir neçə istiqamətdə səhərə qədər davam etdi. Lakin nə "Həyəcan" qrupunun, nə də pərdələ-

## ***Əvəz Qurbanlı***

---

yıcı dəstələrin axtarışları bir nəticə verirdi. Sərhəd pozucusundan və əsgər Qurbanovdan heç bir səs-soraq yox idi.

Səhər açılında, "Həyəcan!" qrupuna rəhbərlik edən NBM rəisi, dəstə tərkibində olan rabitəçi əsgərə əmr etdi:

- Salmanov, NBM qərargahı ilə əlaqə saxla, təcili olaraq Sərhəd Dəstəsinə hadisə barədə məlumat ver.

Rabitəçi əsgər "oldu" deyib, tapşırığın icrasına başladı.

NBM rəisi öz-özünə: "Biabır olduq, sərhəd pozucusu cəhənnəmə, sərhədçinin taleyindən xəbər tuta bilməmişik. Komandirə necə cavab verəcəyik, bilmirəm..."

Bu zaman "1-ci pərdələyici dəstə" "Həyəcan" qrupunun olduğu yerə gəlib çıxdı. 12 nəfərdən ibarət "1-ci pərdələyici dəstə" yə rəhbərlik edən NBM rəisinin köməkçisi kapitan Əliyev də olduqca yorğun və məyus görünürdü.

Kapitan Əliyev NBM rəisinə yaxınlaşaraq məruzə etdikdən sonra dedi:

- Cənab mayor, sərhəd pozucusu elə bil yerə gitrib, axtarışlarımı heç bir nəticə vermir...

NBM rəisi:

- Məni sərhədçinin taleyi daha çox düşündürür, cənab kapitan!

Kapitan Əliyev:

- Cənab mayor, əsgər Qurbanov xidməti yerini özbaşına tərk edib, əgər sağırsa, yəqin ki, qanunun

tələblərinə görə cəzasını alacaq, yox, başına bir iş gəlibsə, onun üçün biz məsuliyyət daşımırıq...

NBM rəisi əsəbi halda:

- Boş-boş danışma, kapitan! Qurbanov adı bir əsgər olsa da səndən də, məndən də yaxşı sərhədçidi. Əgər onun başına bir iş gəlsə, dəstə rəisi bunu bizə bağışlamayacaq.

\*\*\*

"N" sayılı Sərhəd Dəstəsinin rabitə otağında əlaqə aparatının siqnalı gəldi. Kiçik çavuş rütbəli rabitəçi tez əlaqəyə girdi:

- Zirvə, Zirvə! Eşidirəm səni! Zirvə! Səni eşidirəm!

Əlaqə aparatından səs gəldi:

- Okean, eşidirsən məni? Okean...

- Eşidirəm, Zirvə, danış, eşidirəm!

- Okean, bizə kömək lazımdı, canavar tələdən qaçıb! Okean, başa düşdün məni? Okean...

- Səni başa düşdüm, Zirvə, səni başa düşdüm!

## **İlk siqnal**

Baş leytenant Həsənovun rəhbərlik etdiyi "2-ci pərdələyici dəstə" də digər qruplar kimi səhər açılanadək nə Yekəpərdən, nə də əsgər Qurbanovdan bir xəbər tuta bilmışdı.

Səhər açılanda, "2-ci pərdələyici dəstə" qalın məşəlikdəki naməlum bir talaya gəlib çıxmışdı. Dəstə

üzvlərindən heç kəs bu talanı tanımadı.

Baş leytenant Həsənov dəstə üzvlərinə:

- Biz deyəsən tamam ayrı yerə gəlib çıxmışıq. Burada qısa fasılə edək, harada olduğumuzu dəqiqləşdirəndən sonra yenidən hərəkətə keçərik - deyə göstəriş verdi.

Bu qərar, yorğun dəstə üzvlərinin ürəyindən idi. Əsgərlər talanı başdan-başa örtən sıx çəmənlikdə əyləşdilər. Onlar qısamüddətli fasılədən istifadə edərək yorğunluqlarını maksimum çıxarmaq isteyirdilər. Kimi siqaret yandırır, kimi də arxadan kəmərlərinə bağlanmış qumqumanı açaraq su içirdi. Sərhədçilər baş vermiş hadisəni öz aralarında müzakirə edirdilər:

Birinci əsgər:

- Çox güman ki, Qurbanov Yekəpərin izinə düşə bilib. Ancaq onu yaxalaya bilib ya yox - bax, maraqlısı budu...

İkinci əsgər:

- Tutaq ki, yaxalayıb, bəyəm o boyda zırrı ilə bacarmaq olar? Görəsən Qurbanovun başında bir iş gəlməyib ki...

Üçüncü əsgər:

- Ağzını xeyirliyə aç! İnşallah, hər şey yaxşı olar!

İkinci əsgər:

- Təki hər şey yaxşı olsun. Ancaq indiyə qədər nə Qurbanovdan, nə də Yekəpərdən bir səs-soraq var. Adamı narahat eləyən də budu...

Əsgərlər oturub dincələrkən, baş leytenant Həsə-

nov talanı dövrə vuraraq istiqaməti müəyyən etmək istəyirdi. Bu zaman qəfildən qarşısında yerə düşmüş əsgər papağını gördü. Tez dönüb dəstə üzvlərinə baxdı: hamısının papağı başındaydı. Əyilib yerdən papağı götürdü. Papağın içində qara sap tikişi ilə yazılmış nömrə vardı. Baş leytenant həyəcanla əlindəki papağı bir az aralıda əyləşən əsgərlərə göstərərək:

- Əsgər Qurbanovun məxfi nömrəsini kim bilir? - deyə soruşdu.

Əsgərlər zabitin əlində papağı görüb cəld ayağa qalxdılar. Onlardan biri: - "49"-dur, cənab baş leytenant! - dedi.

Baş leytenant Həsənovun canına titrəmə düşdü:

- Özüdür ki, var! Papaq Qurbanovundu! Rabitəçi, təcili olaraq "Həyəcan" qrupu ilə əlaqəyə gir, Qurbanovun papağının tapılması barədə NBM rəisinə məlumat ver!

Rabitəçi əsgər "oldu" deyib rabitə aparatı ilə əlaqəyə girdi.

\*\*\*

"Həyəcan" qrupunun rabitəçisi əsgər Salmanov NBM rəisinin yanına qaçıdı:

- Cənab mayor, "2-ci pərdələyici dəstə" əsgər Qurbanovun papağını meşədən tapıb!

NBM rəisi dəli kimi bağırıldı:

- Necə? Papağını tapıb? Bəs özü? Özündən nə xəbər?

## *Əvəz Qurbanlı*

---

Rabitəçi əsgər günahkar kimi başını yellədi:

- Cənab mayor, yalnız papağın tapıldığı haqda məlumat aldıq. Özü də papaq NBM qərargahından xeyli uzaq bir məsafədə tapılıb. Təəssüf ki, başqa heç bir məlumat yoxdu.

NBM rəisi komanda verdi:

- Axtarış müvəqqəti olaraq dayandırılır, "2-ci pərdələyici dəstə"dən başqa hamı təcili olaraq NBM qərargahına qayıtsın! - sonra üzünü rabitəçiyə tutdu:

- "2-ci pərdələyici dəstə" ilə əlaqə saxla, əməliyyat-axtarış qrupu gələnə qədər papağın tapıldığı yer-də gözləsinlər.

Rabitəçi:

- Oldu, cənab mayor! - deyərək işinə başladı.

\*\*\*

Dəstə rəisi öz iş otağında əsəbi halda telefonla danışındı:

- Bütün sərhəd zastavalarına, komendaturalara, bölmələrə, eyni zamanda bütün ətraf rayonların polis idarələrinə hadisə barədə xəbər verin. Nəyin bahasına olursa olsun, sərhəd pozucusu yaxalanmalıdır! Ləzimdirsa, bütün Sərhəd Dəstəsini ayağa qaldırın!

Komandir telefonun dəstəyini asdı. Sonra nə fikirləşdi, yenidən telefonu götürüb, harasa zəng etdi:

- Danışan 1-cidir, 49-un taleyindən nə xəbər var?

Deyəsən, xəttin qarşı tərəfində danışan şəxsin cavabı komandiri qane etmədi. Komandir açıqlı şəkildə:

- Necə yəni papağı tapılıb?... Özü lazımdır, özü!... Mənə papaq lazım deyil, cənab mayor! Geyim anbarında 2000-dək ehtiyat papağımız var!

Sonra komandir bir az sakinləşərək soruşdu:

- Papaq harada tapılıb? Başqa iz, əlamət yoxdu?

Xəttin qarşı tərəfindəki səs nəsə dedi. Komandir onu dirlədikdən sonra göstəriş verdi:

- Papağın tapıldığı yerdən təcili olaraq axtarışa başlamaq lazımdı. Sərhəd itlərini də əməliyyata cəlb edin! Yenilik olan kimi məni şəxsən məlumatlandırin!

Komandir danışığdı bitirib, narahat halda otaqda gəzişməyə başladı.

\*\*\*

Axtarış qrupu sərhəd itlərinin köməyi ilə əsgər Qurbanovun papağının tapıldığı yerdən izə düşdü. İtlər izi tutaraq hürə-hürə dartinirdi. Sərhədçilər itlərin ardınca düşüb, sürətlə irəliləyirdilər. Bu zaman itlərdən biri dayanaraq burnunu yerə söykədi və tez-tez hürməyə başladı.

Leytenant rütbəli zabit cəld irəli getdi, itin burnunu söykədiyi yeri yoxladı və həyəcanla geriyə səsləndi:

- Cənab baş leytenant, yerdə qan izi var...

Axtarış qrupuna rəhbərlik edən baş leytenant rütbəli zabit eşitdiyi sözdən az qala özünü itirdi:

- Nə danışırsan, Musayev? Kimin qanı?

Leytenant çiyinlərini çəkdi. Axtarış qrupunun

## *Əvəz Qurbanlı*

---

rəhbəri isə verdiyi sualın fərqiñə varmayaraq qan izinə baxmaq üçün tələsdi. Diqqətlə baxdıqdan sonra dedi:

- Axtarışa davam edin! İz təzə düşüb.

Axtarış qrupu yenidən izi tutaraq irəliləməyə başladı. Çox keçmədi ki, onlar meşənin içindən keçən şose yoluna gəlib çıxdılar. Burada izi itirən itlər orabura qaçaraq vurnuxmağa başladı.

Axtarış qrupu çıxılmaz vəziyyətə düşmüştü.

Leytenant Musayev yenə də qrup rəhbərinə sarı dönərək ciyinlərini çəkdi:

- Nə edək, cənab baş leytenant? İz yolda itir...

Baş leytenant ümidsizliklə başını yırğaladı:

- Qabaqcadan nəsə demək mümkün olmasa da izin itməyi bunu deməyə əsas verir ki, onlar maşına miniblər. Ancaq... - qrup rəhbəri bir az düşündükdən sonra sözünə davam etdi - ancaq onlar kim olub, necə gediblər, əsgər Qurbanov sağıdırmı - məlum deyil... təəssüf ki...

## **Sürpriz gəliş**

Səhər yenicə açılmışdı. Həyat yavaş-yavaş canlanmağa başlayırdı.

Hissə növbətçisi baş leytenant Məmmədov, "N" sayılı Sərhəd Dəstəsinin piyadalar üçün nəzərdə tutulmuş qapısından küçəyə çıxdı. O, ətrafa göz gəzdirir, darvazanın bayır tərəfində səliqə-sahmana diqqət yetirirdi.

Sonra hissə növbətçisi darvazadan içəridə dayanmış gözətçi əsgərlərdən birini çağırıldı. Qapı açıldı, belində süngü-bıçaq olan bir əsgər qapıdan bayır çıxdı. Hissə növbətçisi əli ilə darvaza qarşısına düşmüş boş sellofan torbanı, bükülüb atılmış kağız-kuguzu əsgərə göstərək nəsə dedi. Əsgər hərbi salam verib cəld həmin istiqamətə doğru getdi, tullantı əşyaları götürərək bir az aralıda olan zibil qutusuna atıb yenidən xidmət yerinə qayıtdı.

Hissə növbətçisi də darvazadan içəri girmək istəyirdi ki, bu zaman arxa tərəfdən səs gəldi. Kimsə həyəcanlı səslə "dayı, dayı" deyə çağırıldı. Hissə növbətçisi geri dönüb səs gələn tərəfə baxdı. Sərhəd Dəstəsinin darvazasından təxminən 50-60 addım kənarda sürəti azaldaraq dayanmaq istəyən "Jiquli" markalı maşının əyləc səsi eşidildi.

Əsgər Qurbanov qapını açaraq maşından düşdü və təəccübə ona baxan zabiti qabaqladı:

- Sabahın xeyir, ay dayı! Nə yaxşı gördüm səni.

Hissə növbətçisi ona yaxınlaşan əsgərin başında papağının olmadığını, belindən sallanan boş süngü-bıçaq qabını görüb, vəziyyətin ciddi olduğunu başa düşdü. Üzünə yalançı təbəssüm gətirərək ucadan dedi:

- Oho, bacıoğlu, sən hara, bura hara? Bu səhər-səhər hara gedirsən belə?

Qurbanov zabitə çatdı, onu qucaqlayıb görüsdü və bu zaman zabitin qulağına nəsə dedi. Zabit, 20 addım kənarda dayanan "Jiquli"yə gözəcə nəzər yetirdi.

## ***Əvvəz Qurbanlı***

---

Sonra qəsdən bir az uca səslə Qurbanova dedi:

- Bacıoğlu, problem yoxdu, bu saat gedib gətirərəm,
- sonra maşına işarə edərək: -Yoldaşlara nəsə lazım deyil ki?

Qurbanov maşına tərəf döndü, nəsə demək istəyəndə, Yekəpər onu qabaqlayaraq səbirsizliklə:

- Yox, yox, heç nə lazım deyil, sən bacıoglunu bir az tez yola sal.

Hissə növbətçisi yenə də üzünə yalançı təbəssüm verərək, geri döndü, Sərhəd Dəstəsinin qapısından içəri daxil oldu.

Qurbanov isə maşına tərəf qayıtdı. Yekəpər maşından düşdü, əlində süngü-bıçaq, Qurbanova tərəf gəldi və yavaşca ona dedi:

- Sənin bu dayından heç mənim gözüm su içmir. Qorxuram bizi ələ verə.

Qurbanov rişxəndlə:

- Sən lap ağciyərin biri imişsən ki...

Yekəpər qaşqabaqla:

- Bura bax, ağciyər-qaraciyər vaxtı döyüll. Tez burdan getmək lazımdı.

Qurbanov:

- Hara? Burdan heç yerə qaçmaq olmaz, özünü şübhələndirərsən. Qoy dayım gəlsin, pul alım, sonra başqa bir maşın tutub hara lazımdı gedərik.

Yekəpər:

- Bax, budu sənə deyirəm, əgər burda bir firıldaq olsa, özündən küs!

Qurbanov yenə də arxayınlıqla gülümsədi.

Bu zaman Sərhəd Dəstəsinin piyadalar üçün giriş qapısı açıldı. Yekəpər tez süngü-bıçağı arxasında gizlətdi. Hissə növbətçisi baş leytenant Məmmədov əlində qara sellofan torba qapıdan bayır çıxaraq onların yanına gəldi. Torbanı Qurbanova uzadaraq dedi:

- Bu geyimi də hər ehtimala qarşı götürdüm, lazım olar.

Qurbanov:

- Çox sağ ol dayı, yaxşı eləmisən, ancaq bağışla, sənə əziyyət verirəm, - dedi.

Hissə növbətçisi:

- Əshi nə əziyyət? Boş şeydi. Ancaq bir də belə iş görmə. Bir gün səni həbs edib işini tribunalə göndərəcəklər, onda daha mən sənə heç nə ilə kömək edə bilməyəcəm.

Sonra hissə növbətçisi cibindən bir az pul çıxarıb Qurbanova uzatdı:

- Ala, bacıoğlu, sürücünün pulunu ver, sonra mən sizi başqa maşınla yola salaram.

Qurbanov pulu aldı, bir hissəsini taksi sürücüsünə verib, yola saldı. Taksi gedəndən sonra baş leytenant dedi:

- Gəlin dalımca.

Yekəpər tərəddüd edir, getmək istəmirdi. Hissə növbətçisi:

- Nə oldu? Gəlin gedək də.

Yekəpər:

- Yox, siz gedin. Mən özüm də gedərəm. Mənə

## *Əvəz Qurbanlı*

---

bir az yolpulu verin, kifayətdi, -dedi.

Qurbanov əlini cibinə salaraq pul çıxardı və dedi:

- Onda mənim süngü bıçağımı qaytar!

Yekəpər ona şübhəli-şübhəli baxaraq:

- Qoy maşına minim, sonra! - dedi.

Qurbanov dinmədi, pulu ona uzatdı. Yekəpər pulu almaq istəyəndə, Qurbanov qəfildən onun əlindən tutub özünə tərəf çəkdi. Yekəpər vəziyyətin gərgin olduğunu görüb, o biri əlində saxladığı süngü-bıçaqla Qurbanovu vurmaq istədi. Lakin baş leytenant Məmmədov buna imkan vermədi, Yekəpərin silah tutduğu qolundan yapışıp, burdu. Bu zaman darvaza arxasında hazır dayanmış bir qrup əsgər qapıdan çıxaraq Yekəpərin yaxaladılar. Yekəpər tələyə düşdüyüünü, artıq hər şeyin sona çatdığını anladı. Silahlı əsgərlər onun qollarını qandallayıb hərbi hissəyə apardılar.

Hissə növbətçisi qəfil baş vermiş hadisənin uğurlu sonluğunun təsirindən məmnun halda Qurbanova tərəf dönüb, nəsə demək istədi. Ancaq əsgərin rənginin avazlığını görünçə, sevinci üzündə dondu.

Qurbanov ayaq üstə səndələyirdi, özünü saxlaya bilməyib, diz üstə çökdü və yalnız bunu deyə bildi:

- Su...mənə su verin!

Bu sözləri dedikdən sonra Qurbanov huşunu itirib yerə yixıldı. Çəşib qalmış zabit tez əsgəri qucaqladı, kitelinin düymələrini açaraq sinəsini havalandırmaq istədi. Bu zaman əsgərin qarın nahiyyəsində maykanı qırmızı rəngə boyamış laxta qan gördü. Tez ayağa

qalxıb, həyəcanlı səslə ucadan çağırıldı:

- Əsgər! Əsgər!!!

Hərbi hissənin piyadalar üçün giriş qapısı açıldı, gözətçi əsgər bayırı çıxdı. Dillənməyə macal tapma-mış hissə növbətçisi ona bağırıldı:

- Həkim! Təcili həkim çağırın!

Gözətçi "oldu!" deyib geriyə döndü, yüyürə-yüyürə qapıdan içəri girdi.

### **Təcili qan lazımdır!**

"N" sayılı Sərhəd Dəstəsinin Sanitar hissəsində həkimlər əsgər Qurbanovun başı üstə yiğışıb, ona tibbi yardım göstərirdilər. Dəstə rəisi səbirsizliklə prosesi izləyirdi.

Həkimlərdən biri komandirə:

- Cənab polkovnik-leytenant, yara dərin deyil. Ancaq əsgər xeyli qan itirib. Ona təcili olaraq 1-ci qrup müsbət qan lazımdı.

Komandir cəld irəli yeridi, qolunu çirmələyə-çirmələyə:

- Mənim qanım uyğundur, buyurun!

Həkim tərəddüd etdi:

- Cənab polkovnik-leytenant...

Lakin komandir onun sözünü ağızında qoydu:

- Yoldaş həkim, yubanma!

Komandirin qətiyyətli danışışı həkimin tərəddü-dünə son qoydu və o, şprisi götürərək komandirin qo-lundan qan almağa başladı.

\*\*\*

Meşənin içindən keçən şose yolunda izi itirmiş sərhədçilərdən ibarət axtarış qrupunun səyləri heç bir nəticə vermirdi. Qrup üzvləri dilxor görünürdülər. Leytenant Musayev və qrupun rəhbəri, baş leytenant rütbəli zabit mövcud vəziyyəti öz aralarında müzakirə edirdilər.

Leytenant Musayev:

- Cənab baş leytenant, onsuz da başqa yolumuz yoxdu, vəziyyət barədə NBM qərargahına məlumat verməliyik.

Qrup rəhbəri:

- Yox, Musayev! İzi tapmaq lazımdı, vəssalam! Biz vəziyyət barədə məlumat verməyə yox, nəticə əldə etməyə gəlmışik! Onlar tapılmalıdır!..

Bu zaman rabitə aparatına siqnal gəldi, rabitəçi əsgər cəld əlaqəyə girdi:

- Zirvə, səni eşidirəm, Zirvə! Mən Şimşəyəm!.. Başa düşdüm, Zirvə, başa düşdüm!

Hamı maraqla gözünü rabitəçinin ağızına dikmişdi. Rabitəçi əlaqəni bitirən kimi həyəcanla dedi:

- Sərhəd pozucusu yaxalanıb! Qurbanov yaralıdı! - sonra əlavə etdi - cənab baş leytenant, qrupun geri qayıtması haqda tapşırıq aldıq...

Qrup üzvləri arasında narahatlıqla müşayiət olunan canlanma yarandı, hamı bir-birinə dəydi. Əməliyyat-axtarış qrupunun rəhbəri göstəriş verdi:

- Axtarış sona çatdı. Geriyə qayıdırıq!

\*\*\*

"N" sayılı Sərhəd Dəstəsində dünən baş vermiş hadisənin uğurlu sonluğunun sevinci yaşanırdı. Hər kəs əsgər Qurbanovun əfsanəvi qəhrəmanlığından danışındı.

Əsgər Qurbanov isə Sanitar Hissənin palatalarından birindəki çarpayıda yastığa dirsəklənmiş halda oturmuşdu.

Leytenant rütbəli hərbi həkim palataya girdi.

- Əsgər, özünü necə hiss edirsən? - o, soruşdu.

Qurbanov:

- Təşəkkür edirəm, cənab leytenant! Sayənizdə çox yaxşıyam.

Hərbi həkim:

- Əsgər, Dəstə rəisi səni yoxlamağa gəlir.

Bu zaman palatanın qapısı açıldı. Dəstə rəisi və məxfi hissənin rəisi gizir Tağıyev palataya daxil olular.

Dəstə rəisi əsgəri oturmuş vəziyyətdə görüb, sevindi:

- Hə, qoçaq, yaxşısan?

Qurbanov:

- Təşəkkür edirəm, cənab polkovnik-leytenant!

Yaxşıyam.

Dəstə rəisi:

- Hadisəni ətraflı danışa biləcəksənmi?

Qurbanov:

- Heç bir problem yoxdu, cənab polkovnik-leytenant!

## ***Əvəz Qurbanlı***

---

Qurbanov, baş vermiş hadisəni təfərrüatı ilə nəql etməyə başladı. Dəstə rəisi və gizir Tağıyev üz-üzə çarpayıda əyləşərək, onu diqqətlə dinləyirdilər. Gizir Tağıyev arabir əlindəki qələmlə dizi üstünə qoyduğu dəftərçəyə nəsə qeyd edirdi.

Əsgər Qurbanov:

- Gecə yarı idi. Naryada yenicə başlamışdıq...

## **Qaranlıq meşənin yolçuları**

NBM binasının arxa tərəfindən səs eşidilən kimi, NBM gözətçisi əsgər Qurbanov, naryad yoldaşı əsgər Məmmədova xidmətlə bağlı bəzi tapşırıqlar verərək səs gələn tərəfə götürüldü. Binanın arxasına keçən Qurbanov, rastlaşdığı səhnədən bir anlıq özünü itirdi: gün növbətçisi yerə yixilmiş vəziyyətdə dəmir dirəyə qandallanmışdı. Tez əsgərə yaxınlaşdı, qaldırıb oturtdu. Rzayev özündə deyildi. Qurbanov, keçirdiyi şokdan hələ də ayıla bilməmiş gün növbətçisindən soruşdu:

- Rzayev, o hansı tərəfə qaçıdı?

Danişmağa halı olmayan gün növbətçisi başını yellədi. Bu zaman meşə tərəfdən qaçan insanın ayaq səslərini xatırladan səs eşildi.

\*\*\*

Yekəpər, əsgər Rzayevi zərərsizləşdirdiyinə əmin olduqdan sonra hasarı aşaraq təhlükədən bacardıqca tez uzaqlaşmaq istəyirdi. Yubanmaq olmazdı. Ancaq

Ətrafa nabələd olduğundan hara qaçacağını müəyyən-ləşdirə bilmirdi. Qarşı və sol tərəfdə onu qalın meşə gözləyirdi. Sağ tərəfə baxdı - yaşayış məntəqəsinə doğru getmək daha təhlükəli idi; burada asanlıqla ələ keçə bilərdi. Meşədə isə onu nə gözlədiyini bilməsə də müvəqqəti gizlənmək olardı. Yekəpər üçün bu variantlardan ən qorxulu yubanmaq idi. Məhz buna görə də o, meşədə gizlənməyə qərar verdi, ehtiyatla sıx ağacların və kolların üstünə yeriməyə başladı.

\*\*\*

Qurbanov, səsi eşidən kimi dərhal ayağa qalxaraq hasara doğru yüyürdü, Yekəpərin keçdiyi yerdən həsarı aşaraq səs gələn tərəfə qaçıdı. Arabir ağac budaqlarının şaqqultısı Yekəpərin getdiyi istiqaməti müəyyənləşdirməkdə sərhədçiye kömək edirdi: o, artıq izə düşmüşdü. Səs meşənin içərilərinə doğru uzaqlaşırdı. Meşənin zülmət qaranlığı işi çətinləşdirənə də, Yekəpərdən fərqli olaraq, Qurbanov meşəyə yaxşı bələd idi. Ona görə də zülmət qaranlıqda cinayətkarın cəda uzağa gedə bilməyəcəyinə əmin idi. Lakin zülmət qaranlıq hətta meşəni yaxşı tanıyanları da burada köməksiz vəziyyətdə qoyurdu. Qurbanov yalnız intintinə və Yekəpərin ehtiyatsız hərəkətlərinin yaratdığı səslərə arxalanaraq hərəkət edirdi. Arabir meşə quşlarının səsi və uçarkən ağacların budaqlarını tərpətməsi diqqəti ani olaraq yayındırsa da, təcrübəli sərhədçi heç nəyə baxmadan irəliyə - Yekəpərin getdiyi güman olunan istiqamətə doğru gedirdi.

Bu proses xeyli çəkdi. Qurbanov nə qədər vaxt keçdiyini bilməsə də, meşənin içərilərinə doğru xeyli irəlilədiyini, NBM qərargahından tamamilə uzaqlaşdığını hiss edirdi.

\*\*\*

Yekəpər meşəyə girəndə çox da uzaqlara getmək haqqında düşünmürdü, sadəcə səhərə qədər gizlənmək, sonra başının çarəsinə baxmaq fikrində idi. Ancaq o, meşəyə girər-girməz, yenicə aşdıgı hasarın o tərəfindən ayaq səsləri, daha sonra isə möhkəm tappılıtı eşitdi. Bu tappılıtı hündür yerdən tullanan adamın ayaq səslərinin çıxardığı tappılıtı idi - Yekəpər bunu asanlıqla hiss etmişdi. Kiminsə onun izinə düşdүүнү, arxasınca gəldiyini anlayan Yekəpər, bacardıqca uzaqlaşmağa, meşənin qalınlığına doğru hərəkət etməyə çalışırıldı. Kol-kos, sıx ağaclar isə sanki sərhədçilər kimi onun qarşısını kəsir, keçməyə qoymurdu. Səssiz meşədə Yekəpərin hərəkətlərinin yaratdığı səs daha geniş yayılırdı. Yekəpər bunun fərqlində deyildi, çünki onu izləyən kimsənin olduğunu və təhlükənin getdikcə daha da yaxınlaşdığını duyurdu.

Uzun bir təqibin sonunda Yekəpər, qarşısında o qədər də böyük olmayan tala açıldığını gördü. Qaranlıq meşəyə nisbətən yarıqaranlıq olan açıq talaya çıxmaga cürət etmədiyindən, o, 3-5 addım geriyə qayıtdı, kolların arasına girərək uzandı.

\*\*\*

Əsgər Qurbanov arabir dayanaraq şıqqıltı səslərinə qulaq asır, sonra yenidən irəliləyirdi. Lakin bir müddət sonra şıqqıltı səsləri tamamilə kəsildi. O, yərində dayanaraq bir az ətrafi dinlədi. Meşədə səssizlik hökm sürürdü. "Yaman yerdə axşamladıq", - Qurbanov öz-özünə dedi. O, başa düşürdü ki, qaranlıq meşədə gizlənmiş adamı tapmaq olduqca müşkül işdi. Ancaq Yekəpərin aradan çıxması qorxusu əsgəri bütün imkanlarını toplamağa məcbur edirdi.

Qurbanov, getdiyi istiqamətdə yoluna davam etməyə qərar verdi. Az sonra o da gəlib talaya çatdı. Bir anlıq dayandı; hara gəlib çıxdığını anlamağa çalışdı. Qurbanov bu talanı heç vaxt görməmişdi. Vəziyyət doğrudan da çıxılmaz idi - izə düşmək üçün də heç bir ip ucu yox idi.

## **Ölüm-dirim savaşı**

Yekəpər gizlənəndən bir müddət sonra yüngül xəzəl xışlıtı ilə müşayiət olunan ayaq səslərini duydı. Səs yavaş-yavaş yaxınlaşdı və nəhayət, Yekəpər 2 addımlığında qaraltı gördü. Qaraltı onun düz yanından keçdi, talaya çıxıb dayandı. Yekəpər yerindən tərpənməyərək onun hərəkətini izləyirdi. Sonra əks tərəfə diqqət kəsildi. Daha heç kəsin gəlmədiyinə əmin olandan sonra atacağı addımı götür-qoy etdi. Uzun sürən təqibdən bezmiş Yekəpər, təhlükədən birdəfəlik yaxa qurtarmağa qərar verdi. Yavaşça

ayağa qalxaraq ehtiyatla qaraltıya yaxınlaşdı. Arxası ona tərəf olan əsgər Qurbanov hənirti hiss etdi, geri dönmək istəyərkən Yekəpər qəfil onun üstünə atıldı. Səssiz meşədə ölüm-dirim mübarizəsi başlandı.

Fiziki cəhətdən özündən xeyli üstün olan Yekəpərlə mübarizə aparmaq, Qurbanov üçün olduqca çətin idi. Üstəlik, fasiləsiz naryadın yorğunluğu da özünü bürüzə verirdi. Yekəpər isə Qurbanova nisbətən daha gümrah idi. Mübarizədə uduzacağı təqdirdə Yekəpərin onu sağ buraxmayacağını yaxşı başa düşən sərhədçi, son məqamda yeganə silahı olan süngü-bıçağa əl atdı. Ancaq qaranlıq olduğundan, gözlənilmədən süngü-bıçaq Yekəpərin əlinə keçdi. Vəziyyət çox təhlükəli idi. Yekəpər süngü-bıçaqla amansızcasına hücuma keçmişdi. Qurbanov bir neçə dəfə zərbədən yayınmağa müvəffəq olsa da, Yekəpərin növbəti zərbəsi gözlənilmədən onun qarın nahiyəsini tutdu. Xoşbəxtlikdən süngü bıçaq çox da dərinə işləməmişdi. Qurbanov qarın boşluğunda kəskin sancı duydu. Bununla belə, yaralandığını hiss etdirməmək üçün əlindən gələni edirdi. Qaranlıq olduğundan Yekəpər də əsgəri yaraladığını bilmədi.

Vəziyyətin getdikcə pisləşdiyini görən Qurbanov Yekəpərə dedi:

- Dayan! Onsuz da məni vurmaqla heç nə qazanmayacaqsan.

- Ancaq heç nə itirməyəcəm də, - deyə, yorulmuş Yekəpər də müdafiə mövqeyində dayanmağa üstünlüklər verdi.

- Yox, itirəcəksən, - Qurbanov dedi, - çünki sən bu amansız meşədən heç yana çıxa bilməyəcəksən. Ya səni qurd-quş yeyəcək, ya acıdan öləcəksən, ya da sərhədçilərin əlinə keçəcəksən.

Onsuz da taqətdən düşmüş Yekəpər əl saxlayaraq dedi:

- Nə tula kimi düşmüsən dalıma?

Qurbanov "atəşkəs"ə nail olmuşdu - bu, böyük uğur idi. Artıq mübarizə növbəti mərhələyə keçmişdi; indi "sülh danışçıları" gedirdi. Bu mərhələdə dəha ağıllı, daha tədbirli tərəfi qələbə gözləyirdi. Qurbanov bütün "siyasi riçaqlarını" işə salaraq, qarşı tərəfi dilə tutmağa, aldatmağa çalışırdı:

- Mən səni tutmaq üçün gəlmirdim. Səncə bu qaranlıq meşədə, özü də təkbaşına, özündən canlı və güclü adamın dalınca hansı axmaq düşər?

Yekəpər:

- Uşaq başı aldadırsan? 2 saatdı qarabaqara izimə düşmüsən. Yoxsa nə itin azıb meşədə?

Qurbanov sakit tərzdə köks ötürərək dedi:

- Başqa yolum yox idi. Mən gözətçi naryadıyam, sənin qaçmağına görə məni bilirsən nə gözləyir? 7 il həbs! Sən indi mənə qoşulub geri qayıtsan və sərhədçilərə təslim olsan, əlbəttə, bu, mənim üçün əla olardı. Ancaq bilirom ki, sən bu xeyirxah işi heç vaxt etməyəcəksən. Mən də tək, özü də silahsız geri dönsəm, işim lap pis olacaq...

Yekəpər rişxəndlə:

- O zaman əlindən nə gələr ki?

Qurbanov:

- Heç nə, görürsən ki, mən də qaçıram. Ancaq sənə qalsa, əlindən heç nə gəlməyəcək. Gəl birgə qaçaq. Sənin nabələd olduğun bu meşəni mən qarış-qarış tanıyıram. Sənə buradan çıxmağa və canını qurtarmağa kömək edə bilərəm. Əvəzində sən süngü-bıçağı mənə qaytar. Yoxsa maddələrimin üstünə silah itirmək maddəsi də gələcək, onda həbsdən qurtulmağımı heç bir ümid qalmayacaq.

Yekəpər fikrə getdi; deyəsən təcrübəli sərhədçinin planı baş tuturdu.

- Necə inana bilərəm ki, sən doğrudan da mənə kömək etmək istəyirsən, yaxud da sən mənə necə kömək edə bilərsən? - o, əsgərdən soruşdu.

Qurbanov qətiyyətli və inandırıcı səslə dedi:

- Buradan təxminən 25-30 kilometr aralıda bir qəsəbə var, mənim dayım orada işləyir, hərbçidi. Çətin ni ora qədər getməkdi. Dayımdan bir az yolkərci götürərəm, maşın tutub hara lazımdı gedərik. İstəsən, lap səni tək də yola salaram.

Yekəpərin onsuz da razılaşmaqdan başqa yolu qalmamışdı:

- Dediklərin aqlıma batır, ancaq süngü-bıçaq hələ ki məndə qalacaq. Sən verdiyin sözə əməl elə, ondan sonra silahını qaytararam.

Bu, peşəkar sərhədçinin qələbəsi idi - hər şey bundan sonra məhz onun qurduğu plan üzrə gedəcəkdi. Odur ki, Yekəpərin istənilən şərtini müzakirəsiz qəbul etməyə hazır idi:

- Problem yoxdu, sən deyən olsun, - Qurbanov dedi.

Elə bu anlarda uzaqdan maşın səsi eşdildi. Hər ikisi diqqət kəsildi. Qurbanov hara gəlib çıxdıqlarını təxmini də olsa, yalnız indi başa düşdü.

Yekəpər narahatlıqla soruşdu:

- Bura haradır, bizə bir təhlükə olmaz ki?

Qurbanov:

- Yox, narahat olma, bura qəsəbədən ən azı, 6-7 kilometr uzaqdı. Səhv etmirəmsə, bir az qabaqda məşənin içindən şose keçir. Bizə də elə bu lazımdı.

Yekəpər:

- Təki sən deyən olsun, - dedi.

Qurbanov ikibaşlı cavab verdi:

- İňşallah, mən deyən olar...

Sonra hər ikisi yavaş-yavaş maşın səsi gələn istiqamətə doğru hərəkət etməyə başladı. Qurbanovun papağı başında yox idi.

Onlar bir azdan doğrudan da məşə içindən keçən asfalt yola gəlib çıxdılar. Yolun hər iki tərəfi sıx və hündür ağaclıq idi, ağacların başları bir-birinə keçərək yola tunel görkəmi vermişdi.

Nabələd adamın, tanımadığı bələdçiyyə etibar etməkdən başqa çarəsi yoxdu. Yekəpərin də taleyi bu anlarda əsgər Qurbanovun qəbul etdiyi qərarlardan asılı idi. Bununla belə, atılan hər bir addım barədə açıqlama tələb edirdi:

- İndi nə edəcəyik? - o, əsgərdən soruşdu.

Qurbanov:

## ***Əvəz Qurbanlı***

---

- Maşın gələnə qədər gözləməliyik, - dedi.

Yekəpər:

- Heç yolpulu da yoxdu üstümüzdə...

Qurbanov:

- Başqa çarəmiz yoxdu, necə olursa, olsun, maşına minməliyik.

Uzaqdan maşın işığı göründü, danişiq kəsildi. Maşın yaxınlaşdıqca, səsi də artmağa başlayırdı. Onlar maşını saxlatdırmaq üçün yola çıxdılar. Lakin maşın, saxlamaq əvəzinə, bir az da sürəti artırdı, onların yanından güllə kimi keçib getdi. Az sonra daha bir maşın gəldi, o da saxlamadı. Sürücülərin arzulamadığı yerdə maşın saxlatdırmaq cəhdinin uğursuz alınması təbiidir. Ancaq qaranlıq meşənin yolçuları ümidləri ni itirməmişdilər.

Nəhayət, 3-cü maşının işığı təbii tuneli işıqlandırıldı. Üstündə taksi işarəsi olan "Jiquli"nin sürücüsü riskə gedərək əyləci basdı...

Havanın rəngi avaziyırıldı. Artıq bir azdan səhər açılacaqdı.

### **“Mehriban düşmən”lə birgə yolçuluq**

Əsgər Qurbanov və Yekəpər meşənin içindən keçən şose ilə şütyüən taksidə yol gedirdilər. Taksi sürücüsü arabir salonun güzgüsündən arxada əyləşənlərə diqqətlə baxırdı. Nəhayət, o, dilləndi:

- A bala, siz gecə yatmırısız heç? Yenə nə tökülmüsüz bu yollara? Hələ sizdən də qabaq silahlı əs-

gərlər iki dəfə saxlatdırıblar maşını.

Qurbanov gülümsəyərək:

- Əmi, heç özünüzü demirsiz, bu alatoran vaxtı həra gedirsiz belə?

Sürücü:

- A bala, bizim işimiz-peşəmiz budu. Gecə ya gündüz - fərq eləməz. Bir çətən küləfətimiz var, çörəkpulu qazanırıq də...

Qurbanov:

- Əmi, bəs sizi niyə saxlamışdilar əsgərlər?

Sürücü bir az qasqabaqla:

- Nə bilim əshi, heç adama doğru söz deyirlər ki?

Saxlayan kimi töküldüslər, başladılar maşını axtarmağa. Heç nə tapmadılar, sonra da üzr istəyib getdilər.

Yekəpər narahatlıqla Qurbanova baxdı. Əsgərin üzündə arxayınlıq ifadəsi vardı. Yekəpər bir az toxladı. Ancaq birdən elə bil, onu tok vurdu -Yekəpər əsgəri yalnız indi tanımışdı: bəli, özüdü ki, var! Postda onu “barmağına dolayıb”, tələyə salan əsgər! Yekəpər qaranlıq meşədə əlbəyaxa olduqları zaman onu tanıya bilmədiyinə çox peşman idi. O, bu dəqiqliklərdə əlindəki süngü-bıçağı məmnuniyyətlə böyründə rahat oturmuş düşməninə saplayardı,ancaq...

Ancaq indi gecdi, olanları unudub, olacaqlar haqqında düşünməyin zamanıydı. Yekəpər qəzəbindən dilini-dodağını gəmirirdi. Bunu hiss etdirməmək üçün üzünü yana çevirib maşının pəncərəsindən yolboyu uzanan meşəyə baxmağa başladı...

\*\*\*

Qurbanov hadisəni danışıb qurtardı. Dəstə rəisi soruşdu:

- Əsgər, bəs sərhəd pozucusunun arxasınca düşəndə niyə heç kəsə bildirmədin, icazəsiz getdin?

Əsgər Qurbanov:

- Cənab polkovnik-leytenant, mən binanın arxasına keçəndə gün növbətçisini yırılmış vəziyyətdə gördüm. Fikirləşdim ki, yəqin özündən gedib. Tez ona kömək etmək istədim. Yaxınlaşanda gördüm ki, onun bir əli dirəyə qandallanıb. O saat məsələni başa düşdüm. Tez qayıdır NBM növbətçisinə məlumat vermək istəyirdim. Bu zaman hasarın o tərəfindən qaçan insanın ayaq səslərini eşitdim. Yubanmaq olmazdı, Yekəpərin aradan çıxacağından qorxub, fikrimi dəyişdim. NBM növbətçisinə məlumat verməyə vaxt yox idi. Uzaqbaşı, "Növbətçi çıxışa!" komandası verə bilərdim, onda da cinayətkarı duyuq salardım, izə düşmək ehtimalım azalardı. Həm də bilirdim ki, harda olsa, bir neçə dəqiqliyə sərhədçilər arxamızca gələcəklər.

Məxfi hissənin rəisi gizir Tağıyevin də əsgərə sualı vardi:

- Bəs papağını harda salmışdır?

Qurbanov:

- Yekəpərlə əlbəyaxa olanda papağım yerə düşmüdü. Sonradan isə qəsdən götürmədim. Meşənin bizə məlum olmayan hissəsində idik. Bilirdim ki,

sərhədçilərimiz bütün meşəni ələk-vələk eləyəcəklər, çox keçməz, bura da gəlib çıxarlar. Papağı da onlar üçün ip ucu qoymuşdum...

Gizir Tağıyev yenə soruşdu:

- Bəs hardan ağlına gəldi ki, Yekəpəri Sərhəd Dəstəsinə gətirəsən?

Qurbanov:

- Cənab gizir, əgər onu geriyə, NBM qərargahına aparsaydım, Yekəpər duyuq düşə bilərdi və arzu olunmayan nəticə ortaya çıxardı. Sərhəd Dəstəsi isə daha təminatlı yerdi. Yekəpərin ağlına belə gəlməzdidi ki, NBM qərargahından xeyli aralıda sərhədçilərə məxsus hərbi hissə ola bilər. Ona görə də onu "dayımanın yanına" getdiyimizə inandırıa bilmışdım...

## **NBM-də bayram əhval-ruhiyyəsi**

Sərhəd Dəstəsindən alınmış həyəcanlı və sevindirici xəbər NBM-nin şəxsi heyəti arasında bayram əhval-ruhiyyəsi yaratmaqla bərabər, həm də müzakirə obyektinə çevrilmişdi. Baş vermiş hadisə təfərrüati ilə bəlli olmadığından, hər kəs onu öz fantaziyasına uyğun təsvir etməyə çalışırdı.

Binanın karşısındakı kiçik park-meydançada ayaqüstü səhbət edən zabit və gizirlər hadisə barədə danışırıldılar. Gecə naryadının tərkibini dəyişərək əsgər Qurbanovu naryada daxil edən baş leytenant rütbəli zabit, qəbul etdiyi qərardan məmənun idi:

- Nəsə ürəyimə dammışdı, elə bil Yekəpərin qa-

## ***Əvəz Qurbanlı***

---

çacağını hiss etmişdim. Naryadı dəyişməsəydim, kim bilir, necə olacaqdı...

Zabitlərdən biri onu cırnatmaq üçün qəsdən dedi:

- Yox əşi, bəlkə ekstrasenssən, xəbərimiz yoxdu?

Əgər eləydisə, onda əsgər Rzayevi də dəyişərdin, Yekəpəri ayaqyoluna aparmazdı. Odeeey, indi də zavalliya 7 sutka həbs vermək istəyirlər...

Hamı güldü. NBM növbətçisi özünü sindirmaq istəmədi:

- Belə çıxır ki, mən xidmətim boyu ancaq naryad dəyişməklə məşğul olmaliydim? Rzayevə gəlincə, o, pis sərhədçi deyil. Həm təzə əsgərdi, bir az təcrübəsi azdı, həm də Yekəpər onun zəif damarını tutub ilib.

Binanın arxasında "siqaret çəkmək üçün yer" də əyləşmiş 5-6 əsgər də axşamkı hadisədən danışındı. Gecə naryadında Qurbanovla xidmət aparmış əsgər Məmmədov əllərini ölçə-ölçə danışındı:

- Hələ Qurbanova dönə-dönə dedim ki, sən getmə, qoy özüm gedim. Dedi yox ki yox...

Əsgərlərdən biri:

- Məmmədov, guya sən getsəydim neyləyəcək-din?

Məmmədov:

- Onu bilmək olmaz. Getsəydim, neyləyəcəyimi göstərərdim.

Əsgər Sultanov:

- Məmmədov, sənin bəxtin onda gətirib ki, naryada elə Qurbanovla çıxmışan. Açığı, mən bilmirəm

nəyə görə məni Qurbanovla dəyişiblər. Ancaq etiraf edirəm ki, Qurbanovun yerişini yeriyə bilməzdim.

Yekəpərdən "yumruq yemiş" əsgər Rzayev pərt halda oturaraq başını aşağı salmışdı. Sanki danışılanları eşitmirdi. Əsgər Məmmədov onu da "sancdı":

- Rzayev, sən nə ağıla qulluq eləmisən? Gecəyari təkbaşına elə təhlükəli adamı tək bayır çıxarmaq olar?

Rzayev pərt halda dilləndi:

- Nolub eee? İndi ittiham eləmək asandı... bəlkə elə sən də mənim yerimə olsaydın belə edərin. Bir də hardan ağlıma gələrdi ki, o qaça bilər? Fikirləşdim ki, həyətdə gözətçilər də var, tək deyiləm...

Məmmədov onun sözünü kəsdi:

- Nə gözətçi-gözətçi salmışan? Biz hansı tərəfdə naryaddaydıq? Sən haçan bizə xəbərdarlıq elədin ki, Yekəpəri ayaqyoluna aparırsan? Heç tağım növbətçisinə də bildirməmisən!

Sultanov:

- Bəsdi, Məmmədov, az ittiham elə onu. İşdi də, belə hadisə hamımızın başına gələ bilər. Nə bilirsən sabahkı naryadda səni nə gözləyir? Sərhədçi peşəsinin xüsusiyyyəti budu, hər an gözlənilməz hadisəyə hazır olmalıdır...

## **Sərhədçi himni**

Məlum hadisədən üç gün keçmişdi. Sanitar hissədə müalicə alan əsgər Qurbanov çarpayıda balışa dir-

## ***Əvəz Qurbanlı***

---

səklənərək nəsə yazırıdı. Arabir qələmi yerə qoyur, yazdığını gözdən keçirirdi.

Bu zaman palatanın qapısı açıldı, hərbi həkimin səsi eşidilirdi:

- Cənab polkovnik-leytenant, səhhəti normaldi, ancaq hələ bir müddət xidmət apara bilməz.

Sərhəd Dəstəsinin rəisi və hərbi həkim söhbət edə-edə palataya daxil oldular. Qurbanov özünü qaydaya salıb, qalxmaq istədi. Dəstə rəisi tez ona etiraz etdi:

- Əsgər, sənə qalxmaq olmaz! Rahat ol.

Dəstə rəisi gəlib Qurbanovun çarpayısının yanındakı stulda oturdu.

- Əsgər, özünü necə hiss edirsən? - komandir soruşturdu.

Qurbanov:

- Çox sağ olun, yoldaş komandir! Hər şey yaxşıdı.

Dəstə rəisi razılıqla Qurbanovu süzdü. Gözü çarpayının baş tərəfində olan kiçik şkafın üstündəki dəftərə sataşanda əsgərə baxıb gülümşədi. Başı ilə dəftərə işarə edərək soruşdu:

- Şair, deyəsən təzə nəsə yazmışan?

Qurbanov utanaraq başını aşağı saldı. Dəstə rəisi dedi:

- Burda utanmalı nə var ki? Sən axı həm də yaxşı şairsən! Gözəl şerlər yazdığını bilirəm. Hələ bir neçəsini də oxumuşam.

Qurbanov təəccübə komandirə baxdı. Komandir onun nə demək istədiyini baxışlarından oxudu:

- Hə, yəqin sənə maraqlıdı ki, şerlərinlə necə tanış olmuşam?

Qurbanov:

- Bəli, cənab polkovnik-leytenant...

Dəstə rəisi gülə-gülə dedi:

- Cənab "49", bu, hərbi sirdir!

Hər ikisi gülməyə başladı. Bayaqdan söhbətə müdaxilə etməyən hərbi həkim də onlara qoşuldu. Sonra komandir yenə dəftərə işarə edərək:

- Hə, əsgər, bəs bu necə, hərbi sirr deyil ki?

Qurbanov təbəssümlə:

- Xeyr, cənab polkovnik-leytenant...

Dəstə rəisi:

- Şeirin adı nədir?

Qurbanov:

- "Sərhədçi" şeiridi, cənab polkovnik-leytenant...

Dəstə rəisi maraqla:

- Oho! Bəs nə gözləyirsən, şair, oxu görək də!

Qurbanov şeiri oxumağa başladı:

*Qoy bu gün bütün körpələr  
rahat yatsın beşiyində,  
Mətanətlə dayanmışam  
Vətənimin keşiyində.*

*Qoruyuram sərhədimi,  
cəsarətli sərhədçiyəm,  
Öz andıma, öz borcum  
sədaqətli sərhədçiyəm.*

*Torpağımı tapdamağa  
düşmənimin nə həddi var,  
Qoy bilsin ki, qarşısında  
Azərbaycan sərhədi var!*

*Məhəbbətim alov ludur,  
iradəmsə - dəmir, polad,  
Toxunulmaz sərhədimdən  
quş da uçsa, salar qanad!*

*Ölüm Tanrının hökmüdür,  
qorxu hissi yaddır bizə,  
Ən müqəddəs borcumuzdur  
yurd uğrunda mübarizə!*

*Ölsəm belə, silahımı  
qoy götürsün öz qardaşım,  
Dönsün sərhəd dirəyinə  
burda ucalan başdaşım!*

*Nə qədər ki ölməmişəm,  
dövr eləyir damarda qan,  
Yada boyun əyməyəcək  
Ana yurdum Azərbaycan!*

*Azərbaycan! Bu ülvi ad  
qollarımın təpəridir,  
Yaxşı deyib atalar ki,  
"Oğul düşmən çəpəridir"...*

Qurbanov şeri oxuyub qurtaranda, Dəstə rəisi və hərbi həkim onu ucadan alqışladılar.

Dəstə rəisi:

- Cox gözəl, Cox gözəl! Təbrik edirəm səni, Sərhədçi şair!

Hərbi həkim:

- Doğrudan da olduqca mənalı və təsirli bir şeirdi.

Dəstə rəisi hərbi həkimin sözünə düzəliş etdi:

- Mən isə deyərdim, bu, əməlli-başlı himndir, Sərhədçi himni!

Komandır bir qədər sözünə ara verdikdən sonra əlavə etdi:

- Nə bilmək olar, bəlkə də bir gün gələcək, əsgər Qurbanovun yazdığı bu şeir Sərhəd Qoşunlarımızın himninə çevriləcək...

Hərbi həkim başı ilə komandırın sözlərini təsdiqlədi.

Qurbanov:

- Verdiyiniz böyük qiymətə görə Sizə təşəkkür edirəm, cənab polkovnik-leytenant! Bu, məni Cox ruhlandırır...

Dəstə rəisi:

- Yox, Qurbanov, bu qiyməti sən öz istedadının və vətənpərvərliyinin müqabilində almışan. Mənim qiymətim isə hələ qalır...

Dəstə rəisi Qurbanovu sinayıcı nəzərlərlə süzdükdən sonra:

- Əsgər, bir söz soruşum səndən...

Qurbanov:

## ***Əvəz Qurbanlı***

---

- Buyurun, cənab polkovnik-leytenant!

Dəstə rəisi:

- Əsgər, bir neçə gün əvvəl məlum hadisə zama-nı sən böyük qəhrəmanlıq göstərmisən - bu, öz ye-rində. Bu qəhrəmanlığa görə sənə ən azı, ən azı 10 günlük məzuniyyət və bir "Valideynə təşəkkür məktubu" düşür. Ancaq digər tərəfdən, sən Hərbi Nizamnamənin tələblərini pozmusan - xidməti yeri-ni özbaşına tərk etmisən. Buna görə isə, sənə ən azı 10 sutka həbs cəzası və bir şiddətli töhmət düşür...

Qurbanov diqqətlə dəstə rəisini dinləyirdi.

Dəstə rəisi sözünə davam etdi:

- Hə, indi de görünüm, bunlardan hansına daha çox layiqsən?

Qurbanov bir qədər fikrə getdikdən sonra:

- Cənab polkovnik-leytenant, siz hansını məslə-hət bilsəniz, - dedi.

Dəstə rəisi razılaşmadı:

- Yox, əsgər, bu cavab məni qane etmədi, ikisin-dən birini seçməlisən... bax, əsgər, təsəvvür et ki, sən mənim yerimdəsən, nə düşünərdin? Məzuniyyət yoxsa həbs - hansını təyin edərdin?

Qurbanov:

- Mən sizin kimi düşünə bilmərəm, cənab pol-kovnik-leytenant!

Komandir təəccüblə:

- Niyə?

Qurbanov:

- Cənab polkovnik-leytenant, mən sizin kimi dü-

şünə bilmək üçün gərək sizin həyat yolunuzu keçəm. Sizin kimi hərbi liseyi, hərbi akademiyani bitirəm. Sizin, bir sərhədçi kimi, bir zabit kimi təcrübənizə malik olam. Daha sonra öz bacarığım hesabına 30 yaşimdə polkovnik-leytenant rütbəsi alam, mənə sizin kimi dövlət sərhədlərimizin ən strateji məntəqələrindən birini həvalə edələr, 800-dən artıq şəxsi heyətin taleyini mənə tapşıralar. Bütün bunlardan sonra, sizin kimi insan ola bilmək də vacib şərtdi, yoldaş komandır. Mən yalnız bundan sonra sizin kimi düşünə bilərəm...

Qurbanovun məntiqli cavabı dəstə rəisini heyrətləndirdi:

- Əhsən! Çox gözəl cavabdı! Həyata uyğun cavabdı... Əsgər Qurbanov!

Qurbanov:

- Mən!

Dəstə rəisi:

- Göstərdiyin şücaətə görə Sərhəd Dəstəsi komandiri adından sənə 10 günlük məzuniyyət elan edirəm!

Qurbanov:

- Oldu 10 günlük məzuniyyət! Azərbaycan Respublikasına xidmət edirəm!

Lakin Qurbanovun sifətinin ifadəsindən hiss olunurdu ki, komandirin bu qərarı ilə bağlı nəsə demək istəyir. Dəstə rəisi soruşdu:

- Əsgər, sualın var?

Qurbanov bir az tərəddüldə:

## ***Əvəz Qurbanlı***

---

- Cənab polkovnik-leytenant...

Dəstə rəisi:

- Eşidirəm əsgər!

Qurbanov:

- Cənab polkovnik-leytenant, mənə məzuniyyət verdiyinizə görə sizə çox minnətdaram. Ancaq bir xahişim də var.

Dəstə rəisi maraqla Qurbanovun xahişinin nədən ibarət olduğunu bilmək istəyirdi:

- Buyur əsgər!

Qurbanov:

- Cənab polkovnik-leytenant, əgər mümkündürsə, mənim əvəzimə məzuniyyətə 9-cu zastavadan əsgər Kazımov getsin...

Dəstə rəisi, Qurbanovun xahişini təəccüblə qarşıladı:

- Əsgər Kazımov? Hə... yadıma düşdü. Bəs nəyə görə sənin əvəzindən onun məzuniyyətə getməsini istəyirsən? O da öz vaxtı çatanda gedər də...

Qurbanov:

- Əsgər Kazımov 3 ilin əsgəridi, cənab polkovnik-leytenant. Bu müddətdə bir dəfə də olsun məzuniyyətə gedə bilməyib. Həm də ailəlidi...

Dəstə rəisi fikrə getdi. Heç nə demədən yavaş-yavaş Qurbanova yaxınlaşdı. Əlini onun ciyninə vura-vura:

- Çox sağ ol, əsgər! Əsl sərhədçi həm də yoldaşlıqda sədaqətli olmalıdır. Qurbanov, sənin yerinə ol-saydım, mən də belə edərdim.

Komandir danışığına ara verdi. Qurbanov da başını aşağı salıb susdu. Ancaq sevindiyi açıq-aşkar hiss olunurdu. Hərbi həkim də təsirlənmişdi.

Dəstə rəisi fikirli-fikirli palatanın pəncərəsinə tərəf getdi. Pəncərədən bayırə baxmağa başladı. Sərhəd Dəstəsinin həyətindəki təlim-məşq meydənında əsgərlər cərgə ilə addımlayaraq, əsgər mahnı-sı oxuyurdular:

*And içdim Quranıma, öpmüşəm bayraqımı,  
Heyfsilənmə, qanımla sulansa torpağımız.*

*Vətən uğrunda ölmək şərəfdür,  
Azəri oğlu haqqı tərəfdür...*

*Anam gözlə yolumu, darıxma bacı-qardaş,  
Dardadır elim-obam, mənə möhtacdır savaş.  
Sən də gözlə yolumu, ala gözlü sevgilim,  
Vardır hələ qəlbimdə Vətən adlı nisgilim...*

*Vətən uğrunda ölmək şərəfdür,  
Azəri oğlu haqqı tərəfdür...*

Komandir bir müddət pəncərədən baxdıqdan sonra geri döndü, yavaş-yavaş Qurbanovun çarpayısı tərəfə gələ-gələ danışmağa başladı:

- Ölkəmiz uzun illərdir müharibə şəraitində yaşayır. Ona görə də hərbi xidmət hələ ki müddətsizdi.

## *Əvəz Qurbanlı*

---

3-4 il qulluq edən əsgərlərimiz nə vaxtsa, hərbi xidməti şərəflə başa vurub öz ailələrinin yanına qayıtməq arzusundadılar. Onların içində ailəli olanları az deyil. Başa düşürəm, çox çətindi onlar üçün. Ancaq neyləmək olar, hələ ki müharibə şəraitidir, hər an müharibə yenidən başlaya bilər. Ona görə də dövlətimiz hər ehtimala qarşı, hərbi xidmətini başa vurmaş əsgərləri orduda saxlayır. Biz hər an müharibəyə hazır olmalıyıq...

Dəstə rəisi danışığına bir az ara verərək fikrə getdi. Sonra Qurbanovdan soruşdu:

- Əsgər Kazimov görəsən nəyə görə indiyə qədər məzuniyyətdə olmayıb? Axı biz ailəli əsgərləri daim diqqətdə saxlayırıq, məzuniyyətə də əsasən onları göndəririk.

Qurbanov:

- Cənab polkovnik-leytenant, bir dəfə məzuniyyət verilmişdi ona, ancaq həmin vaxtlar sərhəddə xidmət gücləndirilmiş rejimdə idi. Ona görə də əsgər Kazimov özü məzuniyyətdən imtina etdi...

Dəstə rəisi heyrətini gizlədə bilmədi, hərbi həkimə sarı dönüb ucadan dedi:

- Bizim sərhədçilərimiz çağdaş Azərbaycanın hərb salnaməsini yazırlar...

Hərbi həkim:

- Elədir, yoldaş komandır!

Qurbanov:

- Yaşananlar yazılır, cənab polkovnik-leytenant!

## **Yekəpər danışır**

Yekəpər adlandırdığımız sərhəd pozucusu istintaq otağında ifadə verirdi.

Müstəntiq:

- Sənin beynəlxalq axtarışda olmağınızı xatırlatmağa yəqin ki, ehtiyac yoxdu...

Yekəpər sakit səslə:

- Əlbəttə.

Müstəntiq:

- Axtarışda olmağının səbəbi nədi?

Yekəpər:

- Uzun illər bundan qabaq, cinayət törədərək Azərbaycandan qaçmışdım.

Müstəntiq:

- Nə cinayəti törətmışdin?

Yekəpər:

- Bir neçə nəfərlə birgə valyutadəyişmə məntəqəsinə basqın edib xeyli pul ələ keçirmişdik, sahibini də öldürmüdü. Başa düşürdüm ki, gec-tez hüquq-mühafizə orqanları məni tapacaqlar. Ona görə də ölkədən qaçmaq qərarına gəldim.

Müstəntiq:

- Cinayət şəriklərinin adını sonra öyrənərik, əvvəlcə de görünüm bu hadisə nə vaxt baş verib?

Yekəpər:

- 9 il əvvəl, 1989-cu ildə.

Müstəntiq:

- Bu müddətdə harda gizlənmisən?

Yekəpər:

- Ayri-ayri yerlərdə gizlənirdim, düşünürdüm ki, ara sakitləşər, Vətənə qayıdaram. Ancaq eşidəndə ki, burada müharibə başlayıb, fikrimdən daşındım. Müharibə qurtarana qədər Rusyanın müxtəlif yerlərində xırda alverlə məşğul olub çörəkpulu qazana bildirdim. 1995-ci ilin noyabrında Rusyanın Sankt-Peterburq şəhərində Dağıstandan olan bir tanışımıla birlikdə bir əcnəbinin evini qarət etdik, külli miqdarda pul ələ keçirdik. Tanışım arxamızca düşən polisi güllələdi, aradan çıxdıq. Yaşadığımız yeri dəyişdik, 4 ay evdən bayırı çıxmadıq. Əlbəttə, orada uzun müddət qala bilməzdik. Tanışım məsləhət gördü ki, Dağıstan'a gedək, imkan düşən kimi məni gizli yolla Azərbaycana keçirsin.

Müstəntiq:

- Tanışının adı nə idi?

Yekəpər:

- Maqomed Ramazanov. Ona qoşulub Dağıstana gəldim, 1996-ci ilin aprel ayı idi. Maqomed Dağıstanın Azərbaycanla sərhəd olan kəndlərindən birində yaşayırırdı. Onunu məsləhəti ilə əlverişli məqam düşənədək onların evində gözləməyə məcbur oldum. O, tək qalırdı, ancaq dediyinə görə ailəsi, uşaqları vardı. Nə isə, 2 ay da Maqomedlə qaldım. Bu müddətdə hiss etdim ki, deyəsən tanışım getdikcə mənimlə daha az maraqlanır. Hər dəfə də ona getmək istədiyimi bildirəndə "bir az səbr elə" deyib məni başından eləyirdi. Maqomedin hərəkətləri mənə qeyri-

adi görünürdü. O, gecələr harasa gedir, gündüzlər isə gəlib yatırıdı.

Müstəntiq:

- Bəs hara getdiyini bilmirdin?

Yekəpər:

- Bir dəfə hara getdiyini soruşanda, mənə çox acıqlı cavab verdi. "Sənə nə var? Gecə növbəsində işləyirəm" dedi. Artıq belə yaşamaqdan bezmişdim. Bir gün səhər Maqomeddən xəbərsiz çıxıb getmək istədim. Hara gedəcəyimi bilmirdim, deyirdim təki bu cansıxıcı evdən canımı qurtarım. Elə həyət qapısını təzəcə çıxmışdım ki, evə qayıdan Maqomedlə rastlaşdım. Bir neçə saniyə diqqətlə mənə baxdı, hara getdiyimi soruşmadı. Sonra "dalımcə gəl" dedi. Evə girdikdən sonra Maqomed dedi: "Bilirəm, səbərin tükənib, getmək istəyirsən. Ancaq neçə vaxtdı ki, sərhəddə vəziyyət gərgindi, heç cür imkan tapıb səni keçirə bilmirəm. Mənim dostlarım var, səni aparıb onlarla tanış edəcəm, inanıram ki, onlar sənə kömək edə bilərlər". Mən də heç nə demədim, razılışdım, çünkü başqa çarəm yox idi. Beləliklə, Maqomed məni dostlarının yanına apardı, tanış elədi. Onlarla qalmalı oldum...

Müstəntiq:

- Onların adı yadında qalıbmı?

Yekəpər:

- Yox. Bir-birlərini ləqəblə çağırırdılar.

Müstəntiq:

- Onlar da həmin kənddə yaşayırdılar?

Yekəpər:

- Yox, kəndin kənarındakı meşənin qalın yerlərin-dən birində gizli sığınacaqda qalırıldılar. 5-6 nəfər idilər, avtomat silahları vardı. İlk vaxtlarda məni heç yerə getməyə qoymur, üstümdə nəzarətçi saxlayırdılar. Arada Maqomed də sığınacağa gəlib, mənə baş çəkirdi. Bir dəfə onlardan məni nə vaxt sərhəddən keçirəcəklərini soruştum. Maqomedin dostları cavab əvəzinə mənə "sərfəli" və "qazanclı" iş təklif etdilər. Bu, məni çox maraqlandırdı, razılaşdım. İş çox sadə idi: mənə bağlamalar verirdilər, mən də onu aparib planlaşdırılan yerdə tanımadığım adamlara verirdim. Hər bağlamaya görə 100 dollar alırdım.

Müstəntiq:

- Bağlamaların içindəki nə idi?

Yekəpər:

- Nə olduğunu bilmirdim, ancaq açıb baxmağa da qorxurdum. Çünkü Maqomedin dostları hər dəfə bağلامanı aćmamaq barədə mənə xəbərdarlıq edirdilər. Əvvəller düşünürdüm ki, bağlamanın içindəki narkotik olar, amma bağlamalar çox ağır olduğundan məni maraq öldürdü. Nəhayət, bir gün təsadüfən bağlamanın sırrı açıldı. Məlum oldu ki, onun içindəki narkotik yox, avtomat güllələri imiş...

Müstəntiq təəccübələ:

- Avtomat gülləsi? Bəs necə bildin bunu?

Yekəpər:

- Bir gün bağlamanı apardığım adamlar mənə dedilər ki, "gətirdiyin güllələr paslı çıxıb, bir də belə-

sinə gətirmə, yoxsa sizlə alveri kəsərik. Bizim üçün fərqi yoxdu, onsuz da Kalaşnikov gülləsi defisit deyil..."

Müstəntiq:

- Bəs hara daşıyırıldalar onu görəsən?

Yekəpər:

- Bu barədə heç bir məlumatım yoxdu. Ancaq son dəfə apardığım bağlamaları sərhəddən keçirmək cəhd'lərindən xəbər tutdum.

Müstəntiq yenə də təəccübələ:

- Sərhəddən? Azərbaycan sərhədindən?

Yekəpər:

- Yəqin ki...

Müstəntiq:

- Yaxşı, bəs bunu necə öyrəndin?

Yekəpər:

- Bir gün mən bağlamani verib geri qayıdanda qəfillən fişəng atıldı, hava işıqlandı, atışma başladı. Xoşbəxtlikdən xeyli aralıda idim. Fişəng işığında bir neçə avtomatlı əsgər və mülki geyimli adamları gördüm. Tez qaçıb sığınacağa gəldim. Gözlərimə inanmadım: sığınacaq bomboş idi. Xeyli orada gözlədim ki, bəlkə Maqomedin dostları gələ. Ancaq onlar gəlmədi. Durub kəndə tərəf getmək istəyəndə inilti və ayaq səsləri eşitdim. Bir nəfər özünü zorla sığınacağa atdı. Dedim yəqin Maqomedin dostlarındandı. Gizləndiyim yerdən çıxıb ona kömək etmək istədim. Çatanda gördüm ki, bu, məndən bağlamaları qəbul edən adamlardandı. O da məni tanıdı, iki yerdən ya-

ralandığını bildirib məndən kömək istədi. Kömək edəcəyimə söz verdim, ancaq əvvəlcə kimlərlə atış-dıqlarını soruşdum. O təkcə bunu deyə bildi: "Sər-hədçilərlə, azərbaycanlılarla". Sonra huşunu itirdi. Çox çətin vəziyyətdə qalmışdım, nə baş verdiyini anlamırdım. Birdən yadına Maqomed düşdü. Tez kəndə qaçıb hadisə barədə ona xəbər verməyi qəra-ra aldım...

Yekəpər nəfəsini dərmək üçün danışığına ara verdi. Siqaret istədi. Müstəntiq ona siqaret uzatdı. Yekəpər siqareti çəkib qurtardıqdan sonra müstəntiq yenə soruşdu:

- Hə, sonra nə oldu?

Yekəpər:

- Kəndə çatanda səhər açılmışdı. Adətən, Maqomed bu vaxtlar işdən gəlirdi. Ancaq evlərinin qapısı bağlı idi. Bir saatə qədər həyətdə gözlədim, Maqomed gəlmədi. Veşlərimi götürmək üçün pəncərəni sindirib evə girdim. Gördüm ki, Maqomed özünə aid nə varsa, hamısını götürüb gedib, təkcə mənim sumkama dəyməyib. Sumkamı açıb veşlərimi yoxladım - hər şey yerində idi. Paltarlarımın arasından kağıza bükülmüş 500 dollar pul və iki sətirlik məktub da tapdım. Maqomed yazmışdı: "Dostum, bağışla, sənə kömək edə bilmədim, pulları götür, lazımlar. Vəziyyət xarabdı, başını götür qaç". Beləcə, kəndi tərk elədim.

Müstəntiq:

- Maqomedin dostlarının yanında nə qədər ol-dun?

Yekəpər:

- İlyarım, bəlkə də bir az çox.

Müstəntiq:

- Sonra hara getdin?

Yekəpər:

- Başqa bir kənddə müvəqqəti ev kirayələdim, 3 aya yaxın da orada qaldım.

Müstəntiq:

- Bir az da sərhədi keçmək cəhdindən danış.

Yekəpər:

- Kənddə qaldığım müddətdə bir taksi sürücüsü ilə tanış olmuşdum. O, mənim Azərbaycana keçmək istədiyimi biləndə, sənədlərimlə maraqlandı, pas-portuma baxdı. Dedi ki, "bu sənədlə səni buraxmaz-lar, işləri korlayarsan. Pasportun köhnə "10-52"-di". Sürəcü 300 dollar pul müqabilində mənə öz kömə-yini təklif etdi. Bildirdi ki, 100 dollarını rus postuna, 100 dollarını da Azərbaycan postuna verəcək, qala-nını da özünə götürəcək. Sürəcünün dedikləri ağlı-ma batdı. Təkliflə razılaşdım, çünki pul sarıdan problemim yox idi. Dağıstana gələndə 2000 dolla-rım vardi, bağlama biznesindən 5500 dollar qazan-mışdım, 500 dollar da Maqomedin qoyduğu pul. Son 3 ayda bu pulların cəmi 2000-ə yaxınını xərcləmiş-dim.

Müstəntiq:

- Sürücünün adı nə idi?

Yekəpər:

- Özünүn dediyinə görə Ələddin idi, Alik çağırıldalar.

Müstəntiq:

- Hə, sonra nə oldu?

Yekəpər:

- Sonra tamojnıya gəldik. Öyrəndik ki, Alikin tanışları naryadda axşam olacaq. Axşama qədər yanlıqlıqdakı yeməkxanaların birində oturub gözlədik. Axşam Aliklə posta getdik. Rus postundan çox rahat keçdi, heç bizi yoxlamadılar da. Ancaq neytral əraziyə keçəndən sonra Alik sözünü dəyişdi, dedi ki, səni Azərbaycan postundan keçirə bilməyəcəyəm, deyirlər orda vəziyyət xarabdı. Alikə etirazımı bildirdim, danışığımızı ona xatırlatdım. Belə olanda, Alik pulun 100 dollarını da qaytardı. Çıxılmaz vəziyyətdə qaldım. Fikirləşdim ki, Azərbaycan postundan da özüm keçərəm, nə var ki burda? Puluna minnət! Əsgərdi də, nə qədər istəsə, pul verəcəm, məni keçirəcək...

Müstəntiq kinayə ilə:

- Hə, bəs nə oldu, niyə keçmədin?

Yekəpər:

- Yox, hər şey gözlədiyimin əksinə oldu... burdan o yanası da yəqin ki, sizə məlumdu...

Müstəntiq başını yellədi:

- Məlumdu. Ancaq bəzi şeylər hələ də qaranlıq

qalır. Sənə suallarım çox olacaq. Hələlik isə bu qədər.

Müstəntiq qovluğunu götürüb getmək istəyəndə Yekəpər dedi:

- Yoldaş müstəntiq, mənim pullarım və əşyalarım sərhədçilərdə qalıb, onların taleyi necə olacaq?

Müstəntiq mənalı-mənalı:

- Əvvəlcə öz taleyin barədə düşün, pullarından və əşyalarından ötrü narahat olma, onlar lazım olan ünvana çatdırılacaq...

Müstəntiq otaqdan çıxdı. Yekəpər başını yana çevirdi.

## **Gözlənilməz məktub**

9-cu sərhəd zastavasının şəxsi heyəti "Döyüş bölgüsü"nə düzülmüşdü. Kimin hansı saatlarda, sərhədin hansı sahəsində və kimlə naryadda olacağı barədə məlumat şifrəli şəkildə elan edilirdi. Döyüş hazırlığı üzrə rəis müavini, leytenant rütbəli zabit əlindəki xidmət kitabını ucadan oxuyurdu:

- 15!
- Mən!
- 20:00-dən, 6:00-dan!
- Oldu!
- 18!
- Mən!
- 12:00-dən, 8:00-dən!
- Oldu!...

## ***Əvəz Qurbanlı***

---

Döyüş bölümündən sonra əsgərlər naryada hazırlaşmaq üçün kazarmaya gəlmışdilər. Əsgər Kazimov da onların arasında idi. O, kitelinin boyunluğuna ağ parça tikirdi.

Əsgərlərdən biri Kazimova dedi:

- Bildin də, komandir sənin dostuna 10 günlük məzuniyyət verdi.

Kazimov:

- Niyə bilmirəm ki. Qurbanov ondan da artıqına layiqdi. Kaş onu məzuniyyətə getməmişdən qabaq görə biləydim. Yaman darıxmışam onun şirin, mənalı səhbətləri üçün.

Əsgər:

- Eh, Kazimov, indi Qurbanov səni çoxdan yaddan çıxarıb. Qazandığı uğurlar onun gözünü elə örtüb ha... zarafat deyil e...

Kazimov açıqla:

- Boş-boş danışma Rəsulov! Mənim dostumu mənə tanıdırma. O, məni heç vaxt yaddan çıxarmaz.

Əsgər:

- Niyə hirslənirsən, Kazimov? Həyatdı də, təbii baxmaq lazımdı belə şeylərə. Guya özün bilmirsən? Zəmanə elə dəyişib ki, indi sədaqətli adam tapmaq çətin məsələdi.

Kazimov:

- Sədaqətli insanlar həmişə olub, indi də var...

Bu zaman kazarmanın qapısı açıldı. Kiçik çavuş Novruzov bu gün də zastava növbətçisi naryadında idi. Zastava növbətçisi üzünü Kazimova tutub dedi:

- Təbrik edirəm, Kazımov!

Əsgər Kazımov nəyə görə təbrik edildiyindən xəbərsiz idi, ona görə də çəşqin-çəşqin kiçik çavuşa baxmağa başladı.

Novruzov yenə dedi:

- Kazımov, müştuluğumu ver, məzuniyyətə gedir-sən!

Kazımov əlindəki kiteli kənara qoyub ayağa qalxdı, həyəcanlı səslə:

- Doğrudan deyirsiz, cənab çavuş? - deyə soruşdu.

Novruzov:

- Əlbəttə, Kazımov. Özü də indi gedirsən, dur həzirlaş. Bu barədə Sərhəd Dəstəsindən məlumat daxil olub. Bir azdan maşın gələcək.

Kazımov:

- Cənab çavuş, axı mən bir azdan sərhəd naryadına çıxmaliyam...

Zastava növbətçisi:

- Rəisə məruzə eləmişəm, artıq səni naryadın tərkibindən çıxarıb. Sənin əvəzində sərhəd naryadına əsgər Rəsulov çıxacaq, - sonra zastava növbətçisi üzünü əsgər Rəsulova tutdu:

- Rəsulov, yarım saatdan sonra naryada çıxacaqsan.

Əsgər Rəsulov "oldu" deyib, kazarmadan çıxdı. Kazımov gözlənilməz xəbərdən çox sevinirdi, əsgər yoldaşları onu təbrik edirdilər.

Kiçik çavuş Novruzov üzünü yenə Kazımovaya tutdu:

## *Əvəz Qurbanlı*

---

- Kazimov, gözlənilməz xəbərdi, eləmi?

Kazimov:

- Cənab çavuş, həyatda gözlənilməz heç nə yoxdu. Ancaq bir az narahatam nədənsə. Görəsən bir-dən-birə mənə məzuniyyət verilməsinin səbəbi nədi? Bəlkə... Görəsən evdəkilər...

Novruzov onun sözünü kəsdi:

- Hər şeyin bir səbəbi var, Kazimov. Narahat olmağa dəyməz. Əgər, irağ olsun, nəsə başqa bir şey olsaydı, biz bilərdik. İnşallah, salamatlıqdı.

Kazimov:

- İnşallah...

- Növbətçi çıxışa! - zastava gözətçisinin verdiyi komanda söhbətə nöqtə qoydu. Kiçik çavuş Novruzov tez ayağa qalxıb qapıdan çıxdı. Kazarmadan 50-60 metr aralıda, zastavanın giriş qapısını qoruyan gözətçi onu görən kimi əli ilə yolu göstərdi:

- Cənab çavuş, Sərhəd Dəstəsindən maşın gəlir.

Zastava növbətçisi yola baxdı. "QAZ-66" markalı hərbi maşın zastavaya tərəf gəlirdi. Maşın yaxınlaşanda gözətçi shaqbaumu açdı, "13-26 SQ" nömrəli "QAZ-66" zastavanın həyətinə daxil olaraq kazarmanın yaxınlığında dayandı. Əsgərlər kazarmadan çıxaraq maşının yanına gəldilər. Sürücü əsgər Səmədov və Sərhəd Dəstəsinin ərzaq-təminat şöbəsində işləyən gizir Mehdiyev maşından düşdülər. Zastava rəisi də gəlib çıxdı, qonaqlarla görüşdü.

Gizir Mehdiyev zastava rəisinə dedi:

- Cənab baş leytenant, göstəriş verin, sizin zasta-

vaya aid aylıq ərzaq və geyim ləvazimatlarını təhvil götürsünlər.

Zastava rəisi zastava növbətçisinə müvafiq tapşırıq verdi. Novruzov "oldu, cənab baş leytenant!" deyib getdi.

"QAZ-66" markalı maşının sürücüsü Səmədov, hər ehtimala qarşı maşının ora-burasına göz gəzdirdikdən sonra gəlib zastava əsgərləri ilə görüşməyə başladı.

- Kazimov hansınızdı? - deyə Səmədov əsgərlərdən soruşdu.

- Mənəm, - Kazimov dilləndi.

Səmədov cibindən bükülü kağızçı çıxarıb ona verdi:

- Qurbanov xahiş etdi ki, bunu sənə çatdırırm.

Kazimov sevincək kağızı aldı, Səmədova minnətdarlığını edib, soruşdu:

- Səmədov, əsgər Qurbanov məzuniyyətə gedib, yoxsa hələ Sərhəd Dəstəsindədi?

Səmədov:

- Yox, getməyib.

Kazimov yenə də nəsə soruşmaq istəyəndə, Səmədov onun əlindəki kağıza işarə etdi:

- Yəqin ki, ətraflı yazıb sənə.

Kazimov yenə də sürücüyü təşəkkür edib, bir kənara çəkildi, məktubu açaraq oxumağa başladı:

*"Əziz qardaşım, salam. Necəsan? Cox darixmişam sizlərdən ötrü. Neçə vaxtdı bir xəbər tutu bilmirəm, gərək üzrlü sayasan. Xidmətin qaydasındadımı?"*

## **Əvvəz Qurbanlı**

---

*Mən əvvəlki kimi yenə də NBM-də, keçid postunda xidmət aparıram, hazırda isə bir neçə gündü Sərhəd Dəstəsindəyəm. Yəqin xəbərin var, o gündü hadisədən sonra həkimlər məni buraxmayıblar, deyirlər hələ xidmət apara bilməzsən. Yəqin ki, bir müddətdən sonra yenidən NBM-ə qayídaram. Sərhəd pozucusunun yaxalanmasına görə dəstə rəisi mənim fəaliyyətimi çox yüksək qiymətləndirib: valideynlərimə təşəkkür məktubu göndərib, özümə də 10 günlük məzuniyyət verib.*

*Əziz qardaşım,ancaq bildirmək istəyirəm ki, mən məzuniyyətdən imtina etmişəm. Komandirdən xahiş etdim ki, mənim əvəzimdə məzuniyyətə səni göndərsin. Belə də olmalıdı, bu, sənin çoxdankı haqqın idi. Axi sən ailəli adamsan, neçə ildi ailə-uşağıının üzünü görmürsən...*

*Bu gün Sərhəd Dəstəsindən gələn maşınla səni burra göndərməlidirlər. Qardaşım, mən hələ ki, buralardayam, amma bilmək olmaz, ola bilsin, sən Sərhəd Dəstəsinə gələnədək məni NMB-ə qaytardılar, görüşə bilmədik. Ona görə də hər ehtimala qarşı bu məktubu sənə yazdım.*

*Qardaşım, özünə yaxşı bax, zastavada rəis başda olmaqla, hamiya mənim salamlarımı çatdır. Allah amanında".*

Kazimov kövrəldi, gözlərində yaş gilələndi. Bir neçə addım arxada, "QAZ-66"nın yanında danışıb-gülən əsgərlərin səsini sanki eşitmirdi.

- Kazimov! - Zastava rəisinin səsi gəldi. Kazimov

bu səsi də duymadı. Zastava rəisi bu dəfə bir az uca səslə yenə də onu çağırdı:

- Kazimov!

Kazimov dik atıldı, tez geriyə dönərək cavab verdi:

- Bəli, cənab baş leytenant!

Zastava rəisi gülümsəyərək:

- Kazimov, deyəsən məzuniyyət xəbərini eşidib, day bizi saymırısan...

Kazimov:

- Yox, cənab baş leytenant, siz nə danışırsız? Bir az fikrim yayınmışdım... cənab baş leytenant, Qurbanov sizə salam deyir...

Zastava rəisi:

- Sağ olsun! Görüb-eləsən, mənim də salamlarımı ona çatdır! Mənim adımdan onu təbrik elə, de ki, o həmişə bizim yaddaşımızda peşəkar sərhədçi, gözəl insan kimi qalacaq! Mən həmişə onunla fəxr etmişəm!

Kazimov:

- Oldu, cənab baş leytenant!

Kazimov bunu deyərək tez kazarmaya tərəf getdi. Kazarmanın qarşısına çatanda, zastava növbətçisi kiçik çavuş Novruzov və 2 nəfər silahlı yeni sərhədnarıyadı - əsgər Rəsulov və başqa bir əsgər kazarma-dan çıxaraq onunla qarşılaşdılar.

Zastava növbətçisi:

- Hə, Kazimov, dostun nə yazmışdı sənə?

Kazimov:

## *Əvəz Qurbanlı*

---

- Cənab çavuş, Qurbanovun hamınıza salamları var.

Zastava növbətçisi:

- Hə, çox sağ olsun, bizi də yaddan çıxarmayıb...

Kazimov qəhərli səslə dedi:

- Cənab çavuş...

Kiçik çavuş Novruzov onun səsinin dəyişdiyini hiss edib, təəccübləndi:

- Nə olub, Kazimov?!

Kazimov:

- Cənab çavuş, Qurbanov ona verilən məzuniyyətdən imtina edib, əvəzində komandirdən xahiş edib ki, məzuniyyətə məni göndərsin...

Kiçik çavuş Novruzov bu sözlərdən təsirləndi:

- Deməli, sənə məzuniyyət verilməsinin səbəbi budu... Qurbanov çox sədaqətli dost imiş!

Kiçik çavuş bu sözləri deyərkən, Kazimov əsgər Rəsulova baxdı. Rəsulov bir az əvvəl kazarmada Qurbanov haqqında dediklərindən peşman olmuşdu...

- Kazimov, gəlirsən? - "QAZ-66"-nın sürücüsü Səmədov onu tələsdirirdi. Zastava növbətçisi:

- Kazimov, yubanma, sənə yaxşı yol, inşallah görüşərik.

Naryad üzvləri də Kazimovla görüşdülər. Sonra kiçik çavuş Novruzov naryada komanda verdi:

- Sərhəd naryadı, silah yoxlama məntəqəsinə doğru addımla marş!

Naryad getdi. Əsgər Kazimov hazırlaşmaq üçün

kazarmaya girdi. Zastava rəisi zastavanın həyətində yola düşməyə hazırlaşan gizir Mehdiyevlə sağıllasıldı:

- Mehdiyev, bizim salamlarımızı dostlarımıza, Sərhəd Dəstəsində gördüğün hər kəsə çatdır zəhmət olmasa.

Gizir Mehdiyev:

- Oldu, cənab baş leytenant! Mütləq çatdıraram!

Bir azdan əsgər Kazımov əlində sumka gəlib çıxdı. Zastava rəisi ilə, əsgər yoldaşları ilə görüşüb mاشına mindi.

Zastava rəisi:

- Kazımov, Qurbanova salam deməyi unutma!

- Oldu, cənab baş leytenant! - əsgər dedi.

Əsgər Səmədov rul arxasına keçib motoru işə saldı. "13-26 SQ" nömrəli "QAZ-66" zastavanın həyətindən çıxaraq yola düşdü.

## **Təşəkkür məktubu**

- Ana! Ay ana! Muştuluğumu ver, qardaşımdan məktub gəlib!

15-16 yaşlarında bir oğlan uşağı anasına doğru qaça-qaca qışqırırdı. Kənd həyətində təndirdə çörək bişirən, təxminən 50-55 yaşlarında bir qadın oğlunun səsini uzaqdan eşidib, əl saxladı.

- Başa düşmürəm ee, ay bala, yaxın gəl görüm, nə deyirsən.

- Deyirəm qardaşımdan məktub gəlib, məktub! -

## ***Əvəz Qurbanlı***

---

oğlan şad xəbəri məmnuniyyətlə təkrarladı.

Artıq yaxınlaşmış oğlunun dediklərini aydın eşi-dən ana, yenicə təndirdən çıxardığı çörəyi tələm-tə-ləsik təndirin yanındakı stolun üstünə qoyub, sevin-cək dedi:

- Səni şadxəbər olasan! Tez gətir görüm bura!

Oğlan gəlib çatdı, əlindəki məktubu anasına uzat-dı:

- Ana, - dedi, - qardaşimdən yox e, komandirindən gəlib, təşəkkür məktubudu.

Ana səbirsizliklə:

- Ay bala, ürəyim dağa döndü, görəsən nə yazib komandiri, - deyib, məktubu oğluna qaytardı, - özün oxu, mənim eynəyim yanında yoxdu, özün oxu!

Oğlan məktubu açaraq oxumağa başladı:

- Minnətdarlıq məktubu...

*"Hörmətli Qurbanovlar ailəsi!"*

*Sizin oğlunuza Müstəqil Azərbaycanımızın Dövlət Sərhədlərinin mühafizəsi kimi müqəddəs və məsuliyyətli bir vəzifə tapşırılmışdır. Qürur hissi ilə sizə bildiririk ki, oğlunuz öz işinin öhdəsindən bacarıqla gəlir, əlində silah, şimal sərhədlərimizin keşiyində böyük sərhədçi ustalığı göstərərək sayıq durur. Siz həqiqətən öz övladınızla fəxr edə bilərsiniz. Biz isə öz növbəmizdə, belə bir övlad böyüdüb boy-a-başa çatdırığınız üçün dövlətimiz adından sizə dərin təşəkkürümüzü bildiririk. İnanırıq ki, sizin oğlunuz bundan sonra da dövlət sərhədlərimizin qorunmasında əlindən gələni əsirgəməyəcək, öz xidməti ilə əsgər*

*yoldaşlarına ən yaxşı nümunə olacaq.*

*Hörmətlə,*

*"N" saylı Sərhəd Dəstəsinin komandiri,  
polkovnik-leytenant Quliyev E. İ."*

Ana sevincindən ağlaya-ağlaya dedi:

- Rəhmətliyin oğlu, bunnan komandirinin üçüncü təşəkkür məktubu gəlir, ancaq özündən bir səs-soraq yoxdu. Elə bircə dəfə məktub yazdıgıdı. Xalxın qızının da gözü yoldadı, gəlib çıxmır ki, nişan qoyaq, ad eliyək, birdəfəlik rahat olaq.

Sonra qadın üzünü oğlana tutdu:

- Qaç atana da xəbər elə, qoy kişi bir az sevinsin.

Oğlan məktub əlində sevincək getdi. Anası onun arxasında baxa-baxa dedi:

- Eh, sənin vaxtına nə qaldı ki... bir azdan səni də aparacaqlar əsgərliyə...

Oğlan, geri dönüb incik şəkildə anasına baxdı:

- Ana, nolar ki vaxtım çatanda? Hamı necə, mən də elə! Odeey, qardaşımın həmişə yaxşı sorağı gəlir. Mən də onun kimi əsgər olmaq istəyərəm, mən də istəyərəm ki, mənə görə sizə təşəkkür məktubu gəlsin!

Ana:

- Ay bala, mən nə dedim ki? Deyirəm biriniz gələr-gəlməz, o biriniz gözümdən uzaq olacaq. Bəs mən yazılıq deyiləm? Gözlərim nə vaxta qədər yollarda qalacaq?

Oğlan yaşına uyğun olmayan qətiyyətlə:

- Ana, bəs camaat necə dözür? Hələ indi çox şü-

kür, atəşkəsdi. Yadından çıxıb? 5-6 il bundan əvvəl iki gündən bir kəndə şəhid gəlirdi... 6 qohumumuz şəhid oldu. 2 əmim oğlu, bir xalam oğlu... Onda sən xalamın yerinə olsaydın neynəyərdin? 2 nəvəsi atasız böyükü indi... Ana, nə qədər ki torpaqlarımız işğaldadı, nə qədər ki, şəhidlərin qisasını almamışdıq, o vaxta qədər bizə rahatlıq yaraşmır!

Ana köks ötürdü:

- Hər gün o Gülbalanın gedəsi altında maşın yollan o yan-bu yana gedəndə ürəyim sıxlırm. O da elə sənin qardaşının yaşiddı də, bəs o niyə getmir əsgərliyə? O gün atana deyirəm, hələ əsgərləri bilinmir nə vaxt buraxacaqlar, bəlkə böyük qardaşı gələnə qədər Vüsəli müvəqqəti saxlatdırıq əsgərlikdən... Kişi elə acığnan baxdı ki mənə...

Oğlan əsəbi şəkildə:

- Hə, nədi, yoxsa atama deyim, getsin mənə də böyrək kağızı çıxardırsın Gülbalanın oğlu kimi? Sonra da ya xaricə göndərsin, ya da bir maşın alıb versin, maqnitofonun ulada-ulada avara-avara gəzim bu kəndin küçələrində ki, bəs mən də kişiyəm?!.. - oğlan bir az sakit, ancaq ciddi səslə: - Ana, mənə Gülbalanın oğlunu misal götirmə! Elələri üçün Vətən anlayışı yoxdu. Onlar parazit kimi ancaq öz gödənlərini fikirləşirlər! Sabah mühəribə başlasa, hər şeylərini buraxıb aradan çıxasıdır. Elələri mənə örnek ola bilməz! Mənim örnəyim rəhmətlik İsgəndərdi, Rəşiddi, onlar kimi yüzlərlə, minlərlə qeyrətli Vətən oğullarının mübarizə yolodu, şəhidlik mə-

qamıdı!

Yeniyetmə oğlunun vətənpərvərlik monoloqundan təsirlənən ana, göz yaşları içində onu qucaqladı:

- Sən də eynən qardaşın kimisən, ay bala! Allah saxlaşın sizləri! Siz olmasaz, nə biz olarıq, nə də bu Vətən!

\*\*\*

Əsgər Kazımov "N" sayılı Sərhəd Dəstəsinə çatanda axşamçağı idi. O, əlində məzuniyyət vərəqəsi qərargahdan çıxaraq, Sanitar hissəyə gəldi. 3-cü mərtəbədə yerləşən Sanitar hissənin qapısında bir növbətçi əsgər dayanmışdı. Kazımov əsgərə salam verdi. Əsgər onun salamını alandan sonra nə axtardığını soruşdu.

Kazımov əsgərə:

- Dostum burada müalicə alır, yəqin tanıyırsan, əsgər Qurbanovu deyirəm.

Növbətçi əsgər:

- Əlbəttə, tanıyıram, onu tanımayan var ki? Yəqin onunla bir yerdə xidmət eləmisən?

Kazımov qürurla:

- Bəli, bir zastavada qulluq eləmişik. Sonra onu başqa yerə göndərdilər. O gündən bəri Qurbanovu görməmişəm. Ancaq arada bir-birimizə salam göndərmişik. Biz təkcə əsgər yoldaşı deyilik, həm də yaxın dostuq.

Növbətçi əsgər təəssüflə başını yelləyərək:

- Heyif, - dedi, - bir az da tez gəlsəydin, dostunu

## *Əvəz Qurbanlı*

---

görə bilərdin. Heç bəlkə də yarım saat olmaz onun getdiyi.

Kazimov təlaş içində:

- Qurbanov burda yoxdu? Gedib? Hara gedib axı?

Növbətçi əsgər:

- Nə bilim. Yəqin ki, öz xidmət elədiyi yerə - NBM-ə. Bu gün həkimlər onun xidmət apara bilməcəyini təsdiqlədilər. Onsuz da burada qala bilmirdi ki. Deyirdi, yoldaşlarım mənə güləcəklər ki, bir az qarın cızılıb, özünü vurub xəstəliyə...

Kazimov çox üzülmüşdü. Bir əli ilə qapıya söykənərək təəssüflə dedi:

- Neçə vaxt idi, onunla görüşə bilmirdim, bura da böyük ümidlə gəlmışdım... bu da belə...

Növbətçi əsgər dediklərinə peşiman olmuş kimi:

- Neyləmək olar, qardaş, görünür qismət beləymış...

Kazimov fikirli-fikirli başını yellədi:

- Hə... qismət...

Kazimov bunu deyib geriyə döndü, ağır-ağır pilləkənləri düşərək getdi.

## **Etibarlı müdafiəçi**

Axşam idi. NBM qərargahının həyətindəki üzərə skamyalarda xeyli zabit-gizir, əsgər yoldaşları Qurbanovun başına yığılmışdılar. NBM rəisi mayor Rüstəmov da onların arasında idi. O gecə baş vermiş məlum hadisə barədə Qurbanova ardıcıl suallar ve-

rir, maraqla dirləyirdilər. O da səbirlə sualları bir-bir cavablandırırdı.

- Qurbanov, bütün bunları bildik, bəs məzuniyyətdən niyə imtina etdin? - NBM rəisi Sərhəd Dəstəsin-dən yenicə qayıtmış sərhədçidən soruşdu.

Qurbanov:

- Cənab mayor, mən cəmi ilyarimdı qulluq edi-rəm, ancaq elə əsgərlər var ki, neçə ildi xidmətdədi-lər, bir dəfə də olsun məzuniyyətə getməyiblər. 9-cu zastavadakı dostum əsgər Kazimov da belələrindən idi. O, həm də ailəlidi. Ona görə də mən qərara gəldim ki, öz məzuniyyətimi ona hədiyyə edim.

Qurbanovu yerbəyerdən alqışladılar:

- Afərin!
- Halal olsun!
- Çox sağ ol!
- Dost belə olar!
- ...

Sonra NBM rəisi Qurbanova dedi:

- Əsgər, sənin sərhədçi qəhrəmanlığın bizim NBM-nin başını göylərə ucaldı. Əlbəttə, Dəstə rəi-si bunu layiqincə qiymətləndirib. Ancaq öz növbəm-də mən də səni mükafatlandırmağa borcluyam.

NBM rəisi danışığına ara verdi. Hamı maraqla rəi-sin Qurbanovu nə ilə mükafatlandırılacağına gözləyir-di.

NBM rəisi yenə də sözünə davam etdi:

- Ancaq, Qurbanov, mən sənə məzuniyyət vermə-yəcəyəm. Həm ona görə ki, sən bizə hər gün lazı-

## ***Əvvəz Qurbanlı***

---

san, həm də ona görə ki, qorxuram bu dəfə də məzuniyyətini kiməsə hədiyyə edəsən.

Bu sözə hamı gülüşdü.

NBM rəisi:

- Yaxşı, Qurbanov, bəlkə özün deyəsən, səni nə ilə mükafatlandırırmış?

Qurbanov sakit tərzdə:

- Cənab mayor, diqqətinizə görə çox sağ olun!

Əgər mükafatı mən seçməliyəmsə, onda sizdən bir xahişim olacaq.

NBM rəisi:

- Eşidirəm, Qurbanov, onsuz da söz vermişəm, xahişin mənim səlahiyyətlərim daxilindədisə, məmənuniyyətlə yerinə yetirməyə hazırlam.

Qurbanov:

- Cənab mayor, mümkünəsə, əsgər Rzayevi hauptvaxta göndərməyin.

NBM rəisi əsgər Qurbanovun gözlənilməz xahişindən çıxılmaz vəziyyətə düşdü. Araya səssizlik çökdü. Yenə hamı maraqla NBM rəisinin verəcəyi cavabı gözləməyə başladı.

NBM rəisi:

- Əvvəlcə onu deyim ki, əsgər Rzayevlə şəxsi qərəzim yoxdu və onun hauptvaxta göndərilməsi Hərbi Nizamnamənin tələblərinə uyğundu. Sənin xahişinə gəldikdə... Qurbanov, heç bunu səndən gözləmirdim...

Qurbanov bir az zarafatla:

- Cənab mayor, daha yaxşısını siz bilərsiz, amma

həyatda çox şey gözlənilməzdi. Cəsarətimə görə məni bağışlayın, cənab mayor, elə əsgər Rzayev də başına nə gələcəyini gözləmirdi. Əslində mən Yekəpərin ardınca düşəndə də məni nə gözlədiyini bilmirdim. Bütün baş verənlər təsadüfdümü, deyə bilmərəm. Ancaq onu bilirəm ki, bütün təsadüflərdə bir qanuna uyğunluq var. Bir əsgər yoldaşı kimi, Rzayevi bacarıqlı, nümunəvi sərhədçi kimi tanıyıram. Təzə əsgər olmasına baxmayaraq, onun indiyə qədər hər hansı nöqsana yol verdiyinin şahidi olmamışam. Cənab mayor, siz əmin ola bilərsiz ki, bundan sonra nə Rzayev, nə də onun başına gələnlərdən iibrət almış əsgər yoldaşları bir də o cür nöqsana yol verməyəcəklər.

NBM rəisi :

- Əsgər, sən elə danışırsan ki, elə bil, burda məhkəmə qurulub, sən də kimisə zaminə götürürsən...

Heç kəs səsini çıxarmırdı.

NBM rəisi bir az fikirləşdikdən sonra:

- Yaxşı, Qurbanov, sən deyən olsun, inanaq ki, belə də olacaq...

Qurbanov aldığı müsbət cavabdan sevinirdi. Ətrafdakılara baxdı. Hamının üzündə razılıq ifadəsi vardı. Sonra üzünü rəisə tutdu:

- Xahişimi qəbul etdiyiniz üçün sizə təşəkkür edirəm, cənab mayor! Çox sağ olun!

NBM rəisi "Dəyməz, əsgər!" deyib, ayağa qalxdı, kazarmaya getdi. Bu zaman gün növbətçisi komanda verdi:

## ***Əvəz Qurbanlı***

---

- Tağım, şam yeməyinə hazırlaş!

Şəxsi heyət hazırlaşmaq üçün dağılışdı. Əsgər Rzayev Qurbanova yaxınlaşıb dedi:

- Cox sağ ol, Qurbanov, sənin bu yaxşılığını heç vaxt unutmayacam.

Qurbanov:

- Dəyməz, Rzayev. Bir də bunları unutma: üç xüsusiyyət - ağıl, cəsarət və güc bir şəxs də cəmləşərsə, o şəxs yenilməz olur, daim yeni-yeni uğurlara imza atır. Bu xüsusiyyətlərdən biri olmazsa, insan uğursuzluqlara düşçər olar. Emosiya isə həm bu üç xüsusiyyətin, həm də insanın düşmənidir. Demək istəyirəm ki, səndə ağıl da, cəsarət də, güc də var. Lakin başına gələn hadisədə emosiyan bu üç xüsusiyyətə qələbə çalıb. Sən guya Yekəpərdən qorxmadığını, onunla təkbaşına bacara biləcəyini göstərmək niyyəti ilə riskə getmişən. O isə sənin zəif damarını tutaraq məqsədinə nail olub.

Rzayev başını tərpədərək:

- Məsləhətlərinə görə Cox sağ ol, Qurbanov, ancaq Yekəpəri təqib edəndə sən də riskə getmişdin axı...

- Yox, Rzayev, belə deyil, bizim risklərimiz bir-birindən fərqlənir. Mən elə bir vəziyyətdə riskə getdim ki, həmin şəraitdə o risk vacib idi, yəni gözləmək olmazdı. Sən isə ehtiyac olmadan, emosiyaya qapılıb riskə getmişdin...

- Düzdü, Qurbanov, tam razıyam, - əsgər Rzayev deyəsən səhvini indi başa düşmüşdü.

Qurbanov yenə sözünə davam etdi:

- Qədim Çin filosoflarından hansıa deyib ki, "gütünü qorumaq istəyirsənsə, zərifliyinlə qoru". Zəriflik, burada ağıllılıq, incəlik mənasında işlədilib. Bir sözlə, həmişə soyuqqanlı olmalı, atacağın addımın verə biləcəyi nəticəni əvvəlcədən düşünməlisən.

Onlar səhbət edə-edə şam yeməyinə hazırlaşma-  
ğa getdilər.

### **Hərbi həyata əlvida...**

Aradan 8 ay keçməsinə baxmayaraq, təkcə Sərhəd qoşunlarında deyil, ölkənin bütün silahlı birləşmələrində bir sərhədçinin qatı cinayətkarə necə qalıb gəlməsi haqda rəvayətlər hələ də dolaşmaqdır idi.

Əsgər Qurbanov isə NBM qərargahının kazarmasında, öz çarpayısının üstündə oturub nəsə yazırırdı. Ondan bir az arxa tərəfdə 4-5 əsgər çarpayılarının üstündə üz-üzə oturub səhbət edirdilər.

Birinci əsgər:

- Görəsən bizi nə vaxt buraxacaqlar? Əmrimizin çıxmasından 2 aydan artıq müddət keçib.

İkinci əsgər:

- Uzağı ayın sonuna qədər saxlayarlar də.

Birinci əsgər:

- Sən nə danışırsan? Hələ deyirsən 11 gün də burda qalaq?

İkinci əsgər:

- Rəhmətliyin oğlu, 2 ildən artıqdı qulluq edirsən, 11 gün dözə bilmirsən?

## *Əvəz Qurbanlı*

---

Bu zaman kiçik çavuş Bədirov sevincək kazarma-yaya girib dedi:

- Uşaqlar! Gedirik! Aparırlar bizi! Evə gedirik!

Əmri çıxmış əsgərlər sevindiklərindən atılıb-düşməyə başladılar. Əsgər Qurbanov isə hələ də nəsə yazırkı. Bədirov onun bu qeyri-adi xəbərə reaksiya verməməsini görüb təəccübləndi:

- Qurbanov, eşitmədin? Evə gedirsən!

Qurbanov qələmi yerə qoydu, sakitcə ayağa qalxıb Bədirova dedi:

- Nə olub? Elə sevinirsiz ki, elə bil düşmən əsirliyindən azad olunmusuz!

Qurbanovun sözü Bədirovun kefini pozdu; təəccüblə soruşdu:

- Başa düşə bilmirəm səni, Qurbanov! Evə getməyinə sevinmirsən?

Qurbanov:

- Niyə ki? Əlbəttə sevinirəm. Ancaq mən bu 2 il-dən bir az artıq müddətdə Vətənimə azacıq da olsa xidmət edərək evə qayıtdığıma görə sevinirəm. Ona görə sevinirəm ki, dövlətim üçün, millətim üçün can qoyub gedirəm. Daha bəziləri kimi canımı əziyyətdən qurtarıb getdiyim üçün sevinmirəm...

Bədirov tutuldu. Üzünü döndərib getdi.

Əmri çıxmış əsgərlər hazırlaşmağa başladılar. Onları aparmaq üçün Sərhəd Dəstəsindən gəlmış maşın NBM qərargahının qarşısında gözləyirdi. Əsgər Qurbanov da özünə aid əşyaları toplayıb həyətə düşdü. Bütün şəxsi heyət, hərbi xidmətini başa vura-

raq ordudan tərxis olunan əsgərlərlə vidalaşmaq üçün toplaşmışdı. Qurbanov fikirli-fikirli hamı ilə görüşürdü. Bu zaman yenicə mayor rütbəsi almış Zeynalov - əvvəldə onu kapitan Zeynalov kimi tanıydı - Qurbanova yaxınlaşdı.

Mayor Zeynalov:

- Qurbanov, yaxşı yol, işlərin avand olsun!
- Cox sağ olun, cənab mayor, - Qurbanov razılığını bildirdi.

Mayor Zeynalov:

- Ancaq kişi kimi, mənim üçün şer yazmadın da...

Qurbanov:

- Şer sizin nəyinizə gərəkdi, cənab mayor? Siz ki deyirdiniz "mənə şair yox, savadlı əsgər lazımdı..."

Mayor Zeynalov matdım-matdım baxıb, birdən dedi:

- Oydaa... necə də yadında saxlıyıb eee...

Qurbanov:

- Əslində heç nə yaddan çıxmır, cənab mayor, sadəcə, insanlar bəzən özlərinə sərf etməyən şeyləri qəsdən unudurlar.

Qurbanov cavab gözləmədən keçib maşına əyləşdi. Mayor Zeynalov çox pərt görünürdü.

Hərbi xidmətini bitirmiş əsgərlərin hamısı gələndən sonra maşın tərpənib yola düşdü. Əsgər yoldaşlarını yola salan sərhədçilər maşının dalınca uzun müddət baxdıqdan sonra qərargaha qayıtdılar.

Bir azdan yeni naryadın "Döyüş bölümü" oxuna-  
caqdı...

## Yaşananlar yazılır...

İstirahət günü olduğu üçün Bakının Dənizkənarı bulvarında adam əlindən yer yox idi. Dəniz bu gün başqa cür görünürdü: yəqin ki, indiyə qədər Xəzərin şəninə deyilmiş bütün şeirlər bu gözəlliyi ifadə etməkdə aciz qalardı.

O da sahildəki yüzlərlə adamdan biri idi. Üz görünüşü bir o qədər dəyişməsə də, ötən 11 il ərzində bir az yaşılaşmış, başında ağ tüklər peyda olmuşdu.

O, gözlərini dənizin sərhədsiz uzaqlıqlarına dikib elə dayanmışdı ki, sanki nəyisə gözdən qaçıracağın-dan qorxurdu. Arabir mobil telefonuna gələn zənglər, onun baxışlarını dənizdən çəkib, şəhərə yönəldirdi.

Bu zaman dənizin kənarı ilə söhbət edə-edə gedən sərhədçi geyimli iki zabit onun gözlərindən yayanmadı. Üstəlik, diqqətlə baxıb onlardan birini - mayor rütbəli zabiti də tanıdı. Mayor, özünə dikilmiş baxışları hiss edirmiş kimi, dönüb ona tərəf baxdı. Başını çevirmək istəyəndə, bir də dönüb baxdı və dayandı.

- Bağışlayın, çox tanış gəlirsiz, - mayor dedi.  
- Mən sizi unutmamışam, cənab mayor. Düşünürəm ki, siz də məni xatırlayacaqsız. Axı buna söz vermişdiz, - mayorun hələ də tanıya bilmədiyi mülki geyimli şəxs dilləndi.

Kapitan rütbəli digər zabit söhbətə qoşuldu:

- Qocayev, yəqin sərhədçi olub.

Birdən mayorun üzü güldü, yalnız indi xatırladığı adamı möhkəm qucaqlayaraq bağıra basdı:

- Qurbanov, bağışla, gec tanıldım, amma xeyli dəyişmişən.

Qurbanov:

- Siz də dəyişmisiz, cənab mayor... bu, təbiidi. Zamanın tələbi ilə hər şey dəyişir. Yalnız o şeylər dəyişmir ki, onlar zamanın hökmünə tabe olmurlar...

Mayor:

- Yox, Qurbanov, elə həminki adamsan, dəyişən ancaq zahiri görünüşündü... Hə, de görüm, harda olursan, nə işlə məşğulsan?

Qurbanov gülümşəyərək:

- Məşğul olmadığım az iş var. Arabir mətbuat səhifələrində jurnalist məqalələri ilə çıxış edirəm. Dörd ildi, şair kimi Azərbaycan Yazıçılar Birliyinin üzvüyəm, bir kitabım işıq üzü görüb. 1 illik Prezident təqaüdü də almışam. Hazırda isə əsgərlik xatırələrimi əks etdirən roman üzərində işləyirəm.

Mayor eşitdiklərindən duyğulandı:

- Nə yaxşı! Təbrik edirəm səni, Qurbanov! İnanıram ki, bu mövzunu sənin kimi heç kəs qələmə ala bilməyəcək. Çünkü sən o günləri, o anları yaşamışsan!

Qurbanov:

- Yaşananlar yazılır, cənab mayor...

Kapitan rütbəli zabit mayoru tələsdirirdi:

- Qocayev, yekunlaşdır, gedək....

## *Əvəz Qurbanlı*

---

Qurbanov kapitana mənalı-mənalı baxdı və özünə dedi:

- Hər kəsin bir cavabı var, amma elələri var ki, onların cavabı susmaqdı...

Mayor Qocayev:

- Yaxşı, Qurbanov, biz gedək. İnşallah görüşərik. Nə vaxt lazımlı olsam, Baş İdarədə işləyirəm. Bu da əlaqə nömrələrim, - deyərək, cibindən çıxardığı vizit kartı keçmiş əsgərinə uzatdı, - Sənə uğurlar!

Qurbanov:

- Sizə də uğurlar, cənab mayor!

Zabitlər getdi. Keçmiş sərhədçi hələ də onların arxasınca baxırdı. Kim bilir, əsgər həyatının hansı anlarını xatırlayırdı...

Ciyninə toxunan yüngül zərbə onu xəyallardan ayırdı. Dönüb baxanda qarşısında dostunu gördü.

- Gəl çıx da, rəhmətliyin oğlu, harda qalmışan, - deyə onu məzəmmət etdi.

- Maşın tixaca düşmüşdü, gərək bağışlayasan, - dostu özünə bəraət qazandırmağa çalışdı.

- Yaxşı ki, özün düşməmisən tixaca, Kazimov, yoxsa...

Səmimi zarafatdan sonra dostlar söhbət edə-edə gəzişməyə başladılar.

Kazimov da dostu kimi illərin dəyişikliyinə uğramışdı. Yaşlaşdığını açıq-aşkar hiss olunurdu. Bəlkə də erkən yaşda evləndiyindən, ciyninə atalıq məsuliyyətini daha tez götürdüyündən belə görünürdü. Bəlkə də belə idi, bəlkə də yox...

Ancaq dostlarda dəyişməzlik əlamətləri də vardı: dosta sədaqət, Vətənə məhəbbət, həyat eşqi və bunun kimi bir çox dəyərlər, müsbət keyfiyyətlər...

Söhbət əsnasında Qurbanov dedi:

- İndi heç bilirsən kimi gördüm?

Kazimov:

- Yox, kimi?

Qurbanov:

- Zastava rəisini, Qocayevi! Bir az söhbətləşdik, köhnə xatırələrim yenidən canlandı...

Kazimov sevindi:

- Doğrudan? Nə yaxşı! Kaş mən də burda olardım. Qocayev yaxşı adamdı... Eh, Qurbanov, xatırələr canlanır, ancaq yaşlanmış illər heyif ki, geriyə qayıtmır, zaman amansızdı... hərdən elə qayıtmaq istəyirəm ki, əsgərlik illərinə...

- Yox, zaman amansız deyil, sadəcə, baxışlar fərqlidi, - Qurbanov dostunun sözü ilə razılaşmadı, - o dövrlə müqayisədə heç bilirsən Sərhəd Qoşunları nə qədər inkişaf edib? İndi sərhədçilərimizin istifadəsində ən müasir texnika, ən müasir silahlar var. Ən başlıcası isə odu ki, vaxtilə təkcə bizim Sərhəd Dəstəsində olan nizam-intizam, indi bütün Sərhəd Dəstələrində bərqərar olunub... Bunun nəyi pisdi ki?

Kazimov dostunun dediyini başı ilə təsdiqlədi.

Onlar söhbət edə-edə gəlib Dövlət Sərhəd Xidmətinin inzibati binasının karşısından keçərkən, binanın darvazalarından biri açıldı. "SQ" sonluqlu nömrə nişanı olan xidməti avtomobil binanın həyə-

## *Əvəz Qurbanlı*

---

tindən çıxdı, onların yanından keçərək yola buruldu. Maşını yola salmaq üçün qapıya çıxmış bir neçə yüksək rütbəli zabit, hərbi salam verdikdən sonra gəldikləri səmtə qayıtdılar.

Dostlar isə bir anlıq dayanıb maşına baxdılar, sonra yenə də söhbətlərinə və yollarına davam etdilər...



## Epiloq

**Birinci obraz:** Zaman, onu düzgün qiymətləndirənlər üçün Nuhun gəmisi kimidi; ancaq tufanlara si-nə gərməyi bacaranların o gəmiyə ehtiyacları yoxdu...

...O, öz ömrünü təmənnasız olaraq canından artıq sevdiyi Vətənin hüdudlarını qorumağa sərf etdi; öz sahəsində layiq olduğu ən yüksək titulları və rütbələri qazandı.

Ən çox sevdiyi titul isə dövlətin və xalqın etimadı oldu...

**İkinci obraz:** Zaman həm də, heç bir dayanacaqda saxlamayan və heç vaxt geri qayıtmayan marşrut kimidi; vaxtında qapısından sallaşmasan, onun sərnişini olmayacaqsan...

...O isə qapıdan sallaşmadan yaşadı.

Onun sərhəd anlayışına fərqli baxışları var; onun üçün Vətənin sərhədləri daha genişdi.

Ancaq kim bilir, bəlkə də o, şair olmasaydı, sərhədçi olacaqdı...

**Əvəz Qurbanlı  
(Qurbanlı Əvəz Qubadxan oğlu)**

**“Canlı dirəklər”  
(roman)**

Bədii redaktor:

**Yasin Xəlil**

Texniki redaktor:

**Cavid Cabbarlı**

Dizayn:

**Dönməz Vüsal**

Korrektor:

**Əlibəy Məmmədov**

---

Yığılmağa verilmişdir: 16.10.2012

Çapa imzalanmışdır: 04.11.2012

Nəşrin formatı: **84x108 1/32**

Fiziki çap vərəqi: **8,5**

Tiraj: **200 nüsxə**

*Offset üsulu ilə çap olunmuşdur.*

*“UniPrint”, 2012*

Müəlliflə əlaqə: (055) 633-04-00

e\_mail:[evezqurbanli@gmail.com](mailto:evezqurbanli@gmail.com)